


ƏHMƏD AĞAOĞLU

# ÜÇ MƏDƏNİYYƏT



ƏHMƏD AĞAOĞLU



ÜC  
MƏDƏNİYYƏT

Elmi redaktoru, Ön söz  
ve şerhlerin müellifi

Vaqif SULTANLI  
*filologiya elmləri doktoru, professor*

Azərbaycan türkçəsinə çevirəni:

Ruhəngiz SOLTANOVA

*Əsərin tərcüməcisi və tərtibçisi göstərdiyi köməkliyə görə  
elmi redaktor, Ön söz və şerhlerin müellifi filologiya elmləri doktoru,  
professor Vaqif Sultanlıya öz minnətdarlığını bildirir.*

Əhməd Ağaoğlu. Üç mədəniyyət. - Bakı: Müətercim, 2006, 154 səh.

Azərbaycan mühacirət eđəbiyyatının görkəmi nümayəndələrindən biri  
olan Əhməd Ağaoğlunun «Üç mədəniyyət» eserində dünya sivilizasiyası-  
nın beşiyi olan Şərqiñ tənzəzzülünün sabəbleri araşdırılır.  
Əsar geniş oxucu kütüslə üçün nezerdə tutulmuşdur.

A-4702060000 29-06  
026

© Ahmet Ağaoğlu. Üç medeniyet, İstanbul, 1927  
© Ahmet Ağaoğlu. Üç medeniyet, İstanbul, 1972  
© Müətercim, 2006

## ƏHMƏD AĞAOĞLU FENOMENİ

Yalnız Azərbaycanın deyil, bütün Şərq-islam dünyasının möhtəşəm şəxsiyyətlərindən biri olan Əhməd Ağaoğlunun hayat və yaradıcılıq yolu özünəməxsusluğunu və bənzərsizliyi ilə seçilməkdədir. Sovet siyasi rejiminin qadağası və unutqanlıq siyaseti nəticəsində uzun illər adı və əsərləri yasaq olunan bu qeyri-adı istedad sahibinin Azərbaycanın və Türk dünyasının dırçılışı üçün edə bildikləri bir insannı cismanı və mənəvi imkanlarından heyvətamız dərəcədə böyükdür. Təsadüfi deyil ki, onun nəhengliyini tekce dostları deyil, düşmənləri belə etiraf etməkdəirlər.

Əlibey Hüseynzadənin en yaxın silahdaşı və Azərbaycan mül haciratının görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlu 1869-cu ildə Qarabağın mədəniyyət mərkəzi olan Şuşada dünaya gəlməmişdir. O, ilk tehsilini mollaxanada almış, daha sonra isə rus gimnaziyasında oxumuşdur. Şuşanın erməni məhəlləsində yerləşən, cəmisi beş nəfər türk milletindən olan telebenin oxuduğu bu gimnaziyada keçən tehsil illərini Əhməd Ağaoğlu belə xatırlayır: «Bu beş nəfərin illər boyu davam edən tehsil heyatında erməni çocuqlarından cekidikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslerde biz, beş türk çocuğu cəld tərənnüb arxamızı divara dirəmeyi qənimət bilirdik. Yüzlərle erməni çocuğu qəflətən üstümüze hücum edirdi. Biri başımızdan papağı alıb atıldı. Qalanları dörd-beş altun qiyəməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vururdular. Bəziləri qiyəndi, eksərən dəvə yunundan toxunmuş pencəklərimizin etəklərindən yapışır, o yan bu yana çekir, parçalayıır, dərtib tikişlərini sökürdürələr. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzirdilər. Bəzən gizlində sözü bir yere qoyub üzərimizə böhtən atır, hamisi üzümüzü şahid durur, bizi haqsız yere ceza verdirirdilər. Dostlarmızın çoxu dözə bilmədi. Məktəbi tərk etdilər. Son sinfə qəder türklerden yalnız mən tab getirə bildim».

1887-ci ilde Şuşadakı rus gimnaziyasını bitirerek Peterburqa gedən Əhməd bəy burada imtahan qəbul eden müəllimlərin şovinistliyi ucundan Texnologiya İnstitutuna qəbul ola bilmir, ona görə de Avropanın mərkəzine – Parisə üz tutur.

1888-ci ilde Paris hüquq məktəbinə daxil olan Əhməd Ağaoğlu təhsilini davam etdirməklə yanaşı, şəherin edəbi-elmi mühiti ilə ünsiyyət yarada bilir. O, meşhur avestaşunas C. Darmstaterin vasitəsilə Fransanın Ernst Renan, Ippolit Ten, Oppert, Qaston Paris ve başqa məşhur alım ve edibləri ilə tanış olur.

Əhməd Ağaoğlunun fransız mətbuatında müntəzəm çıxışları 1890-ci ildən etibarən başlayır. O, «Jurnal de Deba», «Nüvel Revyü», «Revyü Blö» və başqa mətbuat orqanlarında Şərqi tarixi, mədəniyyəti, edəbiyyatı və s. haqqında məqalələr dərc etdirir. Mehəz bu illərdən başlayaraq o, Tiflisde rusca çıxan «Qafqaz» qəzeti ilə əməkdaşlığı başlayır və bu əməkdaşlıq onun publisistik fealiyyətinin canlanmasından müümən rol oynayır.

Əhməd bəy 1892-ci ilde dünya şərqşünaslarının Büyük Britaniyada keçirilən IX beynəlxalq konqresində «Şiəlikdə mezdeki inancları» mövzusunda məruzə ilə çıxış etmişdir. Şərqşünasların diqqət və marağına səbəb olmuş bu məruzə ilə o, İran şahının hədiyyəsiyle lətiq görülmüşdür. Məruzə həmçinin Kembric Universitetinin xətti ilə Avropanın bir çox dillerinə tərcümə edilərək yayılmışdır.

Əhməd bəy Parisdə olarkən böyük Şərqi mütefəkkiri miliyyətçi Azerbaycan türklerindən olan Şeyx Cəmələddin Əfqani ilə görüşmüş və bu görüş onun estetik baxışlarında dərin iz qoymuşdur.

Süreyya Ağaoğlunun «Bir ömrü böyle keçdi» adlı xatirəsində yazdıǵına görə, Fransada təhsilini bitirib Vətəne dönmek istəyən Əhməd Ağaoğlunun qeyri-adi istedadını duymuş müəllimi, görkəmli filosof, tarixçi və edebiyyatşunas Ernst Renan:

«- Sen dünya miqyasında alım olacaq seviyyədə bir insansan, məməlekətinə getme, Şərqi səni udar». – deməsidir. Lakin Əhməd bəy sevimli müəlliminin tekdil iştirarına baxmayaraq Vətəne dönmek, Qərbdə öyrəndiklərini xalqına, millətinə vermək niyyətində olduğunu bildirmişdi.

1894-cü ilin ortalarında atasının ölüm xəberini eşidib Vətəne dönməyə mecbur olan Əhməd bəy yolüstü İstanbulda dayanaraq Osmanlı imperatorluğunun tanınmış elm və siyaset adamları ilə görüşür. Vətəne göndükdən sonra isə bir müddət Şuşada real mə-

təbde fransız dilindən dərs deyen Əhməd bəyin «Fireng Əhməd» leqəbi ilə tanınan günlərini Yusif Vəzir Çəmənzəminli «Heyatının 20 il» adlı yazısında belə xatırlayır: «İslam və türk tarixinə her kəsden artıq vaqif idi... Məclisde danışanda heç bir molla cesaret edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və ezebi bir adamdı, bixxasə beylərin qudurğanlıqlarına dözə bilməzdi, onlarla bir məclisde qarşı-qarşıya gəldimi, hemişi dalaşardı; hemişa de tapançını hazırlıda saxladı».

Əhməd Ağaoğlu bu dövrde «Məşriq» adlı qəzet çıxarmaq üçün Peterburq Baş Mətbuat İdarəsinə müraciət edirəsə də, ona bu niyyətini gerçəkləşdirməye icazə verilmir. O, 1897-ci ilde milyonçu Hacı Zeynalabdin Tağıyevin daveti ile Bakıya gelərək Əlimerdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan «Kaspı» qəzetiində emekdaşlıq etməkle yanaşı, həm de Ali Ticarət Məktəbinde fransız dili müəllimi işleyir. 1898-1904-cü illərdə «Kaspı» qəzetiində Əhməd bəyin edəbiyyatımız, mədəniyyətimiz, sosial-siyasi həyatımız, dini döyüngötürümüz bəresində oxluq sayda yazıları çap olunmuşdur. Ədəbin «Hacı Seyid Əzim'in külliyyatı», «Şəkspirin «Otellosu» və Şillerin «Qaçaqlar»ı tatar dilində», «Qorki və müselmanlıq», «Qorkinin «Heyatın dibində»» pesiyində tatar Asan» və başqa məqalələri sərf edəbiyyatlaşdırılmışdır.

Əhməd Ağaoğlunun ilk kitabı 1901-ci ilde Tiflisde rus dilində çap olunmuş «İslama görə və islamlılıq qadın» eseridir. O, «bu əsəri ilə islam və Türk dünyasının silkinib qalxınması hərəketinin temel şərtlərinin ne olduğunu, o zaman içinde yaşadığı sosial və siyasi çevrənin çeşidli basqlarına rağmen cesaretlə ortaya süre bilmİŞdir» (Samed Ağaoğlu. Kitab, müellif və İslamlıktı kadın hakkında (ön söz), Ahmet Ağaoğlu. İslamlıktı kadın, İstanbul, 1959).

Əhməd bəy 1905-ci ilde nəşrə başlayan «Heyat» qəzetiñə Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq etmiş, daha sonra «Irşad», «Təreqqi» və rusca «Proqres» qəzətlərini çıxarmışdır.

O, həmçinin bu dövrde feal siyasetə qoşulmuş, 1906-cı ilin payızında «Difai» firqəsinin esasını qoymuşdur. Bu firqə Azerbaycan türklerinin erməni-dاشnak təcavüzündə qorunmasında mü hükm idmətər göstərmİŞdir.

Əhməd bəy 1909-cu ilde Türkiyeye mühacirət edərək edəbiyi-mi və siyasi fealiyyətini orada davam etdirmişdir. Azerbaycanı tərk etməsinin sebəbini edib hele nəşr olunmamış xatirələrində belə əsaslandırır: «Şiddətli təqib edilənlər arasında idim. İş ele bir də-

reçeye çatmışdı ki, artık daha izzeti-nefsimin ediyil, ailemin de sakitliği ve salamatlığı tehlüké altına düşmüştü. 1908-ci ilde Türkiye'de inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Diger tərəfdən Qafqaz canınişinə vəzifəsinə təyin olunmuş Vorontsov-Daşkov meni nece olursa-olsun, həbs etdirib sürgünə göndərməye qərar vermişdi. Bunu öyrənen kimi men derhal qaçınğa qərar verdim».

Özünün ciddi fealiyyəti neticesində çox keçmədən Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Sübhi və başqları ilə birlikdə türkçülük hərəkatının əsas liderlərindən biri kimi tanınan Əhməd bəy «Xalqa doğru», «Siratul-müstəqim», «Türk yurdus» kimi mətbuat orqanlarında çıxış edir, «Tərcümani-həqiqət» qəzetiñin redaktoru olur, Osmanlı parlamentinə millet vəkili seçilir, həmçinin İstanbul Universitetində rus dili və ədəbiyyatından mühabizələr oxuyur.

Əhməd Ağaoğlu 1915-ci ilde Rusiyada yaşayan milli azılıqların Lozannada keçirilən konfransında Azərbaycanı təmsil etmişdir. Cumhuriyyət dövründə Qafqaz İslam Ordusunun müşaviri kimi Azərbaycana gələn ədib Gəncədə «Türk sözü» adlı qəzet (qəzetiñ cami iki sayı çap olunmuşdur) çıxarmış, parlamentin üzvü seçilmişdir. O, 1919-cu ilde Paris sülh konfransına getmeye hazırladığı tərəfədə, İstanbuldakı ingilis işgalçi herbi komandanlığı tərefindən saxta ittihamlarla həbs olunmuş, Malta adasına sürgünə göndərilmişdir. 1921-ci ilin mayında sürgündən azad olunan Əhməd bəyin Romadan Nərimanova yazmış olduğu məktub onun keçirdiyi əzablı sürgün həyatından sonra böhran və sərsintilərini eks etdirir: «...Mütaliələr, düşüncələr və bu müddətdə alırdığım tacribələr meni dərin və qəti bir imana getirdi ki, ister Şərqdə, isterse de Qərbdə bütün ictimai üsul və ictimai quruluş yalan, qaba arzu, güclülerin gücsüzürləri ezməkləri üzerinde durmaqdadır. O şəyə ki, mədəniyyət, hərriyyət, müsavat deyilir, zəherli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayesində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan riyakarlığı ilə davam elədikcə başəriyyət qurtuluş yoxdur və başəriyyət eziyyətə mekməndür» (*Kommunist*, 19 iyun 1921). Məktubda N.Nərimanovdan Azerbaycana gəlmək üçün ərazi yaratmağı xahiş edən Əhməd bəy az sonra bu fikrindən daşınmış, Türkiyədə qalib islammayı üstün tutmuşdur.

O, Mətbuat Baş Müvekkili kimi yüksək vəzife tutmuş, Atatürk ideyalarını destekleyen «Hakimiyəti-milliyyət» qəzetiñin baş redaktoru olmuş, Anadolu agentliyinə rəhbərlik etmişdir. Əhmed bəy həmçinin Böyük Millet Məclisinə üzv seçilmiş, bununla yanaşı Ankara Universitetində mühazirələr oxumuşdur.

Ötən esrin 20-30-cu illəri Əhməd Ağaoğlu üçün yaradıcılıq baxımından daha zəngin və uğurlu olmuşdur. Bu dövrde onun «Üç medeniyyət», «Hindistan və İngilterə», «Sərbəst insanlar ölkəsinidə», «Dövlət və fərd», «Türk təşkilatı-esasiyyəsi», «Türk hüquq tarixi», «Men neyəm?» və başqa əsərləri neşr olunmuşdur. Ədibin ölümündən sonra onun «İran və inqilabı», «Könülsüz olmaz», «İxtialımlı, inqilabını?», «Sərbəst firqə xatireləri», «İslamlılıqda qadın» və başqa kitabları neşr edilərək oxuculara çatdırılmışdır. Bunlardan əlavə, Əhməd Ağaoğlunun «Peyami Səfaya axırıldan məktublar», «Malta xatireləri», «Yakutlar» (rus dilindən tərcümə) və b. əsərləri neşrini gözlemekdedir (*Vilayət Quliyev. Ağaoğlular, Bakı, Ozan, 1997, səh.43).*

Əhməd Ağaoğlunun publisistik yaradıcılığında əhəmiyyətli yer tutan «Hindistan və Ingiltərə» əsərində ingilis müstəmləkəçilərinin Hindistandakı işgalçılıq siyaseti ifşa edilir. Bir növ memuar səpkisində yazılmış «Sərbəst firqə xatireləri» əsərində isə ədib 1930-cu ilde Atatürkün göstərişi ilə yaradılmış Sərbəst Cumhuriyyət firqəsi qalmاقlı ilə bağlı əhvalatları qələmə almışdır.

Əhməd Ağaoğlunun bədii nəsriñde «Sərbəst insanlar ölkəsinidə» əsərinin xüsusi yeri vardır. Müellif siyasi-fəlsəfi esse səpkisində işləməsi əsərin neşrinə yazdığı ön sözde qeyd edir ki, «Əsərimə nasıl bir şəkil vermək xüsusunda bir çox təreddüb zamanları keçirdim: nehayət onu bir hekaye şəklində yazmağı qərar verdim. Əsərətən qurtulmuş bir Türk fərdini hür və sərbəst bir olkəyə getirdim: bu olkənin rəhbərləri – Türk Cumhuriyyətini quran dahiñin eməl və arzularının təhaqqiqü üçün çalışmadıqları. Türk fərdi – işte mənim «Pir» dediyim bu rəhbərlər ilə görüşür. Onların bir cəmhiyyətdə hür və sərbəst vətəndaşların nasıl olmaları lazım gəldiyi haqqındaki fikirlərini öyrənir, eyni zamanda da məmlekətin istiqbalda hərriyyət və fəzilət sayesində nasıl inkişaf edərək bir nur və mədəniyyət müəssisələrini təsvir etməkle göstərir».

«Sərbəst insanlar ölkəsinidə» əsərində Ağaoğlu utopiyaya, xeyal şəklində azad, hür, insanların berabər və xoşbəxt yaşadığı, qanunların edaletli olduğu dövlət, cəmiyyət haqqında fikirlərini, arzuları-

ni bedii şekilde ifade etmeye çalışmışdır. Əser müəllifin siyasi görüşleri ile sıx bağlıdır, Buna göre de o, Ağaoğlunun sosial-siyasi baxışlarını öyrənmək üçün mənəhə rolunu oynamamışdır.

Müəllif yazır: «Mən bir əşir idim, hürr olmaq istedim. Zəncirlərim qırdım, qalanın dərdində ve açığa çıxaraq dərin bir nefəs aldım. İndi önmədə geniş bir çöl vardı. Nərəye gedeceyiimi, nasıl davranışacağımı bilmirdim. Tereddüdə bir neçə addım atdım. Kəndimi iki yoluñ arısında buldum və buraya dikilən bir direk üzərində bu yazımı oxudum:

Sol tərəfə gedən yol hürriyyət yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi aldım. Sabaha qəder yürüdüm. Şəfəq sökülerken kəndimi bir qalanın önündə buldum. Qalanın qapısı üzərinə altun xətt ilə yazılı bir lövhəni oxudum:  
«Sərbəst insanlar ölkəsi!»

Qeyd edək ki, əserin ayrı-ayrı fesillərində yazıçı mənəvi tekamülün mərhələlərini, nəhayət, sərbəst insanlar ölkəsinə qəbul mərasimini təsvir edir. Əhməd Ağaoğlunun xeyalən yaratmış olduğu «sərbəst insanlar ölkəsində» oxucu «...kamil ictimai münasibətlər, məhrimə ünsiyyat, əməkdaşlıq ərafitində yasayan azad insanların konstitusiyası, vətəndaşlıq fəaliyyəti, maarif, ticaret, ekinçilik, nəqliyyat, sənaye sahəsindəki nailiyyətləri haqqında canlı, fərəh və iftخار dolu faktlar, mühakimələr, lövhələr və aforizmlərlə tanış olur» (Əziz Mirehmedov). Əhməd Ağaoğlunun fikrincə, xəsərbəxt cəmiyyətin sütunları azadlıq və hürriyyətdən yapılmışdır. Cəmiyyətin xəsbəxtliyinin mühüm amillərindən biri isə tüfəyliliyi, işsizliyi qarşı mübarizənin olması, «gözünü dövletin xezinəsine diķenlərin», «süni qazanc yol» ilə servətə yiyeleñmek isteyenlərin rədd edilməsidir.

«Sərbəst insanlar ölkəsində» əsərində müəllif bir seyyah kimti təsvir etdiyi hadisələrin fonunda cəmiyyətin mənəvi təkamülünə mühüm dəyer verir. Xalqın savadlanması, maariflənməsinə, cəmiyyətin azadlığı, xəsbəxtliyi üçün vacib şərtlərdən hesab edən yazıçı bu yolda adəbiyyatın üzərinə böyük missiya düşdürüyü göstərmək, həmçinin Şərq adəbiyyatının «...içində bulunduğu mühitə, insan və təbiət mühitine yabançı qaldığını» qeyd etməkdən çökəmir. Müəllifin fikrincə, sağlıqlarında mədə olunmaqla en uca mərtəbəyə yüksələnlər, ölümlərindən sonra hevcə edilməklə en aşağıderecəyə endirilirler.

Əserin sonunda Ağaoğlu təsvir etdiyi qəhrəmanının timsalında öz sosial baxışlarını belə izah edir: «...Mən bu qanunların xəricində ve onların xilafına olan min bir qüvvətin zəbunu və məhkumu idim. Fikir köləliyi, hiss köləliyi, hərəket köləliyi mənim qədrimidi. Düşünən, duyan, yaşıyan men deyildim, başqası idi. Mən yalnız başqasını təqlid etmək, ona itaet etməkle mükellef idim. Mən mən-deyildim, onun kölgəsi, qaraltı, heyulesi idim. Xülasə, men yoxdum, bir əfsane idim.

Fəqət bu diyara gelince, mənliyim mənə gəldi, varlığımı duymağa başladım. İlk kərə burada anladım ki, insan həqiqətən kainatın ziynətivə sərtacıdır.

Bir növ avtobiografik səciyyə daşıyan «Men nəyəm?» (Əser Azərbaycan neşrində «Men kiməm?» şəklində verilmişdir) adlı bedii-fəlsəfi esəsəde Ağaoğlu içi (altruizmi) ilə çöülü (eqoizmni) arasındakı təzadaların qaynağını açmağa çalışır. Müəllifə görə, «hesablanmış və müvazinəli eqoizmələr altruizm yaşayış forması və genişlənmesi üçün təbiətin bəxş etdiyi əsəslərdir».

İnsan təbiətində ikiliyin yanaşı mövcudluğunu öz xarakteri, daxili məni timsalı dəyərləndirməye çalışın Ağaoğlu sadə, anlaşıqlı şekilde fikirlerini oxuculara təlqin etməyə çalışır. Aydınlıq üçün əsərdən getirdiyimiz bir məqama diqqət yetirək: «Sizi inandırıram ki, mən içimdə çox səmimi və qızığın milətpərvərəm. Türkün yüksəlməsi üçün çalışmaq, onun izzəti-neşfini, şərəfini, haqqını, hürriyyətini müdafiə üçün özüm tehlükəyə atmaq fikrin sevincinə qəbul edirəm. Hələ fəqir və ac türk gördüm, heç dayana bilmişəm. İstəyirəm ki, varımı-yoxumu ona verim. Lakin bu məlum çöläüm yoxdurmu? Mənə meydən vermir, daim qabağımı kesir, enəl törədir. Meselen, keçən gün eviminin balkonundan baxırdım. Küçədə birini döyüdürlər. Camaat toplanmışdı, uzaqdan hadisəni seyr edirdi, yaxılıqlıda polis de yoxdu. Dərhal, küçəyə yüyürmək istədim. Ancaq çöläüm yene qabağımı kesdi:

- Hara?
- Döyüleni qurtarmağa...
- Dalasənları tanıyırsanmı?
- Ne dəxli var? Getmək borcumdur.
- Çekil kenara! Borcu imiş! Don Kixot! Özüne iş tapıb! Niye sənin borcun başqalarının da borcu olmasın?
- Əfəndim! Bu menim, sənin, başqalarının və her kəsin borcudur!

— Xeyr! Mənim qətiyyən borcum deyil! Mənim birinci özümlü döydürməməkdir. Her kəs de mənim kimi eləsə, kimşənin kimseye borcu qalmaz.

Mən əsəbileşdim, hiddətələ dedim:

— Əfəndim, döyüleni qurtarmırsan, acı doydurmursan, xəstəyə baxırsan, məzltumu himayə etmirsən, xülasə, elini ağdan-qaraya vurmursan, sonra da milliyətperverlik iddiasına düşürsən, elə deyilim?»

Əhməd Ağaoğlunun «Könülsüz olmaz» ədəbi-fəlsəfi esesində isə cəmiyyət hayatının sosial problemlərinə diqqət yönəldilir. Hadisələrə mənəvi-exlaqi prizmadan yanaşan yazıçı iki dostun — Turğudla müellifin özünün mükəmiləsi şəklində yazmış olduğu əsərdə bu problemlərin həlli yollarını axtarır. Ölkəni düşmüs olduğu ictimai böhrandan çıxmaq üçün haradan yapışmalı, hansı işdən başlanımlı məseseli ortaya çıxdıqda Turğud könülü, dostu isə qafanı vacib hesab edir. Onların mübahisəsinə qoşulan qoca bir kəndli Turğudu müdafiə edərək: «Könülsüz iş olmaz», — deyir. Qoca kəndlinin fikrincə, «...hər şeyi can verən, hər şeyi dirildən, hər şeyi yaranan, qanunu rövneqləndirən, məməru çalışdırın, məbus və vəliyə insaf və mürvüvət təlqin edən, kəndliyə qonşusunu sevdiren, yardımına qoşdurən, xülasə insəni insanlaşdırın qəlbdir».

Əhməd Ağaoğlu öz qəhrəmanı Turğudun dili ilə Türkiyənin acınacaqlı vəziyyətinin səbəplerini ölkənin «köhnə qəlibli» insanlar tərəfindən idarə olunmasına görür.

1930-cu ildən sonra Ankaradən İstanbula köçən Əhməd bəy burada «Axın» qəzetini təsis etmişdir. Lakin çox keçmədən kəskin tənqidli ruhu yazılarına görə bu qəzet bağlanmışdır.

Əhməd bəy Ağaoğlu Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostu, silahdaşı, onun apardığı İslamiyyət savaşının fəal müdafiəçilərindən biri olmuşdur. Cumhuriyyətin ilk illərində onun yüksək dövlət vəzifəsinə çəkilməsində bu münasibətlərin mühüm rol oynadığı şəksizdir. Lakin sonralar aralarında soyuqluq yaranaraq dövlət vəzifəsindən uzaqlaşdırılmış da, Atatürk onun xətrinə daim əziz tutmuş, peşimanlığını etiraf etməkdən çəkinməmişdir. Ədibin qızı Süreyya Ağaoğlu yazar:

«Bir gecə Atatürk yanında Cəlal Bayar, Şükrü Qaya, Qılınc Əli, aktyor Vəsfı Rıza bəyler, Şükrü Naili pəsa və bəzi xanımlarla klubə gəldi. Bir az oturduğundan sonra bize yaxınlaşaraq atama:

— Əhməd bəy, İsmət paşa «Əhməd bəyə dövlət xidmetində yer yoxdur, — deyib» sözü ilə müraciət etdi. Atam sərt bir şəkildə:

— Mən kimse dövlət xidməti istemədim, — cavabını verdi.

Mən sözü qarışaraq anımın vəfatından sonra atamın çox üzgün və eəbi olduğunu söylədim. Atatürk uzaqlaşdı. Atama getməyimizi teklif edəcəkdim ki, Atatürk məni rəqsə çağırırdı ve:

— Gel bizi barışdır, atan məne çox əsəbileşdi, — dedi.

Süreyya Ağaoğlu Atatürkün Əhməd bəylə münasibətlərinin pozulmasından duyduğu peşimanlığını, lakin bütün burlara baxmayaraq ona böyük dəyər verdiyini əsərin başqa bir epizodunda belə xatırlayır:

«1937-ci ilin yayında yene de Böyük Adada, klubda atam Fuad Sirmən, Hamid Peksan bəyler ilə oturarkən «Atatürk geldi» de-diler. Atam:

— Aman, məni görməsin, — deyə ağacların arasına çekildi. Bizimlə oturan digər iki nəfər qalxbıb getdi. Bir az sonra Tofiq Rüşdü bəy gelib Atatürkün bizi çağırıldığını söylədi. Getdi. Atatürk atama sarıldı. «Həsərin qəlbimde, lakin kim bilir sən hardasan» şerqisinin sözlerini söylədi.

— Cox darıldım sənsiz, — dedi. Sonra əlavə etdi: — Vaxtılı Süreyya senin gözəl olduğunu söyləmişdi. Haqqımış. Bu qafa ancaq bir türkde ola bilər.

Atamın könünlünü almaq isteyirdi.

Əhməd Ağaoğlu 1939-cu ilin may ayında İstanbulda vəfat etmişdir. Qızı Süreyya Ağaoğlu atasının ölümündə belə xatırlayır: «Doktor Həsen Ferid bəy bizim otaqda olmağımızdan atamın daha da üzüldüyünü söyləyerek bayraq çıxmışımız xahiş etdi. Qapıdan çıxarken atam gözleri ilə bizi taqib edirdi. Azəciq keçmənmiş Fəthi bəyin dediyi kimi «bu dönyanın qapısını öz əlləri ilə qapayıb» ebediyyətə qovuşur. Doktor Həsen Ferid bəy atamın maskasını çıxarmaq isteyirdi. Nuriya abla ağlaya-ağlaya ona yardım etdi. Hamımız özümüzü itirmişdik. İllerlə pərəstişle sevdiyimiz, qorxduğumuz qoca atamız indi hər şeydən xəbersiz bir heykel kimi yatırıldı. Əbdürəhman qışqara-qışqara ağlayır, Gültəkin:

— Bu mənim atam deyil, o sənəsən, həyat eşqli, coşqun, hərəketli bir insandır, — deyərək hıçırır. Tezer hər zamanı kimi sakit, yavaş-yavaş ağlayır, gelenlərlə məşğul olur. Səməd özünü itirmişdi, gözlərindən yaş süzülürdü. Mən isə bir damla da göz yaşı tökmür,

sadece «axı nece olur, ne oldu o bilik, o enerji», – deye düşünür, özlünü pereşis etdiyi bir bütü itirmiş qərib kimi hiss edirdim».

Ölümünden sonra dostu ve hemməsleki Mırzə Bala Məmməzdəzə onun xarakterini belə səciyyələndirirdi: «Əhməd Ağaoğlu təpeden dırnaqə qəder bir azeri türkü olaraq yaşamış, düşülmüş ve söylemişdir. Hətta ölüncəyə qəder givəsinə belə düzəltməmişdir».

\*\*\*

Oxuların mühakimesine verilen «Üç medeniyyet» traktatı 1920-ci ilde Malta sürgünde iken yazılmış, lakin ilk defə 1927-ci ilde İstanbulda çap olunmuşdur. Əsər edibin dünyagörüşünün konseptual təreşflərinin öyrənmək baxımından onun bütün diger tədqiqatlarından daha çox material verir. Dünya sivilizasiyasının Buddha-Brehmen, Qerb, yaxud Avropa ve İslam kimi üç neheng medeniyyet şaxelerinə söykəndiyini xarakterize eden mülliəf onların müştərek ve ferqli məqamlarını öyrənilər. Medeniyyətə dil ortaqlığı amilini Şərq və Qərbin timsalında müqayisə eden edib yazır ki, «... bu gün en azı üç Avropa dilini – fransızcanı, inciliscəni, almancanı bilmeyen ciddi bir avropalı alim və edibinə hemen-hemen rastlanır. Bunlar zaten ortaqlı olan və Avropa medeniyyəti amillərindən bulunan eski yunan və latincəndə da çocuqluqlarından öyrənilərlər. Bir zamanlar bu iki dil, İslam aleminde ərebə və farsca kimi, Qerb alemində ortaqlıclım və edəbiyyat dili idi. Bütün alimler latınca yazarlardı».

Əhməd Ağaoğlu üç medeniyyət şaxesinin ferqli və oxşar cəhətlərini səciyyələndirdikdən sonra bu gün Qərb medeniyyətinin qalib, İslam və Buddha-Brehmen medeniyyətlərinin meglub olma sebəblərinə diqqəti yönəldir və meglubiyətin maddi və mənəvi təzahürlerini səciyyələndirirək: «İslam cəmiyyətləri velvələli bir tərzə slıqut etməkde və mehv olmaqdadır», – kimi qənaət gelir.

Şərq medeniyyətinin tenezzülünü və zaman-zaman öz yerini Qərb medeniyyətinə terk etmesinin sebəbini Şərqdə fezilətin hökmədə, Qərbdə isə qanunlara itaatde derk olunması ilə xarakterize eden mülliəf «heyat terzi» kimi menalandırdığı medeniyyət amilinin mütlək təreşflərinin (aile, dövlət, hökumət, din, təlim-terbiye, exlaq v.s.) bu kontekstde təfsirini verir.

«Üç medeniyyet» əsərində milletin exlaqının formallaşmasında dindən sonra en çox edəbi və felsefi əsərlərin rol oynadığını göstəren Ağaoğlunun fikrincə, «bizim ta dünənə qəder teqlid etdiyi-

miz edəbiyyat və felsefə əsərlərinin nümunələri əreb və fars mənbələrindən alınmış olanlardır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, onu temin edəcək tek bir əsər göstərile bilərmi?»

Ağaoğlu qeyd edir ki, əsrlərden beri məktəblerimizdə tədris olunan Sədi Şirazinin «Gülüstan» və «Bustan» zamanla ayaqlaşacaq seviyyədə deyildir. Bunun başlıca sebəbin Şeyxin felsefəsində axtarın edib onun mülliəti, qənaətə, təvəkküle, lal olmağa və hökmədə mütləq itaete çağırın göruşlerinin yanlışlığını diqqəti yonəldir. Ağaoğlunun qənaətince, eski edəbiyyatımızda exlaq-terbiyə və mövzularda yazan mülliəflərin hamısı Şeyxi örnək saydıqlarından və ona benzəmeye çalışdıqlarından edəbiyyatımız bu sahəde irəliləyə bilməmişdir. Sedinin görüşlerini orijinal deyil, əcdadlarımızdan alınmış bir miras olduğunu vurgulayan müteffekkiri bu kimi idealları «bütün Şərq heyati üzərində icra edilmiş texribat» adlandırır. O, milli tərəqqi üçün Qərb medeniyyətinin en yaxşı örnəklərinin dilimizdə çevrilib məktəblerimizdə tədris edilməsini vacib şərtlərden sayır.

Əhməd Ağaoğlu «sənet heyat üçündür» principindən çıxış edərək edəbiyyatın ayrı-ayrı yazıçılarının fərdi hiss və duygularını deyil, cəmiyyətin teleb və cəhiyacılardırı eks etdirməye borclu olğunu qənaətindən gelir. O qeyd edir ki, «bizim eski edəbiyyatımızda heyata aid böyük bir şey tapı bilməzsiniz. Zaten bilavasitə heyati mövzu olaraq seçən, hekaye, roman, tragediya, komediya və sair kimi edəbi şəkillər o dövr edəbiyyatımıza demək olar, tamamen yabançıdır. Hakim olan şəkillər qəsidi, heçv və qəzeldir. Doğrudur, ta eski fars üləbasından beri «Xosrov və Şirin», «Ferhad və Şirin», «Leyli və Mecnun», «İsgəndərname» kimi bəzi romantik əsərlər mövcuddur, Feqət bunların adları belə heyatdan çox uzaq olduğunu göstərir».

Şərqdə zamansız və məkansız nezire edəbiyyatının baş alıb getdiyi və bunun edəbi məskureye heqiqi menada heç bir yenilik cetirmədiyini vurgulayan Ağaoğlu hətta edəbiyyatımızın en qüdretli söz ustalarının yaradıcılığının da bu menada istisna teşkil etmediyi ni qeyd edir: «Aralarında bir neçə esrlili mürur etdiyi halda müxtəlif mühitlərə mənsub şairlər, müherriklär cyni mövzunu almış və heyatı deyil, xəyalxanelərində qurmuş olduları bir cəsi və o cəsi daşıyan tamamen mövhüm və xeyali insanları təsvir edə-cədə gelmişlər. Nizaminin «Leyli və Mecnun»u ilə Füzulinin «Leyli və Mecnun»u arasında ne fərqli vardır?»

Fransa ve Rusiya inqilablarının yetişmesinde edəbiyyatın müstəsna xidmətləri olduğunu xatrladan müəllif Şerqə geldikdə isə «edəbiyyati-islamiyyətde buna bənzər bir şey aramaq ebeddir», — fikrine tapınır.

«Üç mədəniyyət» traktatında Ağaoğlu edəbiyyatı bedii-estetik tutumu ilə ictimai-siyasi məskurənin qovuşduğunda qiymətləndirildiyindən edəbi prosesə də bu prizmadan yanaşaraq türk edib Namiq Kamalın yaradıcılığını tezdir edir. Böyük mütefəkkirin qənaətincə, Qafqaza məhəbbəti Lermontov və Puşkinin şerleri, Almanyanın təbiətinin vürgünluğu Hötenin əsərləri telqin etdiyi kimi, Namiq Kamalın qüdrəti də «memlekətə islam və Vətən eşqini getirmesində», «ruhlara bu eşqin hüzünü, chtiazlarını telqin etməsindədir. Müəllif Namiq Kamalın yaradıcılığı ile yeni bir edəbiyyatın formalasdığına diqqəti yöneldərək yazır ki, «Bu edəbiyyat məskurəcidir, çünki aldığı mövzunu idealize edir. Millidir, çünki mövzu türk hayatıdır, türk Vətənidir. Təbiətcidir, çünki təbiəti sevmeyi, sevdirməyi başlamışdır». Bu edəbiyyatın temsilciliyi sırasında Ağaoğlu dörd şəxsiyyəti: Namiq Kamalı, Mehmet Emin Yurdaku, Mehmet Akifi və Rəşad Nuri Güntəkini yüksək qiymətləndirir.

İlk dəfə olaraq Azərbaycan oxucularının mühakiməsinə verilen «Üç mədəniyyət» traktati əserin bize məlum olan son nəşri (*İstanbul, Milli Eğitim Basımı, 1972*) əsasında hazırlanmışdır. Lakin bəzi yanlışlıkların aradan qaldırılmasında əserin eski əlifba ilə neşr olunmuş 1927-ci il nəşrine də istinad edilmişdir. Əsər Türkiye türkçəsindən azərbaycancaya çevrilərək müəllifin dilinin ve əsl bunun qorunmasına maksimim eməl edilmişdir. Yalnız əserin oxunaqlığını təmin etmək üçün bəzi adlar, sözler və şəkilciler dilimin müasir orfoqrafiyasına uyğunlaşdırılmışdır. İnanırıq ki, «Üç mədəniyyət» geniş oxucu kütüshərinin diqqət və marağını çəkəcək və Əhməd Ağaoğlu ırsının öyrənilməsi və təbliğində mühüm addım olacaqdır.

Vaqif SULTANLI  
filologiya elmləri doktoru, professor

## ÖN SÖZ

1869-cu ildə doğulan 1939-cu ildə ölen Əhməd Ağaoğlu XX əsrin en diqqətə deyər türk fikir və siyaset adamlarından biridir. Elmi və siyasi şəxsiyyətinin əsasını, ata ocağının şərqli havası, ilk və litsey təhsilini bitirdiyi çar Rusiyasında böyük fikir və sənət adamlarının önderliyi ilə başlamış sosial dəyişiklik və ideoloji qovşaları ali təhsilini aldığı Fransada romantizmdən realizme keçişin sənətdən siyasetə qədər topluma aid hər dəyeri qavrayan sarsıntılarıyla yoğrulmuş və bütün həyatı bu qaynaqların ruh və dimağında yaratdığı bir təməl inanc uğrunda mücadile ilə keçmişdir.

Bu ya tamamile hamısı tam müstəmləkə, ya da çeşidli yollarla yarı müstəmləkə olaraq Qerb milletlerinin esareti altına düşmüş türk və islam milletlərinin özlerini ancaq Qerb mədəniyyətinin prinsiplerine görə heyat qurmaqla qurtara biləcəkləri inancıdır. Bu inanc Əhməd Ağaoğlunu Türk milliyətçiliyinin fikir və aksiom önderlərindən biri etmişdir.

Əhməd Ağaoğlunun mücadiləsində ilk sehne doğduğu memlekət olan Azərbaycandır. Fransadan döndükden sonra bir yandan Tiflis və Bakıda Əli bey Hüseynzadə<sup>1</sup>, Əlimərdan bey Topçubaşı<sup>2</sup>, İsmayıllı bey Qaspıralı<sup>3</sup> kimi dostlarıyla fikir birliyi edərək, qəzet çıxarıraq bir yandan ixtilalçı cəmiyyətlər qurmaq suretiyle çalışdı. Bu ilk sehnədə əserini də rus dilində yazdı: «İslamlıqda qadın».

Əhməd Ağaoğlu bu ilk əsərində, eslinde islam dininin qadın haqlarını bütün evvelki dinlərdən daha çox qoruduğu halda, sonralar xürafeler və batıl yozumlar üzündən qadının

ailede, cemiyetde geri plana atıldığını, islam milletlerini çöküren esaslı səbəblərdən birisinin də bu olduğunu yazdı.

Əhməd Ağaoğlu bu fikirlərini irəli sürərkən özüne qarşı çıxa biləcek iki cəbhəyə, bir tərəfdən batıl inanışların, hətta ailə çevrəsinə qədər, zorlaşığu din softasına, digər tərəfdən islamlığın düşmənlərinə qarşı da eyni qüvvətlə durur və bu iki rəqibə döñərək, islam dininin mədəniyyəti önlediyi iddiaları qədər, qadın kişidən daha az haqq sahibi qıldıği iddialarını da islamlığın prinsiplərindən və tarixindən aldığı bəlgələrlə cürrətme yoluna gedirdi.

Əhməd Ağaoğlu ikinci meşruyyət elanından çox qısa bir zaman sonra Türkiyəyə hicret edərək İstanbula yerləşdi. «İttihad və tərəqqi»<sup>4</sup> partiyasının Parisdə tələbə ikən tanıdığı bəzi irəli gələnləriyle yeniden görüşərək, Qafqazda başladığı mücadiləsine qəzət və dərgilerde yazılarıyla, universitetdə dərsliyilə, «İttihad və tərəqqi» partiyasında aldığı siyasi vəzifəliylə və Osmanlı Məbusan Meclisinin üzvü olaraq davam etdi.

Bütün imperatorluqlar kimi, Osmanlı İmperatorluğu da ümmətə dayanan bir azınlıqlar dövlətiydi. Bu azınlıqlar çağdaş Qərb mədəniyyətinin fikir təməllerindən biri olan milliyyətçilik cərəyanının təsiriyle birər-birər dövlətdən qopur, imperatorluq süretilərək döñərdi. Beləcə, dünyada bağımsız qalan tek Türk-İslam dövləti də esir düşmək tehlükəsiyle qarşı-qarşıya gelmişdi. İmperatorluğun qurucusu olan Türk ünsürtünə ayaqda tutmaq, canlandırmaq üçün içəridə din softaları çevrələrinə qarşı olduğu qədər, xarici düşmənlərə qarşı da qurtuluşun tek yolu Türk milliyyətçiliyinin oyandırılmasıydı. Bu yol həm bağımsızlığın, həm də Qərb mədəniyyətinin qapısını açacaq, beləcə başqa ölkələrdə esir yaşayan Türk milletləri üçün bir ümidi qapısı da olacaqdı.

Ziya Göyalp<sup>5</sup> dilində «islam ümmətindən, türk milletindən, Qərb mədəniyyətindən» vecizesiyle anladılan türk milliyyətçiliyi cərəyanı, başda Ziya Göyalp, Əhməd Ağaoğlu,

sair Mehmet Emiri Yurdaqul<sup>6</sup>, Əli bəy Hüseynzadə, Həmdullah Sübhi Tanrıöver<sup>7</sup>, Xalidə Ədib Adıvar<sup>8</sup>, Yusuf Akçura<sup>9</sup>, Cəlal Sahir Erozan<sup>10</sup>, Halim Sahit Sihay, Krimda İsmayıllı Qaspıralı kimi fikir adamlarının önderliyi ilə belə başladı. Əhməd Ağaoğlu da bu cəreyanın en qüvvətli və həyecanlı müdafiəçilərindən və «Türk yurdù» dərgisi<sup>11</sup> ilə «Türk ocağı»nın<sup>12</sup> qurucularından biri olaraq mütarəkkeyə<sup>13</sup> qədər mübarizəsini davam etdirdi.

Əvet, Osmanlı imperatorluğu yىxılmış, fəqət türk milliyyətçiliyi canlanmış və qüvvətlənmişdi. Birinci dünya savaşında birer qəhrəmanlıq dastanı sayılan çarpışmaların yalnız türklərə deyil, bütün əsir milletlərə qurtuluş savaşçı cəsarəti aşlayan milli mücadilənin yaradıcı ruhu, milliyyətçilik hissi, milliyyətçilik həyecanı olmuşdu.

Əhməd Ağaoğlu mütarəkədə ingilislər tərəfindən Malta sürgün edildi. Oradan döñər-dönmez milli mücadiləye qoşuldu. Bu səfər eyni yola, yenə qələmi ilə, rəsmi vezifələri ilə, zəfərdən sonra professorluq və millət vəkilliyi ilə davam etdi.

Qərb mədəniyyətinin təməl prinsiplərindən biri insanın haqq və hürriyyətlərini qoruyan dövlət qavramıdır. Əhməd Ağaoğlunun Cümhuriyyət dövründəki mücadiləsi də bu nöqtəyə çevrildi. Bütün çalışmalarında millətə dayanan dövlət görünüşünü ferdin haqq və hürriyyətlərini qoruyan dövlət deyə mənimseyir, hər vezifənin qarşılığında bir haqq vardır, tezisini müdafiə edirdi. Bu tezis Əhməd Ağaoğlunun fikir və siyaset həyatının son mərhəlesidir. Bu inancla da «Sərbəst firqə»nın qurucuları arasına daxil oldu. Bu partiya qapadıldıqdan sonra da hər cür məhrumiyyətlərə qatlanaraq, fürsət və imkan təpdiqca, qəzətlərde, dərgilərde bu tezisi müdafiə etdi. Yenə bu inamla «Dövlət və ferd», «Sərbəst insanlar ölkəsində», «Könlüsüz olmaz» kimi son əsərlərini yazdı.

Bu əserin sadələşdirilməsində her kes tərəfindən istifadə olunan və başa düşülməsi asan olan kəlmələrin seçilməsinə çalışılmışdır.

Paraqraflar kitabın eslinde olduğu kimi verilmiş ve bu suretle eski herflerle yazılmış olan orijinal metinle yenisini karşılaşlaşdırmaq isteyenlerin işi asanlaşdırılmıştır.

Kitabda Şeyx Sediden<sup>14</sup> alınan farsca beytler türkçeye çevrilmemiş olduğundan bunların türk herfleriyle yazılmasına ve türkçeye çevrilmesine İstanbul Üniversitesi əreb filolojisi kürsü başqanı sayın dos. dr. Nihat M. Çetin kömək etmişdir. Ayrıca əserdəki ərebca və farsca cümlələr də onun yardımıyla dilimizə çevrilmişdir. Sayın dos. dr. Nihat M. Çetinə ürəkdən təşəkkür edirik.

Tezer TAŞKIRAN

## **YAZARIN ÖN SÖZÜ**


Bu əsər 1919-1920-ci illerdə Malta'da yazılmış və məməlekətə döndükden sonra «Türk yurdu» dergisində parça-parça yayımlanmışdır. Əsərin mövzusu dünya üzərində yan-yanaya şayan üç mədəniyyətdən birisinin, yeni Qərb mədəniyyətinin digərlərinə qalib gəldiyini və dolayısıyla qurtuluşumuz üçün bu mədəniyyəti olduğu kimi mənimseməkdən başqa çərə olmadığını göstərməkdir. Bu gün bu mövzu əski önenimini qeyb etmişdir. Qazinin<sup>15</sup> yüksək dühəsində fişqiran və İsmət Paşa-nın<sup>16</sup> qüdrətli əlleriyle tətbiq olunan böyük inqilabımız on il əvvəl Türk aydınlarının ideal və xəyal kimi görünən dəyişiklikləri gerçekleştirmiştir. Bu qısa müddət içində düşümüzən içimizə qədər dəyişik. Hələ bir neçə il əvvəl xatırımıza və xəyalımıza gəlməyən və ifadesinə cüret etmediyimiz əsaslar, bu heyrotədəyər inqilab sayesinde bugünkü həyatımızın birər prinsipi olmuşdur. Qazinin əzmli iradəsiyle başdan-başa Qərb mədəniyyəti çərçivələri içəne girmiş oldu. Ailədən dövlət və hökumət şəkillərinə, geyimimizdən yazıya qədər, müəssisələrimiz və keçinmə tarzımız baxımdan Qərb mədəniyyəti zümrəsinə girdik.

Bu baxımdan əsərin bir çox qismları, məsələn ailəyə, ədalet sistemimizə, hökumət və dövlət şəklinə aid bölmələr eskimiş və tarixə keçmişdir. Bununla beraber, əsəri bu kərə toplu olaraq oxuculara təqdim ederken bu qismları da olduğu kimi buraxdıq.


Məqsədimiz gelecek araşdırıcılarımız üçün yeni bir müqayisə zəminini hazırlamaqdır. Belə bir müqayisə on il əvvəl ən serbest və geniş düşünen türk aydınlarının birər ideal kimi xəyallarında bəsləyərək, bəzən ifadəsinə belə cəsarət edəmədikləri dəyişikliklərin on il sonra tamamilə gerçekleşmiş olduğunu göstərməklə gərək inqilabımızın böyükünü və gərək bu

inqilabı vücuda getirmiş olan dühanın qüdret ve qedrini deyərləndirmek üçün bir əsas təşkil edər zənnindəyiz. Bundan başqa, əserin bu terzdə çıxmazı türk aydınları üçün də bir deyər daşımaqdadır. Bundan on il önce memlekət üçün tek qurtuluş çarəsi olduğunu yana-yaxıla duyduğumuz, fəqət ifadesinə ya heç cesarət edəmədiyimiz və ya min bir ehtiyatla yanaşdığımız dilək və meyllər bu gün gerçəkləşmiş görən bizi aydınların inqilabın qarşı vəzifələrini göstərmək üçün yalnız bu həqiqət yeməzni? Böyük dahi bu dilek və təməyülli ziya-dəsiylə gerçəkləşdirək bizi qüdretli əlləriyle Qərb mədəniyyəti çərçivəsi içəinə soxdu. Əskimiş, yıpranmış müəssisələri qaldıraq yerinə canlı və qüdretli müəssisələr qoydu. İndi inqilaba sarılıraq çox böyük bir fəaliyyət və fədakarlıqlıq bu müəssisələri canlandırmış və yaşatmış, feyz və bərəkətlərini en yüksək dərəcəyə ullaşdırmağa qeyrət etmek Türk aydınları üçün bir şəref və heysiyyət borcu deyilmidir? Əsərimiz bundan on il əvvəlki əksiklərimizi və hasretlərimizi xatırlatmağa və əlimizə keçmiş olan fürsətin nə qədər ümid edilmeyen bir nemət olduğunu təqdire yardım edərəsə bizim üçün en böyük mükafat olur.

Ağaoğlu ƏHMƏD  
Ankara



«Üç mədəniyyət» əsərinin 1927-ci il nəşrinin üz qabığı.



«Üç mədəniyyət» əsərinin 1972-ci il nəşrinin üz qabığı.

## ÜÇ MƏDƏNİYYƏT

*Bu əsər Malta əsarəti zamanı  
1919-cu ildə yazılmışdır.*

Mədəniyyət nədir? İslam mədəniyyəti, Avropa və ya Qərb mədəniyyəti, Budda-Brahmən mədəniyyəti, çeşidli mədəniyyətlərə mənsub qövmlər arasındaki ortaq xüsuslar, qalib mədəniyyət, məglub mədəniyyətlərin təqib edəcəyi yol.

«Mədəniyyət» kimi mücerred qavramları ifadə edən deyimlərdən çıxan mənalar öncədən təsbit edilməzse, hər kəs o qavramları öz anlayış ve düşüncəsinə görə qəbul edir və mövzu yanlış anlaşıla bilər. Buna yol verməmək və neden behs etmək istədiyimizi oxuculara öncəden açıqca belli etmek üçün mədəniyyət deyimini hansı menada işlədiyimizi aşkarlaması uyğun bildik.

Mədəniyyət – *Civilisation* deyimine çeşidli terifler verilmişdir. Biz bu deyimi, zənnimizcə, bütün terifləri ehate eden və bu kəlməyə en geniş mənəni veren «heyat terzi» olaraq qəbul edirik. Bele ki, mədəniyyət demək «heyat terzi» deməkdir. Yalnız heyat qavramını en geniş və ehətəli bir menada anlaşımaqdır. Heyatın bütün tecəllilərini, maddi və mənəvi bütün olaylarını o qavram ehate etməlidir. O halda mədəniyyət düşünce və təcəssüs terzindən başlayaraq geyim şəklinə qəder heyatın bütün olaylarını ehate edir.

İşte, mədəniyyət bu menada alındığı halda, mədəni insan cəmiyyətinin başlıca üç «heyat terzi» və yaxud üç mədəniyyət arasında bölünmüş olduğunu görürük. Təbii, bu bölmə keskin deyildir, çeşidli mədəniyyətlər arasında birər (Çin səddi) tə-

sevvür etmək doğru olmaz, aralarında aşağıda görüleceyi üzre bir çox temaslar, sızmalar, qarşılıqlı əlaqələr vardır; bölmə və siniflendirme yalnız təmel çizgilər, açıq özelliklər, bir mədəniyyətin öz sistemine vermiş olduğu örnek hallara aiddir.

İndi bu üç mədəniyyətdən nüfuz baxımından en önemli Buddha-Brahmen mədəniyyətidir ki, texminən sekkiz yüz millionluq böyük bir camaati ehate edir və yayılma alanı Hindistan, Hindi-çin, Çin, Koreya, Yaponiyadır. Yenə eyni baxımdan, ikinci derecədə önemli Qərb və ya Avropa mədəniyyətidir ki, Avropa, Amerika və Avstraliyanı ehate edir. Tarix, nüfuz baxımdan en sonuncusunu da İslam mədəniyyətidir ki, Afrikani tamamile, Asiya və Avropanın isə bir qismini ehate edir.

Bu çeşidli mədəniyyət zümrlərindən hər hansı birisinin yayılma sahəsinə diqqətli bir gözlə baxıldığı zaman ehate etmiş olduğu qövmlərin çoxluğuna, qan, cins, reng və dil deyisişikliklərinə rəğəm, bezi ortaq və ümumi təreflərin olduğu görülür. Demək, bu ortaq təreflər o mədəniyyətin əsasını, ruhunu, özünü təşkil edir. Onu başqalarından ayırrı. Məsələn, İstanbuldan bir adam qalxıb Mərakeşə, Mesopotamiyaya, Qahireye, Mekkeyə, Şama, Bakuya, Tehrana, Siraza, Kabile, Lahora, Kəlkütteye və Səmərqəndə getse, bu bölgelərin heç birində özünü tamamile yad hiss etmez; heç olmasa Sofiya, Afina və sairədəki qəder özünü başqa bir çevrəde, başqa bir hava içinde duymaz, özünü az-çox alışmış olduğu lehçələr, şəkillər, hərəketlər və tövürlər arasında görər. İnsanların geyim tərzleri, kecmən şəkilləri, adət və ənənələri az-çox onun öz evində alışdığınına benzeyir. Eyni sarıq, eyni əba, qadınlarda eyni örtünmə, eyni cameler, eyni ibadətlər, eyni azan, eyni ayınlər, eyni dualar və benzerləri. Bu benzeyiş yalnız görünüşlə de qalmaz, içə, heyatın iç tərfinə, insanların ruhi hallarına, görüş tərzinə, zehniyyətlərinə qəder varar. Hətta bununla da qalmaz. Daha iрeli gedər: zehniyyətlərə, zəkalara, zəkanın məşğul olduğu məsələlərə qəder yayılır. Sıradan bir İstanbullu sıradan bir mərakeşini, bir kabiliini, bir kəlküttelini özü kimi düşünür, özünü məşğul edən məsələlərlə uğrasır, onları eyni surətdə dəyərləndirir kimi görünür.

Diger medeniyet zümrelerine mensub olanlar arasında da eyni hal vardır. Fırz edek ki, bir romalı Parisde, Vyanada, Berlinde, Londonda, Vaşingtonda özünü öz mühitindeki kimi bilir. Bunun kimi bir yapon da Koreyada, Pekinde, Tibetde özünü yad hiss etmez. İşte, bir medeniyet zümresine mensub olan qövmler arasındaki bu ümumi ve ortaq tereflərdir ki, bu medeniyetlərin özəlliyini göstərir.

Yuxarıda da söylündildi üzere, bu məsələlərin bir qismi maddi və diger bir qismi mənəvidir. Maddi qism, məsələn, elbiselerin şəkli, binaların biçimi, ibadət və ayınların icra terzi və sairədən ibarətdir. Mənəvi qism isə, düşüncə və duyuya aid olduğundan yayılma sahisi daha genişdir. Ümmüyyət, deyilsə bilər ki, her medeniyətin özüne görə ortaq bir düşünmə gücü, bir zəkası vardır; adəta bir dimağ sahibidir. Bunun kimi her medeniyətin bir qəlbi vardır, bir duyum tərzi vardır. Dolayısıyla, ortaq bir exlaqa, bir deyər duyğusuna, ortaq bir yaxşı və pis, gözəl və çirkin görünüşə sahibdir.

İslam aləminin geziniz; nə qəribe hallarla rastlaşarsınız. Aralarında minlərcə kilometrik məsafələr olan cins, dil və reng etibarıyla bir-birinə tamamilə yabaçı olan və sethi bir bağlandıdan məhrum olan qövmlərin fərdləri eyni zeyniyyəti, eyni ruh hallarını daşıyır, eyni məsələlər, konularla məşgül, işlər və hadisələr haqqında eyni görüş tərzleri içinde eyni hökmələri verdiyini görürsünüz. Gözəllik və çirkilik, yaxşılıq və pişlik, bunların arasında həmən eyni tərzde hesab olunur. Bu hal uzun və ortaq bir zehni fealiyyətin, ortaq bir duyum tərzinin, ortaq və oxşar amillərin davamlı təsirleriyle hasil olmuşdur. İslam aləmindən hərəketli və müəssis bir amil olan din ortaq olduğunu kimi, bir zamanlar pək hərəketli olan zeka və qəlbin də əsidi bəlirtərəli ortaq bir mehsul halını alırdı. O zamanlar islam aləminin hər hansı bir tərəfində yazılmış bir eser metbəəciliyin olmamasına rəğmen, sifət el yazısıyla yazılaraq təəccüb edilecek bir əvvəlcilik bütün islam aləmine yayılır və bir neçə ay sonra bu aləmin en ucqar güşələrində oxunaraq fikirlərin və duyguların birləşməsini saxlayırdı. O zamanın alimləri arasındaki ilgin yazışmanı, qarşılıqlı olaraq ireli sürülen fikirləri in-

cələrən təəccübənmemək qabil deyildir. İbn Sinanın<sup>17</sup> Orta Asiyada yazdığı əsərlər qəribe bir əvvəlciliklə Afrikanın quzyində herəretli dərtışmalara sebəb olur. Fasda doğulmuş, Nişapurda təbiye və təhsil görmüş olan İbn Sabahın<sup>18</sup> fealiyyət yeri Suriya və Xorasandır; Harunun<sup>19</sup>, Məmənunun<sup>20</sup>, Qezenli Mahmudun<sup>21</sup>, Məlikşahın<sup>22</sup>, Hülakinin<sup>23</sup> və sohraları Əmir Teymurun<sup>24</sup> başına islam aləminin hər tərəfindən alımlar, ediblər toplanıb, adəta bir çeşid akademiya qururlardı. Osmanlı sultanlarının sarayı Afrika və Asiyının ucqar güşələrindən gəlmiş alimlərin toplantı yeri idi. Xivədə doğulmuş birisi Anadoluda qazılık, müftilik edir, farsca və ərəbçə yazılmış edəbi əsərlər eyni əvvəlciliklə yayılır və bütün islam qövmləri arasında tərcümə edənlər, təqliid edənlər və şəhər edənlər olur. Hafızın<sup>25</sup>, Xəyyamın<sup>26</sup>, Mövlana'nın<sup>27</sup>, Əkbər Şahın<sup>28</sup>, Əbü'l-üləmən<sup>29</sup> və bu kimi ünlü alim, şair və ediblərin əsərlərini görməyen, bilməyen bir islam fikir adəmına rast gelinmərir.

İşte, bu ortaq din, bu ortaq dimağ və qəlb fealiyyətidir ki, bütün bu aləmin zəhniiyətini, görüş tərzini, duygularını, qəlbələrin birleşdirmişdir. Haraya getəniz eyni düşüncə və duyum tərzinə, eyni zəhniiyətə, beynin və qəlbin eyni metodla hərəket etdikləri ilə rastlaşarsınız.

Avropa və Qərb medeniyəti de eyni haldadır; bu gün en aşağı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilmeyen ciddi bir avropalı alim və edibinə həmən-həmən rast gelməzsınız. Bunlar zaten ortaq olan və Avropa medeniyəti amillərindən hesab olunan eski yunan və latınca da ta çocuqluqlarından öyrənirler. Bir zamanlar bu iki dil, islam aləmində ərəbçə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi.

Bütün alimlər latinca yazardılar. Ədiblərdən ilk milli dili öyrənen fransızlardan Monten<sup>30</sup>, italyanlardan Dante<sup>31</sup>, almanlardan Lüterdir<sup>32</sup>. Onlara qədər hetta ediblər belə latınca işlədirildilər. XIX yüzilədə metbəəcilik ilə ullaşdırma vasitələrinin gelişmesi iżəlileyinçə, Avropa, adəta, bir aile şəklini aldı. İtalyan, ingilis, fransız, alman, rus və bu kimi memləkətlərin alım və edibləri yurdularının xaricində olan alım və ədiblərin

esərlərini həmən günü-gününe bilirlər. Tolstoyun<sup>33</sup> esərləri Rusiyada tamamlanmadan ingiliscəye, fransızcaya, almancaya, çevrilir. Vagnernin<sup>34</sup> musiqi esərləri Almaniyadan əvvəl digər hökumət mərkəzlərində dinlənirdi. Darvinin<sup>35</sup> esərlərini, məsələn «The Origin of species» («Növlərin mənşəyi») və ya «Descent of Nen» («İnsanların soyu») və bunların açıqlamalarını incəsəniz. Bu ölümsüz alimin digər avropalı məsləkdəşlərindən aldığı xüsusi bılıkların bolluğuına heyvət edərsiniz. Fransız, alman, italyan, Danimarka, Hollandiya alimləri və digərləri məşhur ingilis aliminin, adətə, günü-gününə, nə etdiyini, hansı məsələ ilə məşğul olduğunu biliirlər və onu maraqlandıracaq olaylardan özlərini xəbərdar edirlər. Burada da bu ortaq heyvət, bu ortaq daima qəlbin fealiyyətidir ki, eyni düşünmə güclərini, eyni düşüncə və duyum tərzini, eyni zehniyyəti bəsləmişdir; hələ Avropana mövcud olan islam aleminde örnəyin rast gəlinməyən millətlərərən təşkilatdan biz burada söz etmirik. Məsələn, milletlərərən işçi və alimlər konqresləri, tröstlər və s. kimi amiller Avropa qövmləri arasında, hətta ümumi ülküller, amaçlar, hədəflər belə doğurmusdur. Yuxarıda mədəniyyətlərin qəlb və beyninə adıyla yad etdiyimiz xüsuslar, istə bu ortaq və ümumi amillerin təsirleri ilə meydana gelmişdir. Belə olan surətdə eyni mədəniyyət zümrəsini, eyni baş ilə düşünər, eyni qəlb ilə duyar, eyni mənəvi cihazlarla bəzənmiş görünür.

İndi bu mədəniyyətlərin qarşılıqlı durumlarına sözümüzü getirəkən, bunlardan birisinin, yəni Qərb mədəniyyətinin qalib və digər ikisinin de, yəni İslam və Buddha-Brehmen mədəniyyətlərinin meğlub durumunu olduğunu görürük.

Əvət! Bu meğlubiyyəti etiraf etmek mecburiyyətində qaldığımızdan biz də çox üzgünsük, fəqət bunu bir kərə açıq və qəti surətdə etiraf etməlidir. Bizdə hələ kəlmələrlə oynayaraq gerçəyi görməməkdən xoşlanan korlar vardır. Fəqət güneş kimə açıq bir olayı inkar etmək axmaqlıqdır və bu axmaqlıqdan yaxa qurtarmalıdır.

Yenilmə iki cürdür; maddi və mənəvi. Maddi yenilmə o qədər açıqdır ki, artıq zənn edirəm hamımızın beynimizə qe-

dər girdi. Yenilmənin bu qismi bu gün deyil, üç yüz ildən bəri başlamışdır. İslam cəmiyyətləri bir-birinin ardınca və gurultulu bir terzə yixilmaqdə və məhv olmaqdadır\*. Bir çox bağımsız islam hökumətlərindən tek bir dənəsi bu gün özünü qoruya bilmədi. İslamiyyətin son sağlam qalası olan Osmanlılıq da bugünkü perişan halına düşdü. Artıq bu qədər yixılma inkar olunacaq kimi deyildir. Bütün bu perişanlıqlar, bu yixilmalar, şübhəsiz Qərb mədəniyyəti ilə olan mücadilənin doğrudan-doğrua sonucudur.

Mənəvi yenilməyə gelincə, maddi yenilmə qədər açıq deyilsə de, bir fikir adamı üçün o dərəcədə mütlaqdır.

Yenilmə nədir? Başqasının şəxsiyyətini qəbul və iradəsinə tabe olmaq deyilmidir? Bu qəbul və tabe olma istekle de olsa, zorla da olsa yəni yenilmədir. Bu baxımdan ister islam və isterse de Buddha-Brehmen mədəniyyəti yenilmədir, Qərb mədəniyyətinin şəxsiyyət və özelliklərini qəbul və onun iradəsinə tabe olmaq məcburiyyətindədirler. İster müsəlmanları və isterse sarı irq çevrəsi əlbisələrindən və evlerinin döşənməsi kimi həyatın maddi tecəllilərindən başlayaraq ədebiyyat və musiqi kimi mənəvi tərəflərin en munis köşələrinə qədər Avropa modellerini təqlid etməkdədirler. Hələ ictimai, siyasi, texniki müəssisələrde təlim və təhsilde Avropanın bütün-bütün öyrəncisidirlər. Bu təqlid, bu alış bəzən istəyə bağlı işə de, bəzən de sırf zorla edilmişdir. Yaponiya Avropa mədəniyyəti yoluunu tutmaq üçün içinde nə qədər sarsıntılar keçirdi. Çin ilə Osmanlı dövlətinə gelince, eyni işin görülməsi bu məmlekətlərin bünövrəsini belə sarsıdı. Avropa doğrudan-doğrua bunları bu işi etmeye zorlamırdısa da fikir və dövlət adamları bunsuz yaşamanın imkəni olmadığını təqdirdə ederler və dolayıyla bütün vücuđu sarsıtmış bahasına da olsa bunu yapmaqdə təreddüb etmirdilər. Bu yenilmə deyil, bəs nədir? Həm de yenilmənin en ağırı.

Bu gün Asiya cəmiyyətlərinin hamısına bir baxınız; her tərəfdə içəridə iki axının bir-biriyle mücadiləsini görürsünüz.

\* Bu setirler oxunarken eserin 1919-cu ilde yazılmış olduğu xatirianmalıdır (T.T.)

Məhəlli, əski ənənələrə dayanan mədəniyyət Avropa mədəniyyəti tərefdarları çarpışır, bir ölüm-dirim mücadiləsi gedir.

Bir təref əskini, ənənəni qorumağa çalışır, o biri təref isə bu mühafizəkarlığın ölüm demek olduğunu təqdir edərək, Avropa mədəniyyətini almaq sayesində varlığını davam etdirməyə çabalayır. Heyatın hər günkü təcrübələri, olayları bu ikinci cərəyanı haqq verməkdədir. Avropa mədəniyyətindən sakınmaq istəyən bütün cəmiyyətlərin ve özellikle islam mədəniyyətinə mensub olanların her gün tükenib getməkde olduğunu görürük. Əksine olaraq, Yaponiya kimi o mədəniyyətlərə vaxtında və tam olaraq yaxınlaşmış olanları həyatlarını qorumuş, qüvvət və qüdrətlərini artırılmış görülür. Pek açıq olan bu halin inkar və tesdiqi qabil deyildir. Sel kimi axıb gələn və qarşısında öz türündən engellər görməyən Avropa mədəniyyəti hər şeyi sürükleyib götürür. Bu halda tek çare yene o mədəniyyətə isinişmek, onu almaqdır.

Fəqət bu alışın önləmi və bəlli olmayan bir tərəfi vardır ki, özellikle aydınlaşdırılmağa və anladılmağa möhtacdır. Bu gün aramızda Avropa mədəniyyətinin üstünlük və qələbəsini təqdir etmeyen heç bir anlaysı insan qalmamışdır. Fəqət bu üstünlüyü, o mədəniyyətin yalnız bəzi ünsürlərinə, məsələn elm və fənninə bağlayaraq, başqa təreflərindən vaz keçmək isteyənlər vardır. Başqa bir deyimlə, bu kimilər Avropa mədəniyyətində görülen bir çox nöqsan və hətta iyrinc təreflərdən qurtarmaq niyyətilə o mədəniyyətin bir süzgəcən keçirilməsini isteyirlər. Bu kimi fikirleri söyləyenlər səmimi deyillərsə, cahillər məntiqinə uymaq istəyənlərdir. Səmimi iseler mədəniyyətin nə olduğunu haqqıyla təqdir etmeyənlərdir. Yuxarıdan bəri qisaca söylədiyimiz düşüncələr isbat edir ki, bir mədəniyyət zümrəsi bölməz bir bütündür, parçalanmaz, süzgəcən keçrile bilməz. Qalibiyət və üstünlüyü qazanan onun bütündür. Yoxsa ayrı-ayrı filan və yaxud filan qismi deyildir. Avropa sahəsində elm və fənn başqa təreflərdən ziyanə gelmişse, bunun səbəbləri o çevrənin bütününde aranmalıdır, bu

günkü Avropa elm və fənni doğrudan-doğruya öz şərtlərinin və ümumi ünsürlərinin bir eseridir. Başqa bir şey deyildir.

Bunlar o bitkilərə bənzərler ki, inkişafları üçün belli şərtlərin tapılması möhtacıdır. Başqa əvərlərde, başqa şərtlər içinde həmən solub gəderlər. Bundan dolayı Avropa mədəniyyəti başqa mədəniyyətlərə qəlebə calmışsa, yalnız elm və fənni ilə deyil, bütün ilə, bütün ünsürlərlə, bütün nöqsanları və fezilətlərlə calmışdır. Bu halda, bu selə qarşı, yenə onun vasitəsilə heyatlarını qorumaq isteyənlər, onu olunduğu kimi qəbul etməlidirlər. Yoxsa parça-parça, qism-qism almalar heç bir nəticə verməz, neçə ki vermedi və verə bilmez də. Məsələn, Avropa sənayesini alıb, inşətiyalizmdən, sosializmdən çəkinmək nə qədər mümkün deyilsə, bir-birinin gərəkli parçaları olan digər alışlar da eledir. Bir tərefdən söz hürriyyəti istəmek və digər tərefdən de filan və filan şeydən bəhs olunmaması iddiasında olmaq istenilən şeyin mahiyətini anlamamاق və ya semimiyətindən uzaq olmaq deməkdir.

Ümumiyyət və əslində mədəniyyəti inkar etməyi, ondan çəkinməyi və sakınmağı biz anları və hətta bir dərəcəyə qədər təqdir edərik. Necə ki, J.J.Russo<sup>36</sup> və Tolstoy kimi yüksək ideallı, derin düşüncəli fikir adamları mədəniyyəti ancaq bir felakət hesab etmişlər. Təbəti taparcasına sevən J.J.Russo mədəniyyəti pozucu və aldadıcı adlandırmışdır. Onun fikrinə, təbii hala yaxın insanlar yalnız daha esil, daha təmiz, daha exlaqlı deyil, eyni zamanda daha xoşbəxtlər. Tolstoy isə bu günü milyonlarca nüfuzu daşıyan şəhər yığınlarını və sənayə mərkəzlərini sadəcə bir felakət kimi görür. Bu fikir adamina görə, elm və fənn, hətta ədəbiyyat və felsefə bele insanlığın qurtuluşuna deyil, felakət və soysuzlaşmasına səbəb olur və "Insanlar nə ile yaşayırlar" adlı eserinde Tolstoy bütün Avropa araşdırıcı və fikir adamlarının bütün əsərlərinə İncilin bir tek cümləsində qədər qiymət vermir. Tolstoynın görə, insanlar üçün tek xoşbəxtlik çərəsi şəhərləri buraxıb köylərə daşınmaq, təbii hal qayıtmaqdır.

İşte, bu bir görüşdür və hem də tam geniş bir görüşdür. Bunu hər kes anlar, zövq və inanişinə görə ya qatılar, ya rədd

eder. Fəqət bir tərəfdən mədəniyyəti qəbul, onu çeşidli vasitələrlə almağa çalışmaq, hətta tek qurtuluş çəresini olunla uyuşmaqdə görmək, digər tərəfdən de onu parçalamaq, bəzi qismələrini alıb digərlərini atmaq istəmək heç bir məntiq və əsasda dayanmış sayılmaz.

Zaten mədəniyyət bölünməz olduğundan onu tam almaq istəmeyenlər ofta çapır, çökürler. Yüz ildən bəri çabalayıb müsbət bir sonuca varmadığımızın səbəbi heç budur. Mədəniyyəti ele-bele idarə etmək üsuluna tabe tutmaq isteyərək güclü və qəhredici bir qüdrəti bazar məntiqi ilə idarə etmək əməlində bulunduq. Və təbii o qüvvətə çapır, mehv olurraq. Her şeydən əvvəl, səmimi olmaliyiq. Qərb mədəniyyətinin üstünlük və qələbesini qəbul və etiraf edirikmi, etmirikmi? Ediriksə, o qəlebəni yalnız elm və fenne və hətta bəzi siyasi və ictimai teşkilata bağlamamalyiq, mədəniyyətin bütünlükle zəhniyyətinə, görüş tərzinə, ruhuna, beyninə, şütruna, qəlbine bağlanmalyiq. Qərb heyatı bütünlükle bizim heyatımızın bütünlübüne qəlebə çalmışdır. Bündan dolayı qurtulmaq, yaşamaq, varlığımızı davam etdirmək istəyərikse heyatımızın bütünlüyle yalnız elbisələrimiz və bəzi müəssisələrimizlə deyil, beynimiz, qəlbimiz, görüş tərzimiz, zəhniyyətimiz ilə de ona uymalıyiq. Bundan kenarda qurtuluş yoxdur.

Burada önemli bir nöqtəye toxunuruq. Milli şəxsiyyətimiz nə olacaqdır? Əcəba, belə zahirden və daxilden, bütün varlığımızla başqlarına uymaq istəsek, milli şəxsiyyətimizi qeyb etmək təhlükəsinə uğramayarıqmı?

Əvvəla, bu özlüyün nəden ibaret olduğunu anlayalım. Əcəba, bir milletde deyişmeyən, ölümsüz, mükəddər bir əzellik, bir özlük vardır mı? Özlükdən bəhs edənlər davamlı olaraq bunun əxlaqdan, hüquqdan, dildən və sairədən ibaret olduğunu iddia edirlər. Fəqət milletlər tarixi üzərində en sethi bir düşünüs bütün bu ələmanların deyişməz və ebədi olmadığını isbat edər.

Tarixində dinini en aşağı iki dəfə deyişmeyən hansı millet vardır? Türkler, məsələn, vaxtı ilə şamanizm və daha sonra bir çox dirlərə girdikdən sonra islamiyyəti qəbul etmişlər.

Ərəblər de islamiyyətdən əvvəl bir neçə dincə mənsub idilər. Zaten belə olmayan bir tek millet yoxdur. Əxlaq və hüquq gelince, bunlar mahiyyətləri etibarı ilə belə deyişikdirlər. Daha dünən fəna və çırkınlı sayılan bir şey və ya hərəkətin eyni çevre içinde bu gün yaxşı və gözəl sayıldığı hər gün görülen olaylardandır. Hüquq gelince, həyatın davamlı olaraq keçirdiyi deyişiklikləri təsbit etmek üçündür ki, bütün bu yasama məclisi, bu parlamentlər bütün dünyada qurulmuşdur.

Hüququnu deyişmez sayan milletlər donmuş və daş halına keçmiş olan qövməldər ki, onlardan burda söz açıla bilmez. Az-çox əbədilik qoxusu dildən gelir. Fəqət bu da gerçek və ümumi deyildir. Məsələn, bu gün slavyancanı qəbul etmiş olan bulqarlar öz eski dillərini qeyb etmişlər. Bunun kimi bu gündü ingiliscə İngilterədə yaşayan başlıca dörd ünsürden hansına aid dilin davamıdır? Hankısı özel bir terzə onu menimsəye bilir? Bununla bərabər, bir milletin tarixində en sağlam olan və həmən deyişmezlik dərəcesinə varan amil dildir, yeni yalnız dildir ki, mahiyyəti deyişmədən əzəlliyini daşıyır.

Demək ki, ümumiyyətle, şəxsiyyət və özlük deyilən məfhum dillə bərabər bir milletin maddi varlığından başqa bir şey deyildir. Her maddi vücudun bir şəxsiyyəti vardır. Yeni onu başqa vücundlardan, başqa eşyalardan ayıran tərəflər vardır. Bu cəhət bütün kainatda ortaqlıq bir gerçekdir, kainatda eynilik yoxdur. Eynilik olmadiqca şəxsiyyət gerekkdir; eyni daşın iki parçası tamimət birlərinin eyni deyildir. Şəkil, tərkib və maddeyələri baxımından aralarında mütləq bir fərq vardır. İşte, bu fərq bunların əzelliklərini, şəxsiyyətlərini göstərir. Eyni milletin çeşidi fərdləri əslə bir-birlərinə bənzəmezlər. Ən benzer olanların arasında belə böyük fərqlər vardır ki, bu ayrıılıqlar onların şəxsiyyətlərində özünü göstərir.

Bunun kimi millet varlığıla belə bir şəxsiyyət daşıyır. Digər milletlərdən mütləq surətdə ayrıılır. Fəqət bu şəxsiyyət, filan əxlaq və hüquqla, filan musiqi və memarlıq ilə şərtlenmiş deyildir. İnkışaf dərəcesinə görə her hansı əxlaq və hüquq, her hansı musiqi və memarlıq əldə etmək və anlamaq qabiliyyətini daşıyır; eski latinlərin dedikləri kimi «Homo sum et

nihil humanum mihi alienum est» (insanam, insanı hec bir şey mene yabançı deyildir). Bir insan üçün gerçekdən insanı hec bir şey yabançı sayıla bilməz. Qustav Lebonun<sup>37</sup> dommuş irq nəzəriyyəsi bu gün hec bir ciddi alim tərəfindən qəbul edilmir. Bir zamanlar doğru görünür kimi olan bu nəzəriyyəni yüz ilin elmi araşdırmları tamamile yalanladı.

Dünen irliləmə yolunda yüksəklərə çıxmayaqları fərz olunan bir çox qövmlər bu iddianın tamamile eksini isbat etdilər, məsələn, sarı irqə mənsub yaponlar ari irqinə mənsub olan ruslardan daha çevik və daha yaxşı bu günkü mədəniyyətə intibah xassəsini göstərdilər. Siyah irqə gəlince, heyvanla insan arasında bir növ məxluq sayılan bu irq heyat şərtləri deyişince yüksək sayılan irqlərin etdiklərini etməkdə gecikmədilər. Amerika zənciləri bu günün mədəniyyətinə intibah göstərməkdədirler. Demək ki, insan hər yerde insandır. Hər insani xüsusiyyət onun malidir. İşinə el verən hər şeyi hər yerdən ala bilir. Bununla şəxsiyyətini əs拉a qeyb etməz. Əksinə olaraq, dəstekləmiş və qüvvətləndirmiş olur. Şəxsiyyətin yeni əlamətlərinə yeni sahələr açmış olur. Çünkü, yuxarıda söylədiyimiz üzrə, şəxsiyyət hec bir belli şərtle məhdudlaşmadığından və mahiyyəti baxımından "suis generis" (özünəməxsus) olduğundan hər millet ister-istəməz, şüursuz olaraq və özlüyündən, sonradan eldə etdiklərinə o doğuşdan olan şəxsiyyəti həmən verir. Necə günəş işığı, çeşidli mühitlərdən, gerçəkdən çeşidli tayfalar meydana getirir və çeşidli surətdə eks edərsə, tamamilə onun kimi eyni mədəniyyətin deyişik bir çox əlamətləri, müəssisələri, çeşidli milletlərin ruhlarından gerçəkden türlü şəkil və rəng alır. Her millet onlarda özünə xas olan doğuşdan şəxsiyyəti eks etdirir.

Bu xüsusu hər günkü müşahidələrimiz və təcrübələrimizlə təşəffüt edə bilişir. Alınız, məsələn eyni mədəniyyətə mənsub, hətta eyni irqdən çeşidli milletləri; aralarında hakim və açıq olan olay eymilik deyil, eksinə olaraq şəkllerin ayrıligidir. Məsələn, ruslar, almanlar, fransızlar, ingilisler, italyanlar eyni ari irqinə və eyni Avropa mədəniyyətinə mənsubdurular. Fəqət aralarında ne qəder ayrılıq var! fransız damgası<sup>38</sup>,

ingilis damgası, alman damgası. Eyni örnəyi islam mədəniyyətinə uygulayınız. Farsları türkər, kürdlərle ərabərlər arasında özəllik, damğa baxımından ne qəder ferqlər vardır! Eyni mədəniyyət bunların çeşidli ruhlarından keçərkən türlü surətdə eks etmişdir. Əslə bir, amma şəkillər çox... Və istə bu şəkil çoxluğu, bu özəllik milli şəxsiyyətdir. Əzlük deyilen şey bundan ibarətdir. Bu doğusundan, mükəddəldir, istəyə bağlı deyildir, ister-istəməz özünü göstərir. Heç bir başqalarından alısh onu tehlükəyə soxmaq. Əksinə olaraq, özünü göstərmək üçün yeni sahələr hazırlar.

Milli şəxsiyyəti yalnız hərəkətsizlik öldürür. İstər fərdlərde ve ister millətlərdə həyat ne qəder qatı və qüvvətlidir, şəxsiyyət də o nisbətdə ziyadədir. Qelbinin həyecanlarını yeni ahənglərle söyleməyen zəka və ağlımın məhsullarıyla insanlığı verimli, qüdrəti olmayan, fealiyyətinin meyvelərini ümumi sıra çıxara bilməyən cəmiyyətlər hansı şəxsiyyətdən, hansı özlükdən söz edə bilirlər.

Bize gəlince, dilimizi yabançılara deyil, köylülərimizə belə oxutdura bilmədik, geri bir tarımdan başqa əlimizdə milli deyilə biləcək bir sənətimiz yox, zəka və ağlımımız çalışma sahisi çox məhduddur. Qəlbimizin çarpması çox zəifdir. Yenə bərəket versin ki, her kesin faydalandığı o ümumi süfrədə hissəmizə düşən qırıntılarla bir əsəd elə belə idarə etməkə görünüşü qurtarmaga çalışırıq. Qustav Lebon, Durkheim<sup>39</sup>, Bergson<sup>40</sup> və daha başqlar olmasayı, beynimizin içindəkiler eksi təsəvvüfün dışına çıxmazdı. Fransız ədəbiyyatının tesiri olmasayı, ruhumuz xarabat ədəbiyyatının içinde bulanıb qalmış olacaqdı. Mədəniyyət sahəsində məglubiyyətimiz qətidir. Qalib mədəniyyəti mənimsemək məcburiyyətindən vaz keçilməz. Bu gerçəyi ne qəder acı olsa etiraf etməli və gəreyinçə hərəkət eyleməlidir. Hem də qəti, açıq, qeydsiz-şərtsiz hərəkət etməlidir. Özümüzü kəlmələrlə, aldadıcı nəzəriyyələrlə cahilcə "idare-i-meslehet"lərlə aldatmamalıyıq. Ətirafımızda tufanlar olur, qiyamətlər qopur. Barış konfansi üzvlərindən Güney Afrikənin bir nümayəndəsi general Smit<sup>41</sup> bu günkü durumu çox açıq olaraq aşağıdakı sözlerle bildirmiştir:

"İnsanlıq yenidən çadırlarının iplerini çözdü ve o əbədi səfərine başlayıb yeni və hənüz bəlli olmayan üfüqlərə doğru yol aldı".

Yazıq ki, insanlığın köçüb buraxdığı bu mərhəledən belə hənuz çox uzağıq. Oraya varmaq üçün belə bir çox yeni nəsil-lər gərəkdir. Bu gün ətrafımızda qopub-qaynayan tufanlar mədəni insanlığın bütün sosial, ekonomik, siyasi esaslarını və bütün fikri və hissi dəyerlərini alt-üst etməkdədir. Bizim üçün daha çox uzaq bir ideal kimi görünən bu varlıqla insanlıq yetin-meyərək özünə yeni-yeni ülkülər, şüurlar, əsaslar arayır.

Biz onunla eyni halda və eyni qanadla uça bilmək, deyil, onun buraxıb getdiyi yerden belə çox uzağıq. Bundan dolayı kəlmələrlə, nəzəriyyələrlə idareyi-meslehhətlərlə, yarımlaşdırıcılarla özümüzü aldatmaq, vaxt qeyb etmək zamanı çoxdan keçmişdir.

## DİN

Dini zehniyyət və anlayışa görə, biz hələ orta çağ dövründən keçməmişik. Biz dini bir vicdan əmri və yaradanla qul arasındakı mənəvi bağlılıq nizamlayan bir amilden ziyanət, həyatımızın maddi və mənəvi qisminin hamısına hakim bir prinsiplər bütünü olaraq qəbul edirik.

Din bizi beşikdən məzara qəder təqib edir və yalnız ruhi ehtiyaclarımızı doyurmaqla qalmır, bütün maddi həyatımızı da nizamlamağa çalışır. Geyimizdən döşəmələrimizə, məktəblərimizdən sosial və siyasi müəssisələrimizə qəder hakim olmaq ister.

Bugünkü çağdaş cəmiyyətlər din haqqındaki anlayış tərzinin bu mərhələsinin dörd yüz il önce keçmişlər. O zamanlar onlar da eyni halda idilər. Din onlarda da her şeye qarışır, her şeyi nizamlardı. Maddi və mənəvi həyatlarının hər tərəfinə hakim olmaqdır idi.

Zətən dünyada bu dövrü keçirməmiş bir çevre, millət yoxdur. Dini təmsil edən zümərlər hər yerde və hər yerdə eyni temayülü, eyni ruhi halları göstərmışlar. Hakimiyətlərinə onların qüvvəti, onların mənəvi hakimiyətinə sərhəddini aşaraq bütün həyatı nizamlamağa çalışmışlar. Hətta söyükdənləri müqəddəs kitablar bu kimi tecavüze müsaid olmasa belə, "ruhani" adını daşıyan bu zümərlər yene eyni ruhi hallarla eyni temayülü göstərmışlər.

Örnək olaraq xristianlıq göstərilə bilər. Bilindiyi kimi, İncil başdan-ayağa qəder ya Hz. İsanın<sup>42</sup> həyatına aid bezi olayların hekayəsindən və ya dua və niyazlardan ibarətdir. Həyatın maddi tərəflərinə əslə toxunulmamışdır. Hətta kayzər adı vergiler haqqında ondan soruldugu zaman Hz. İsa: "Allaha Allahinkini, kayzərə de kayzərinkini verin", – deye cavab ve-

rerek, maddi işlerle menevi işler, cisim ve ruh arasında açıq bir ayırcı xett çizdiği halde, xristian keşişliyi heç bir zaman maddi hayatı nizamlamak, cismani bir hökumete de sahib olmak iddiasından çekinmemiştir.

Sırası gelmışken, burada ümumen qebul edilmiş olan bir anlaşılmalığın aydınlanması gereklisi görür; bizim bugünkü zehniyyetimiz ve anlayışımızla medeni ve müasir xristian aleminde görünen hallar müqayisə edilərken, bir çoxları aradakı tezadı islam dininin dünya işlerine qarışmasına ve xristianlığın ise belə bir qarışmadan çekinmiş olmasına bağlayırlar. Belə bir qiymətləndirmə terzi bizcə çox yanlışdır. Gerçekden de Quran-Kerim dünya işlerine qarışmış ve onun bəzi qismını nizamlamışken, İncil belə bir müdaxiləde olmamışdır.

Fəqət ne islamiyyət yalnız Quran'dan və ne de xristianlıq yalnız İncilden ibarətdir. Her iki din, bu kitablarla beraber bir çox ənənələrin, rəvayət və hədисlərin, imamların və din böyüklerinin davranış, görüş, fikir və yozumlarının məcmusundan meydana gelmişdir.

İncil dünya işlerine qarışmamışdır. Çünkü onun sahibi hesab olunan Hz. İsa dünya işlerine qarşı bilmək üçün nə vaxt tapdı, nə də qüdrət. O, özünü xalq başqanlığında görmədi ki, camaatın maddi həyatını da qurmaq ehtiyacını da duysun.

Fəqət onun varisleri, ilk həqiqi papalar Pyer və Paul özlərini belə bir xalq rehberliyində görər-görmez dərhal eyni ehtiyac və eyni temayül meydana gəldi və maddi işlərlə məşğul olmağa başladılar.

Bu baxımdan Quranla İncil arasındaki fərq Hz. Məhəmmədin<sup>43</sup> altmış üç yaşına qəder yaşayaraq Medinəde böyük bir camaatın başına keçmək və o camaati idarə eyləmək mövqeyində olmasına, Hz. İsanın otuz bir yaşında və ətrafi tərəfində siddetlə təqib edilərək, bütün nüfuz dairesi beş-on şagirdiyle ehəlinin en azına və en səfıl, en aşağı görünən qismine inhisar etmişən olmuş olmasından doğmuşdur.

Həz. Məhəmməd də Hz. İsanın veziyətindəyken, Quran-Kerim dünya işlərində bəhs etmirdi. Dünya işlərində aid bütün ilahi hökmələr, Medinəye hicret etdikdən, yeni peyğem-

berin özünü böyük və itaet edən bir ehəlinin başında görərek o ehəlinin maddi həyatını nizamlamaq mecburiyyəti meydana çıxdıqdan sonra nazıl olmuşdur. Ondan evvel nazıl olan ayətlər hep dualardan, inanı və ibadətlərə aid hökmələrdən ibarətdir. Belə ki, eger ferz edək, Hz. Məhəmməd hicretdən evvel vəfat etmiş olsayıdı, bu gün elimizdeki Quranda dünyəvi işlərə aid tək bir ayət belə tapmayacaqdı.

Eyni sözləri eks tərzdə Hz. İsa haqqında da söyleyə bilərik. Bu peyğember də daha çox yaşayıb, ehaliyə hakimlik etseydi, şübhəsiz ki, bu gün elimizdə olan İncil dünyəvi işlərə aid bir çox hökmələri özündə eks etdirəcəkdi.

Bu halda Hz. Məhəmməd Hz. İsa və Quran ile İncil arasında düzgün və sağlam bir müqayisə edə bilmək üçün yuxarıda qeyd etdiyimiz həqiqəti daima göz önünde tutmalıyıq.

Beləcə, aydın olur ki, xalqa hakim olan din təmsilçiləri və ya ruhani zümre, daima dinin özünə xas olan mənevi sahəni keçerek maddi işlərə de qarışmaq temayülünü əzəldən bəri göstərmişlər.

Hələ bu gün, bu cür müdaxilelərdən özünü xilas etmiş olan müasir xristian xalqlarında, bir zamanlar bu müdaxilelər çox geniş bir vüsət almışdı və bütün orta esr boyunca yalnız ruhlar üzərində deyil, vücundlardır üzərində mütləq hakimdi.

Belə ki, papaların dile doladıqları bu cümlə "Hors de L'eglise point de salut" (Kilsə xaricində heç kim üçün xilas yoxdur) xristian kilsəsinin devizi oldu. Papaların əllərində bütün imperatorları titredən Excommunication, yəni afaroz kimi, oğulu atadan ayıran, qadının nigahını pozan, təbəənin tabe olduğu kimseyə hər çeşid mecburiyyətdən azad edən müdhiş bir silah vardı.

İmperator IV Henrinin<sup>44</sup> Papa Hildebrandın<sup>45</sup> önündə Knossa ştatında başı açıq, ayaqyalın qış feslinde günahını etiraf edərək efv dileməsi boş yere deyildi.

Konsulların verdikləri qərarlar, papaların fərmanları, ilahi hökmələrin dəyerini daşıyırı və en kiçik bir etiraz o dəqiqlik afarozla qarşılanırdı.

Bu durum o zaman tebii idi. Çünkü hələ iş bölümü ve vəzifələrin ayırımı qaydalarına yabançı olan o zamankı Avropa cəmiyyətləri üzərində bir zümrənin mütləq hakimiyəti, bütün işləri və vəzifələri üzərində toplamaq iddiasında olmasının çox tebii idi. Belə bir iddiaya etiraz edəcək nə bir qüvvət, nə də bir təşkilat vardı. Hətta ətraf mühit belə her kəsi bu iddianı qəbul etməye məcbur edəcək bir məhiyyətdə idi.

Roma imperiyasının süqutundan sonra, Avropada meydanə gələn ümumi qarışılıqlı içinde, imperiyanın köhne təşkilatını təqdim edərək nizamlı bir qüvvət göstəren tək varlıq "katolik kilsəsi" idi. Qol qüvvətinin hakim olduğu o zamanlarda təcavüze və zülmə qarşı nüfuzlu bir sığınacaq göstəren yene bu qüvvə idi.

Zülme uğrayanların hamısı zeiflər, biçarələr onun qorunmasına çalışır, o isə bundan faydalanaraq, onsuza da daşıdığı mənəvi nüfuzuna bir də-maddi bir nüfuz əlavə etməyə səy edir və bu təşəbbüsündə umulanın üstündə bir başarı göstərirdi. Çünkü o zaman hakim olan dərəbəylik buna çox münasibdi. Bezən xalqı tutaraq zülmkarlara, bezən zülmkarları tutaraq xalqa qarşı hərkət edən və daima dindən aldığı mənəvi qüvvəyə arxalanan kilsə qarşısında her kesi diz çökmüş gördüyüündən, artıq dünya miqyasında, maddi və mənəvi, cismani və ruhani bir hakimiyət iddiasında olmaq üçün heç bir əngəl görmedi və həqiqətən bir az sonra da dünya və axirətin, cənnət və cəhennəmin tək sahibi oldu.

İncilin müsəidə etmənəsinə rəğmən kilsə bu təhəkküm və təcavüzlərini etmek üçün heç bir çətinlik çəkmədi. İncilin yerini teamüllər, sünnetlər, kilsə böyüklerinin hərəketləri, konsulların qərarları, papaların «encyclique»ləri<sup>\*</sup> aldı. Bunlar da İncil qədər müqəddəsdi. İlahi hökm dərəcesində itaət edilməsi məcburi idi. Hətta İncilin her cümləsi, her nöqtəsi min yere ayrırlaraq minlərcə şərhələr, təvillər üçün zəmin təşkil etdi. Zətnən prokuror və hakim eyni məqam deyilmidi? Xalq gözün-

də bu qədər müqəddəs olan bu məqamın hüquq, etibar və dini velayəti hansı küstah tərefindən çürüdülə bilerdi?

Kilsədən qovulma, afaroz, ümumi nifrat kimi müdhiş cəzalara qarşı kim dura bilerdi?

Bu qədər silahlı təchiz olunmuş və özünü yer üzündə Allahın gerçəkdən vəkili və varisi sayan kilsə, həyatın hər tərefini və xüsusi, qanunun icrası ixtiyarını da özündə götürdü.

Bununla bərabər tarix yürüyürdü. Siyasi və sosial inkişaf dayanmadı. Anarxiya və qarışılıq içinde yavaş-yavaş müxtəlif varlıqlar meydana çıxmışa başladı.

Bu varlıqlar kilsənin hər şeyə qarışmasının ağırlığını duymağa başladılar. İş bölümü və vezifə ayırımı qanunu dərhal özünü göstərdi.

Ən əvvəl hökumətlər və hökmardalar kilsənin bu müdaxiləsini, hər şeyə qarışmasını, təbəə ilə tabe olunan arasına girməsini, hökmardın təbəə üzərindəki hökmranlığını məhdudlaşdırmasını çəkəməz oldular. Bunlardan ilk etiraz edənlər şiddətli cəzalarla cezalandırılsı da, zaman keçdikcə və meydana gələn varlıqlar böyüdükçə etirazların sayı və ərazisi də genişləndi. O qədər ki, bir müddət sonra ayrı-ayrı şəxslər belə, bu təhəkkümün, bu qəhredici qüdrətli zülmün çəkilməz olduğunu duymağa başladı.

Zətnən cəmiyyət və fərdlərdə şüur və elm inkişaf edərək, kilsəni temsil edən zümrə bu qədər təhəkküm və zülmün təbii nəticəsi olaraq, mənəviyyat və exlaqca pozulmağa başlamışdı. O eski birləş, metanət, dayanıqlıq qırılmışdı. Hər kəsin gözüne çarpacaq surətdə artan və çoxalan sui-istifadə xalq gözdən eski qüdsiyyəti bərpa edilməz bir surətdə yaralmasıdır.

Dantenin "Cehennəm"<sup>14</sup> ta orta çağda bele rubani zümrənin nə kimdir exlaq sahibi olduğunu və xalq tərefindən nə qədər alayla qarşılandığını bir örnəkdir:

Artıq bu zümrə təhəkküm və zülmü surf maddi qüvvətlenre dayadaraq davam etdirir, mənəvi dayanağı bir xeyli sarsılmış görünürdü. Feqət surf maddi qüvvət xüsusi və kimi hallarda güvənilməz bir dayanqdır. Bundan dolayı vaxtı gelincə artıq bu zülmü və təhəkkümü çox görməyə başlamış olan ferd-

\* Din adamlarına yazılın rəsmi papa məktubu (T.T.)

ler de söylenmeye, etiraz etmeye başladılar. Gerçekde bu axımların temsilcileri cesaretlərinin cezasını pek ağır bir surette çekdilər; Jan Huss<sup>47</sup> asdırıldı, Bruno<sup>48</sup> yandırıldı, İxtiyar ve kor Qaliley<sup>49</sup> işgəncələrə dayanmayaraq tövbə etmeye mecbur oldu.

Fəqət xəncər, atəş və zorla axımlar durdurula bilmez. Xristian camaatlarında meydana gelen maddi və mənəvi deyişikliklər başqa kanallarla özünü göstərməkdedi.

Lüter və Kalvin<sup>50</sup> ayaqlanmış, əllerindəki allahın kitabını şahid göstərərək resmi din temsilcilerinin cəhaletlərini, riyakarlıqlarını, sui-istimallarını və pis exlaqlarını atəşli və inandırıcı bir dille təqid etməkdəydi.

Lüter ilk dəfə olaraq İncili açıq və hər kesin anlayacağı bir surətdə almancaya çevirdi. Xalq tərəfindən anlaşılmayan və müqəddəs sayılan latin dilinin esrarlı örtüyündən dini gerçeklikleri çıxarıraq alman əsnafıyla köylüsünü İncilin mətni ilə doğrudan-doğruya və vasitəsiz temasda bulundurdu. Artıq riyakar keşşələrin aldadıcı yorumlarına möhtac olmadan hər kes ilahi hökməri öz-özünə öyrenib anlaya biliirdi. Ister bu, ister Lüter ilə eyni fikirde olan Rotterdamlı Erazm<sup>51</sup> və Melanxonun<sup>52</sup> propoqandaları, vəzəzlər<sup>53</sup> bütün Almaniyanı sarsıldı.

Bu cəreyan həmən sınıri aşaraq Fransaya, İsveçreyə və digər dövlətlərə yayıldı. Zətən eyni amillərin etkisiyle cəreyanı qəbul etməye hazır olan əvvərləri qapladı.

Təbətiyələ Roma sessiz və seyirçi qalmadı: bütün silahlarnı, qüvvətlərini toplayaraq düşmənin üzərine atıldı. Afaroz hökməri elan edildi, hökmərlər "müqəddes" mücadiləyə təhrif olundular. Xalq "dinsizlər" in məhvindən təşviq olundu.

Fəqət o eski itaət hakimiyyət dövrü artıq keçmişdi. Görçə Romanın fəryadına ses verecek milyonlarca insan tapıldı. Amma artıq buz qırılmışdı, tilsim çözülmüşdü. Romanın düşmənlərinə tərəfdar olacaq bir çox insanlar tapıldı. Müdhis və nesilər boyunca Avropanı qanlırla boyayan bir mezheb müharibəsi başladı. Eyni milletin ferdiləri hətta eyni dövlətin çeşidli qismi bir-birinə qarşı çıxdı. Qərbi Avropa erazisində bu müharibəye qoşulmamış çevre qalmadı. Bəzən mücadilə ailələrə qəder, de-

soxuldular. Fəqət bir təref ne qeder şiddet, hiddət, zülüm və cəfa edirse, digər təref de o nisbətdə ezm, sabat və müqavimet göstərirdi. Nə "Müqəddes Varfolomey"<sup>54</sup> vuruşmaları, nə "İnkvizisiya", nə "Autodafeler"<sup>55</sup> yeni cəreyanın müqavimetini qıra bildi. Almaniyada və bəzi başqa yerlərdə bu yeni axım qəti bir müvəffeqiyət qazanaraq Romanın zülmünü ebedi olaraq qırıldı. Meğlub olduğu yerde isə bu yeni cəreyan tərəfdarları evlərini və memlekətlerini terk etməyi və mühacirətin çeşidli müsibətine dözməyi üstün tutdu.

Daha sonra Roma kilsesi içinde hər cür yeniliyə müdhis bir mücadilə açmış olan softa Savonarola<sup>56</sup> və cizvit təriquetini icad eden İqnati Loyola<sup>57</sup> kimi şəxsler hər cür silah və vasitə ilə cəreyanın öntünü almağa cəhd etdilərse de bacarmadılar.

Mücadilə bu gün de davam etməkdədir. Fəqət artıq yerleşmiş və zaman deyişməsi ilə barışmış olan iki mezheb, yeni protestantlık və katolilik arasında deyil, son iki yüz ilden beri prototip xristian mezheblərinə temsil edən ruhani zümre ilə cismani xristian cəmiyyətləri arasında davam etməkdədir.

Bu dəfə mübarizənin mövzusu ümumiyyətle cismani camaatları, ruhani ünsürlərin müdaxile və tecavüzlerindən qurtarmaqdən ibarətdir. Çünkü başlanğıcda eyni məqsədə Roma ya qarşı üşyan etmiş olan protestantlıq müstəqil olar-olmaz eyni təhəkküm, tecavüz və saldırganlıq temayılünü göstəmekdən özünə saxlaya bilmedir.

İşte, iki yüz ilden beri Avropadakı fikir mücadilələrinin en önəmlisi. Cəmiyyətlərin maddi və mənəvi heyatlarını idarə etmək və düzənləmək iddiasında bulunan "Clericalisme" zehniyyəti ilə fikri və maddi sahələrde tamamile serbest və həkim olmaq isteyen dünyəvi zeyniyyət arasındaki mücadilə.

Ta on sekizinci yüzilin başlarından beri, Avropa cəmiyyətləri bu iki cəreyanın və iki zehniyyətin arasında bölünə-

\* Fransada 23 avqust 1572-ci ilde protestantların öldürdükleri gece (T.T.).

\*\* Ümumiyyət, yandırılaraq öldürülmüş, bir münkir və ya yəhudidən inkvizisiya məhkəməsi tərəfindən qərarın hər kesin öndənde elan və infazı.

rek, "liberalizm"<sup>56</sup> ve "klerikalizm"<sup>57</sup> adları altında mücadiləni davam etdirmekdedir.

Mücadile həyatın bütün sahələrinə şamildir; siyaset, ədəbiyyat, felsefə və hətta sənaye və ekonomi bu dehşəti savaşın birer meydani kəsildi. Politikada mühafizəkar və gələnəkçilər eski zəhniyyət və görüşləri destekleyir. Əski sülalələr kilsə ilə savaşı çıxdan tərk etmişdi. Çünkü kilsəyə edilən hücumların özleri üçün də təhlükəli olduğunu təqdir eylemildər və salamatlıqlarını kilsəyə birləşməkde görərək cismani və ruhani hakimiyətin tek qaynağı olmaq üzrə kilsəni tanımaga başlıdlar. Kilsə-de, buna qarşılıq, sülalələrin "Allahın kölgəsi", "Allah tərəfindən yardım edilən" olduqları esaslarını aşılamağa qoyuldu. Bu surətlə ümumi tehlükəye və ortaq düşməne qarşı sülalələrlə kilsə arasında bir birləşmə və anlaşma oldu.

Elm və felsefə sahəsində uzun müddət insan düşüncəsinin öz nəzareti altında saxlamağa, müsbət elmləri dünyadan heç bir tərəfində görülməmiş bir şiddetlə teqib etmeye, felsefə adına əski Aristo<sup>58</sup> və Əflatun<sup>59</sup> ənənələrinin dışında heç bir şey tanımamağa alışqan olan kilsə bə nəzəret imkanını qeyb etdikdən sonra, yeni qurmuş olduğu universitet və məktəblərlə modern universitet və məktəblərin təsirlərini aradan qaldırmağa başla-

Hətta sonradan mübarizə özəlliklə ekonomik sahəye töküldüyü zamanlar bu silahdan da faydalanaraq "xristian sosializmi" pərdəsi altında işçi sınıfını qazanmağa başladı.

Fəqət boş yere! Xristian cəmiyyətleri durmadan irəliləyir və yüksəldirdi. İş bölümü və vəzifə ayırımı qaydası artıq sosial strukturun principini təşkil edirdi. İşlərin bölünməş olduğu bir mühitdə hər zümrənin, hər hücrənin yetkisi və vəzifələri belli ikən her şeye hakim olmaq istəyen, her şeyin üstündə özünü gören, bütün hüquqları, bütün velayətləri özündə fərz ederek həyatın bütün maddi və mənəvi parçalarını düzənləmek iddiasında olan bir zümrənin tezyiq və zorbalığına dayanılmaz idi. Mübarizə davam etdikcə uğurların hankı tərəfdə olacağı hər gün daha ziyanə bəlli olurdu. Nehayət, bir çox etinasızlıqlar-

dan, uyğulama və bunun təpkilərindən sonra yeni ruh, çağdaş zəhniyyət tam qələbəni qazandı.

Kilsə ilə ruhani zümrənin səlahiyyət və yetkilərinin sınları tamamile aydınlaşdırılmış və bunun dışına çıxmaz oldu.

Yaşadığımız yüzilin əsasını təşkil edən iş bölümünü və vəzifə ayırımı qaydası kilsə haqqında da uyğulandı.

"Sərbəst fikir və sərbəst hərəket", "Yaşa və başqalarının yaşamasına mane olma", "Şəxsiyyətinin gelişdir və başqa şəxsin gelişməsinə mane olma", istə, yeni yüzilin dayandığı əsaslar.

Bu sınır içinde kilsə və ruhani zümrə də sərbəstdir və azaddr, onun vəzifesi din terbiyəsi deyilmidir! İstediyi qədər bu sahədə çalışın, propaqanda etsin, təlqinlərə bulunsun, məktəb açın, veezələr versin, qəzət və dörgələr yarınlausın. Fəqət başqa şeyə qarışmasın. Cəmiyyət üçün qanunlar qoymağa, insanların fikir və duyğularını önleməyə yeltenməsin, xalqın öz heyatını istədiyi biçimdə düzənləməsinə mane olmasın. Qısaçasi, fikir və hərəket üçün bəlli prinsiplər, belli qaydalar qoymağa və bu qaydaların dışına çıxanları lenətləmeye qalxısmasın. Qalxdığı andan etibarən, cəmiyyətin prinsipi olan "sərbəst fikir və sərbəst hərəket" əsasına üşyan etmə olur və cəmiyyət de onu öz vəzifəsi sınıri içine soxmaq zorunda qalır.

Bu gün çevremizdəki bütün cəmiyyətlərde kilsə və ruhani zümrə bu durumu iştir-istəməz qəbul etdi. Heç bir yerde cəmiyyət üçün qanunlar qoymağa, "məsru məşrutiyyət" tertibinə, yasaama məclislərinə nəzəret etməye milli hakimiyətin üstündə bir hakimiyət qurmağa, cəmiyyətə elbise, döşəmə modası göstərməye, fərdin fikri cərəyanlarına mane olmağa yeltenməz, yeltenmək istədiyi gün həmən öz sınıra döndürülür.

İşte, bunun üçündür ki, bu gün bu cəmiyyətlərde zümrələrin vəzifələri bir-biri içine girmədiyindən her müəssisə və özəlliklə kilsə özüne xas olan vəzifələri xalqın en fazla yaranmasına saxlayacaq bir terzədə etmekdedir. Orada milli hakimiyət və bu milli hakimiyəti təmsil edən yasaama məclisleri haqqıyla hakimdir, istədiyi və məməlekət üçün en faydalı saydıgı her hankı bir qanunu qəbul etməkdə tamamilə sərbəstdir. Bunun kimi bir bilgin, bir fikir adamı, bir edib öz inceleməle-

rinde, öz düşüncesinde, ilhamlarında tamamile serbestdir. Heç bir şey ile, heç bir dış endişe ile bağlı deyildir. İşte, bunun üçündür ki, bu sahelerin her birinde cemiyet için en büyük manfaat saxlanmaqdadır. Kilise ve din sahesinde de aynı deyişlik oldu, yeni bunların da sınırı fealiyyetlerinin selahiyet dairesi belli oldu ve bu sayede sahe ve genişlikçe görünüşde qeyb etmiş oldukları halde, mehsuldarlıq ve sıxlık kazandılar. Heç şübhə yoxdur ki, bu gün Avropada dindar olan kimse haqqıyla dindardır. Artıq Hz. Meryemin<sup>60</sup> rəsmine bir mum yandıraaq oğurluğa gedənlər olmaz, keşiqə para verərək cənneti satın alacaq axmaqlar qalmamışdır. Halbuki Stendal<sup>61</sup> və ya «Dekameron»<sup>62</sup> hekayelerini oxuyunuz. Orta çağda Avropa bu çeşid insanlarla doluydu.

Fəqət buna qarşılıq, bu gün kimse riya pərdesi altında gizlənmək məcburiyyətində olmadığı kimi, dindarlar da haqqıyla anlayaraq, duyarlaq dindardırlar. Din xidmətkarları vəzifələrini qavrayıb o vəzifənin yerine yetirilməsinə özlerini verdikleri kimi digər zümrələr de öz iş ve hərəketlərində, öz vəzifələri sahəsində tamamile serbestdirlər və kimsənin başqasının işinə qarışmaq haqqı olmadıqdan neticədə her kesin mənfiəti cəmiyyətin yüksəlməsi, dövlətin iştirakı en mükəmmel şərtdə saxlanılmışdır.

İşte, yaşadığımız yüz ilin ruhu! Çağdaş cəmiyyətlərin durumu! Ətrafımızda, yeni islam dışındaki insanlıqla da din dünya işlərinə qarışlığı müddətə arada bir tarazlıq vardi ve İslam çevreleri başqalarından geri qalmırdı.

Fəqət insanlığın başqa qismlarında başqa tərəfə doğru yürüyüş olduğundan, bu cəmiyyətlər öz işlərini, yeni dünyəvi və maddi işlərini nizamlamaq xüsusunda tam bir hürriyyət və serbestlik elde etməyi başardıqdan sonra, islam cəmiyyətlərinin dən daha ziyade iştirak etməye və yüksəlməye başladı. Zaman keçdikcə aradaki məsafə genişləndi və nəhayət, bu günkü durum ortaya çıxdı. Bir tərəfdə serbestlik və hürriyyət, təcrübə və ağıl hakimiyəti, digər tərəfdə durğunluq və keçmişə bağlılıq. Bəsbellidir ki, birisi yürüyəcək və iştirak edəcək, ötəki heç olmazsa duracaqdı.

Hüquq nədir? Ferdler arasındaki ilişkileri təsbit deyilmidiir. Öyleyse hüquq məhiyyət baxımından hərəketlidir, deyişen bir konudur. Zaman aşımıyla həyat şərtləri deyişdiyindən ferdler arasındaki ilgiler de deyişir. Dolayısıyla onları təsbit eden prinsiplərin de deyişməsi gerekdir.

Zatən Quramın dünya işlərinə aid qismi eyni maddi deyişliklərin məhsulü deyilmidiir. Müqəddəs ayetlərin enis səbəblərindən aid her hankı bir eseri, məsələn, İmami-Süyütinin "Əsbabi-Nüzul"unu<sup>63</sup> oxuyunuz. Görəceksiniz ki, dünya işlərinə aid ayetlərin hamısı maddi səbəblərə dayanaraq meydana çıxan bir ehtiyacın düzənlənməsi üçündür.

Demek ki, bu ayetlərin enməsinə bele hüququn məhiyyət baxımından deyişik olması sebəb olmuşdur.

Şimdə bir tərəfdən bir cəmiyyəti düşününüz ki, öz həyatını tərzdən tərzləndə, yəni qanun yapmadə tamamile serbestdir, digər tərəfdən de başqa bir cəmiyyət təsəvvür ediniz ki, bu serbestlikdən yoksun olsun, bir nöqtəyə saplanıb dursun. Bəsbellidir ki, birinci həyatını daima zaman və məkana uyğun bir tərzdə tərzənləşdirən tərzdən tərzləndə, ikincisi daima zaman və məkandan geri qalmış bulunacaqdır.

Gerçi bizde da zamanın deyişməsiyle hökmər deyişir qaydası qəbul edilmişdir. Fəqət bu qaydaya doğruluq və səmimiyyət riyət olunmamışdır və olunmur. İstenildiyi zaman dini bir bəhane ilə her çəşid yeniliyə qarşı çıxılıb və din adına her çəşid ictimai gelişməyə engel olunur. Yalnız "nas"lara deyil, alışqanlıqlara bele dini məhiyyət verilerek ferdlerin düşüncə və hərəket təşəbbüsleri və cəmiyyətlərin de maddi və mənəvi gelişmələri durdurulur. Özlerini dinin temsilçisi sayanı elmi, fənni, siyasi, ictimai, mali, təhsil və terbiyəyə aid her işdə özlerində her çəşid hüquq görür, her seyə barmaqlarınoxurlar. Cahil, din və dünəyinəndən eyni dərəcədə xəbərsiz olan qələbəliyin təessüb qeyrətini qıcıqlayaraq her çəşid yeniliyə, zaman və məkanın gərkətiyi hər deyişikliyə

\* Nas - Quranda və ya hədisədə bir iş haqqında olan açıqlama və bu açıqlamani göstəren sözdür (T.T.)

karşı mücadiləni özleri üçün bir vəzifə sayır. Alın məsələn təhsil və terbiye metodu məsələsini: sifir bir sənət olan bu sahənin dinle bir ilgisi varmıdır? Bununla berabər, yeni metodu qəbul etdirmək üçün nə qədər zəhmətlər çekildi, nə qədər dinsizlik ittihamlarına köks gerildi! Hele az-çox dinle görünüşde ilgili olan hüquq, iqtisad, siyaset məsələlərində qiyamət qopur. Dinin temsilcisi sayılan zümrə bu məsələyə dair kimse üçün ixtiyar vermir.

Tek selahiyəti özlerində görürler. Özleri isə nə zaman, nə məkanı dıqqətə alır, fərd və cəmiyyəti yüz ildən bəri qalmış, çoxdan bəri zaman və məkanın dışına çıxmış prinsiplərə bağlayaraq həyatı durdurmağa, ruhlu insanları rühsuz bir qelib halına soxmağa çalışırlar.

Bundan dolayı, yuxarıda sözünü etdiyimiz zamanın deyişməsiyle hökmələr də deyişir qaydası, bizdə quru, hər çeşid həyatı qurdəndən yoxsun, uyğulama sahəsi olmayan bir formul halında qalır.

Bunun başlıca səbəbi bu düsturun davranışlarla deyil, sözə, ağıl ile deyil, dille qəbul edilmiş olmasıdır. Bizdeki zehniyyət bu prinsipin özünü və genişliyini, hikmet və mahiyyətini haqqıyla anlamağa və qavramağa manedir. Biz bir kəre gelənəye yapışq qalmışq. Bir her şeyi oradan almağa və oraya döndərməyə alışmışq. Yüz illərdən bəri bütün elm və fənni, hikmet və fəlsəfəni, əxlaq və hüquq, siyaseti, qisasçı hər şeyi orayla ilgili görmüşük və simdi də görürük. Bu görüş tərzinin dışına çıxanlara qarşı daima lənətlemə və kafir sayma silahını kullanmışq və kullanırıq.

Yuxarıda gördüğümüz kimi, Avropada da bir zamanlar belə idi. Bu xalq orada da indiye qədər davam etmiş olsayıdı iki aləm arasında tarazlıq olacaqdı. Hətta eyni sahə üzərində eyni yolda irelileyen iki ümmətdən islam camaatı daha üstün olacaqdı. Çünkü islamiyət xristianlıqlıdan irelilemeye və yüksəlmeye – tarixin də isbat etdiyi kimi – daha müsaiddir.

Feqət yaxşı ki, durum bu deyildir. Avropada işlər deyişdi. Orada iş bölümü və vəzifə ayırımı qanunu hakim olaraq dini zümrələr özlerine xas olan özəl sahəye dönderildiler. Am-

ma velayətindən və hüquqdan məhrum edildilər. İxtisasları düşüna çıxmaga, başqa sehələrə qarışmağa mənənlər qoyuldu.

İşte, tarazlığın bu suretlə pozulması bizi çox fəci bir halda buraxdı. Biz felen Avropanın dörd-beş yüz il evvelki zehniyyətinə daşıdığımızız, o zamankı həyatımı yaşadığımız halda, bu gün ister-istəməz onun bir çox həyati müəssələrini təqlid etmək mecburiyyətindən dayık. Bu durum bizde elə faciəvi hallar yaratmışdır ki, faciənin derecasını yalnız uzun-uzun düşünüb bu gün cəddiyimiz felakətlərin səbəblərini incelemek zəhmətinə qatılananlar təqdir edə bilirlər.

Məsələn, biz məşrutiyət üsulunu Avropadan almaq mecburiyyətində qaldıq. Halbuki bu üsulun Avropada ifadə etdiyi mənə ilə bizim zehniyyətimiz arasında qara ilə ağ qədər fərq vardır.

Avropada məşrutiyət üsulu demək, milli hakimiyyət deməkdir. Yeni milli iradənin her şeyə hakim olması, milli iradənin ilgili olduğu hər maddənin keskin bir emr olması deməkdir. Orada milli meclislər milli həyatın hər hansı bir qismını düzənləmek və hər hansı şəkəl salmaq haqqına sahibdir. Orada zamanın deyişməsile hökmələr de deyişir qaydasına haqqı ilə riyət edilərək hər hansı qaydanı, üsulu lüzum görüldüyü anda dəyişdirə bilirlər.

Bizdə beledirmi? Bizdə gerçəkdən milli hakimiyyət varmı? Bizim millet meclisleri hereketlərində gerçəkdən serbestmi? Bir çox vaz keçilməz ehtiyacı vardır ki, bu meclisler qorxudan yanaşa bilmirlər belə. Çünkü bilirler ki, bir dinsizlik tufanı həmən qopar. Neçə kərə bu zavallı millet və məmlekət bu müdhis tufanların dalğaları altında ezdildi.

Bu zehniyyətdir ki, qurtuluşumuz üçün çare sayaraq aldığımız bütün müəssisələrin tam əsasından pozaraq, əslini deyişdirərək yalnız iş göreməz deyil, hətta əksinə hereket edəcək bir hala soxur; faydalanaq yerinə zərər görürük. O zaman saxta fikirli adamlarımızdan mütəessib və cahil gelənəkçilərimizə qədər her kəs qanama dilini açaraq gördüğümüz qüsurla-

\* Bu əsərin 1919-cu ilde Malta'da yazılıdığını tekrar xatırladırıq (T.T.)

ri, eks neticeleri hemiše o müəssisəlere yükleyirler. Bunlar anamlılar ve ya anlayıb etiraf etmek istemirler ki, qəbahət o müəssisələrdə deyil, bizdedir, bizim dar düşüncəlerimizdə, korzehniyyətimizdedir.

Heyatın ezici ve öldürütüçü hücumları altında bir takım tedbirlərə baş vursaq da, heç bir zaman bu tedbirleri sonuna qədər yürüdecek cesareti göstəre bilmirik. Biz hamımız gözəl duyur ve anlayırıq ki, yaşatmaq istədiyimiz keçmişin bir çox hökməri, bir çox qisməri ya uyğulanı bilməz ve ya uyğulansa tamamile eks neticələr verer. Məsələn, bu gün aramızda heç bir kimse yoxdur ki, cəza xüsusunda "gözə göz", "buruna burun" qaydasının uyğulanı bileyəcini iddia etsin. Bir oğrunun əlinin kesilməsinə bu gün hansı vicdan razı olar ve ya hansı hakim hökm edər? Bir kimsənin qız övladı dururkən mirasının böyük qismının ata tərəfindən eqrəbəya verilmesini bugünkü ümumi vicdan necə təsvib edər? Cox arvadlılığı bu gün hamınıfret etməkdədir.

Ətrafımızda başqa əsaslar, başqa metodlar hökm sürməkdədir. Bu ətraf isə bizi eyməkdə, qırmaqdadır. Bizim təqib edəcəyimiz iki yol vardır; ya eziitməyə, məhv olmağa razı olmaq və yaxud əsasları qəbul etmək.

Biz görünüşdə ikinci yolu tuturuq. İllahımızı bu gündüçədə dünümə gücləndən aldığım halda, çərəleri onun tamamilə ziddi və müxalifi olan eski zəhniyyətdə arayırıq. Bir tərəfdə Spencer<sup>64</sup>, Dürkheim və Bergson, digər tərəfdə Əbu Yusif<sup>65</sup> və Əbu David<sup>66</sup>, bir tərəfdə bu gündü sosiologiya və felsefə, digər tərəfdə "Ehkami-Sultaniyyə"<sup>67</sup> və "Əxləqi-Nasiyyə"<sup>68</sup>. Birleşdirilməsi və uzalaşdırılması mümkün müdür?

Əvet, sayğı və öyünmeye layiq bir çox əməkler və zəhmətlər serf edildi. Fəqət gedilən yol çox dolanbachıq, eyri-üyri olduğu üçün nəticə belirsiz qaldı. Beziləri fiqhın (cevaz) qaydasına, digərləri Əbu Yusifin "Örf nezeriyəsi"na saplaşdırılar. Orada uzalaşma çaresi aradılar. Fəqət bunların heç birisi məsəleni əsaslı və ətraflı bir terzə həll edə bilmədi. "Cevaz" da təserrüf nezeriyəsini irəli-sürenlər şəriətin qayət sınırlı olan mubali sahəsinə bir qapı açmaqla bərabər, heyatın həmen anda

doqquzunu saran geri qalan qisməne toxuna bilmədilər belə. O qism yəne qapalı qalır. "Örf nezeriyəsi"ne gelince, bu nezeriyə belirsizlikle doludur. Örf nedir? Yaxşılıq və pişlik telak-kilərimi? O halda elde olunanı em mükəmməl saymaq gerekmezmi? Örf nezeriyəsinə tərefdar olanlar sonuna qədər bu nezeriyəye sadıq qalmış olsayırlar her çəşid ictimai gelişməni inkar etmələri lazımlı geldirdi. Çünkü örf heç bir zaman və heç bir suretdə öz-özüne deyişmeyeceyindən, örfə saplanıb qalan cəmiyyətlər donmuş olurlar. Həmçinin islam aleminin son beş yüz illik tarixi bu gerçəyi açıqca isbat etmişdir. Örfçülər nezeriyələrinin bu yanlış tərefini çox yaxşı anlımışdır və bu endişə ilədir ki, bu nezeriyəni "Dahi" nezeriyəsilə qüvvətlen-dirməye çabalayırlar. "Fərdiyyət"i qaldıraraq yerinə bir çəşid insanı "tanrılıq" qoyurlar. Örfün deyişdiyini guya bu qəhrəmanlar müjdələrlər. Zaten dahi, məsəri (topluluğu aid) vicdanın görünmesindən ibaret olduğundan, bu vicdanda gizli tərzde doğan yaxşılıq və pişlik görüşləri qəhrəmanlarda özlüyü-dən, fəqət açıq bir suretdə belirir.

Fəqət bu qəhrəmanlar özleri necə meydana çıxırlar? Mə-dam ki, bunlar zətn var olmaqla bərabər hənüz gizli olan deyişikliklərin məhsuludurlar, ecəba bu deyişikliklərin özleri necə olur?

Bu nöqtə, işte, örf nezeriyəcilerinin durdugu yerdir? Cavab yox! Çünkü fərdiyyət qaldırılmış olduğundan və şəxsi fikirlərə və örfə uymayan fərdi görüşlərə heç bir deyer və önem verilmədiyindən bunların tesiri tamamilə inkar olundığından, örfçülər üçün bu sorğuya cavab vermək imkanı qal-mır. Halbuki gerəkde siyasi, ictimai, estetik, fikri gelişmənin en tesirli amili yəne fərddir. Her ne qədər fərdler içinde ol-duqları əlavənlərin ilham alırlar, fikir və duygularının amillərini və əlamətlərini və əvvərlərdən saxlayırlarsa da gelişmə tarixi və her gündü müşahidələrimiz isbat edir ki, bu xüsusda fərdlər-le əvvərlər arasında qarşılıqlı bir fealiyyət və təsir vardır. Əvvər fərde ne qəder ilham verirse, o nisbətə də fərd əvvər üzərinə təsir etməkdən geri qalmır. Fərd əvvəreden aldığına fazlaşıyla geri verir. Zətn, fərd bu olsayıdı, özü əvvəre ilham verməseydi və

çevreye karşı yalnız qramafon rolumu oynamaqla qalmış olsayıdı, bir çox ferdlerin bir araya gelmesinden ibaret olan cəmiyyetde heç bir yenilik, heç bir irəliləmə olmazdı. Cəmiyyətlər dönbür-dönbür bir nöqtə üzərində qalmış olurları.

Bu baxımdan da örf nezəriyyesinin yanlış olduğu ortaya çıxır.

Bu kimi əyri-üyrü yollara sapmanın doğru olmadığı aşkardır. Qarşımızdakı şərtləri qaldıraraq her türlü gelişməmizə uyğun bir yol açıq bilmek üçün açıq esaslı və geniş prinsiplere dayanmalıdır. Bele bir yola etrafı gözleyerek her kəsi memnun edəcək idare-i-məslehet zehniyyətə girilməz. Artıq biçaq sümüye dayandı, ya həyat, ya ölüm yolları arasında qalırıq. Bunlardan birisini seçmeliyik. Ölmeye qərar vermişikse, yene eskisi kimi Rikardo<sup>69</sup> və Adam Smitle<sup>70</sup>, Nizamüddövle<sup>71</sup>, J.J.Russo və Spencer ile Nasiri-Tusilər<sup>72</sup> arasında qərsarsız qalaraq, bunları bir-birine uydurmağa çalışalım. Ölmeməye qərar vermişikse, bunları bir-birindən ayıralım və bəlli bir yol alaraq yürüyelim.

Hüquq deyişik olan həyatın anlarını göstərməkdən ibarətdir. Biz yaşamaq isteyirikse, bu əsası qəbul etmeliyik. Fəqət bunun üçün ecaba dinimizi terkmi edəcəyik?

Xeyr!

Cünki din deyilen şey nedir əcəba? Hüquqi məsələlər əsl dinin konusu içine girirmi?

Din qıl ile Allahan arasını düzənleyen bir prinsiplər sisteminə ibarətdir. O halda dinin konusunu yalnız inanışlarla ibadətlərə aid xüsuslar teşkil edər. Bunun dışında her nə varsa, dincən tesadüfi olaraq girmiştir. Din əsl konusu olan maddələrin dışındaki şeylərdən bəhs etmişse, sifir tesadüf olaraq və bir məcburiyyət dolayısıyla beleş etmişdir. Fəqət məqsəd o deyildir. Gerçek məqsəd inanışlarla ibadətlərdən ibarətdir.

Gerçekden islam dinini başqa dinlərdən ayıran şey nədir? Əcaba, dünya işləri haqqında qoymuş olduğu bezi qaydalardır? Bütün digər dinlər və hətta bütün digər qanun vericiləri da dünya işləri ilə meşğul olmuş, onlar haqqında şu və ya bu, bezen bir-birinə uyğun, bezen bir-birindən ferqli qaydalar

qoymuşlar. Besbellidir ki, islamiyyəti başqa dinlərdən, islam-ları başqa ümmətlərdən ayıran bunlar deyildir. İslamiyyəti di-ger dinlərdən ayıran və bütün müsəlmanları bir nöqtədə top-layan xüsuslar dinin əsl konusu olan inanclarla ibadətlərdir.

İslamiyyətin seçkin özelliyi, tanrı birliliyi ile yaradanaqlı arasını düzənleyen ibadətlərdən ibarətdir. Burada islamiyyət bütün dinlərdən, bütün digər ümmətlərdən ayrılmış və bütün islam məzhebləri bu nöqtələr üzərində birləşmişlər. Bu nöqtə o qədər açıq, o qədər yerleşmişdir ki, Qurani-Kerimde bu xüsus dair hökmət buraxılmış ayetler yoxdur. İslamiyyətin başlangıcından bu günə qədər, tanrı birliyinə aid ayetler əleyhinə heç bir deyişiklik olmamışdır. Halbuki dünya işlərinə aid ne qədər hökmsüz buraxılmış ayetler vardır.

Demek ki, islamiyyətde əsas inanclarla ibadətlərdir. Bunlar ebədiyidir, deyişməzdirlər. İkinci derecədə olan ise dünya işlərinə aid olan qisməldərdir. Bunlar islamiyyətə tesadüfi olaraq girmiştir. Zətn yuxarıda dediyimiz kimi. Hz. Peyğəmber hicrətən evvel vəfat etmiş olsayıdı, bu gün elimizde yalnız inanclarla ibadətlər və exlaqla ilgili konular bulunacaqdı, dünya işlərinə aid bir tek ayət olmayıacaqdı. Çünkü bu çeşid ayetlərin hamısı sonradan tesadüfi olaraq Hz. Məhəmmədin Medine dövründəki fealiyyəti sırasında, yeni həyatın maddi tərəflərini düzənləmək məcburiyyətində olduğu zaman və ehtiyac olduqca enmişdir. Halbuki dinin əsasını teşkil edən tanrı-nın birliyinə inanma və bunun etrafında toplanan exlaqla ilgili konular deyişməzdirlər. Bu xüsusa aid en xırda ehtiyatsızlıq təsəvvürü bele Hz. Peyğəmberin ən coşğun etirazlarına səbəb olur. Kafirlər bir gün Hz. Peyğəmberə "Şən bizim Lat ile Menatımızı qəbul et, biz de senin Allahını qəbul edərik", - deye təklif edirlər. Hz. Peyğəmber həmen:

"Əger ay bir tərəfdə, gənəş de o biri tərəfdə duraraq məne bele bir təklifde bulunsalar, yene qəbul etməm", - dedi. İslamiyyətin ilk gündündən bu gününə qədər bu xüsusa aid əsas-

\* Lat ile Menat islamiyyətdən evvel əreblerin tapındıqları bütlerdir (T.T.)

lar eyni mətanət və qüvvətli qorunmuş və kimseyə onlara həq-  
qında heç bir təsərrüf hüquq verilməmişdir.

Halbuki dünya işlərinə aid neçə ayət hökmsüz buraxıldı.  
Zaten “dünya işlərini siz məndən yaxşı bilişirsiniz”, – deyə əmr  
edən gənə Hz. Peyğəmber deyilmidir? Və yene “Bir əmrde  
şübə olursa ağınlınız həll edin” deyə buyuran o deyilmidir?

Daha sonra “Nas ilə golənekler arasında bir çarpışma  
olarsa gelənek üstün tutulmalıdır” qaydasını qoyan dİN böyük-  
ləri deyilmidir? Bu qaydamın bəhs etdiyi Nas heç şübhə yoxdur  
ki, dünya işlərinə aid Nasdir. Hz. Ömerin<sup>73</sup> Muta (keçici nigah)  
nigahını yasaqladığı bilinməkdir. Əcəba, o inanclarla aid bir  
əsada eyni təsərrüf haqqını özündə görə bilirmiydi?

İşte, bütün bu düşüncələr isbat edir ki, dinimizdə deyis-  
mez və əbədi olan inanclarla ibadətlərdir. Dünya işlərinə aid  
olan qaydalar isə tesadüfüdür, zaman və məkanə bağlıdır.

Bu xüsus özümüz üçün çözəcəyimiz prinsipi tamamilə  
tesbit etmişdir. O düstur bundan ibarətdir:

Inaclar və ibadətlərde dİN bağlı olduğumuz halda, dÜNYA  
işlərində tamamile sərbəstik. Dünya işlərində istədiyimiz  
kimi təsərrüf edə bilirik. Maddi həyatımızı ümumun mənfiəti-  
ni göz önündə tutaraq, istədiyimiz kimi düzənləmek haqqına  
sahibik.

Bu qaydanı, bu ümumi prinsipi qoysaq dİN mövzunu  
açıq bir suretdə ayırır və digər mövzularda özümüzü tamamile  
sərbəst sayaraq həm dilimizi qorumuş və yüksəltmiş olur və  
həm də bizi bir çox yüz illərdən bəri saran fasit dairedən  
özümüzü qurtarır və çağımızla tek rəng və tek ruh olaraq  
yürüyə bilərik. Əks halda, bizim üçün qurtuluş çaresi yoxdur.  
Təkrar edirik, bu gün çağımızla, zamanımızla, əvvərmizlə aramızda  
böyük bir uyuşmazlıq, bir celişmə meydana gelmişdir.  
Biz bu uyuşmazlığı, bu təzadı qaldırmaz və aralıqdakı boşluğu  
doldurmasaq, zaman və məkan içinde qəribə və yabançı qalar  
və daima onların əsiri olarıq. Bir zamanlar bizimlə çağ və əvvər-  
ə arasında bir ahəng və tarazlıq vardi. Ətrafımızda yaşayan  
millətlərin dinləri də dünya işlərinə qarışır, eyni zehniyyəti  
onlara aşılırdı. Fəqət bu gün onlar dinlərini həqiqi sahələrinə

yuxarıda göstərdiyimiz üzrə döndərlər. Dünyaya aid işlərini  
düzenləmə xüsusunda tam sərbəstlik qazandılar. Yenə yuxarıda  
gördüyüümüz üzrə, bundan dolayı onların dinlərinə nə zaaf  
göldi və nə də gevşəklik. Əksinə olaraq, din çağın ruhu ilə  
uyğun yürüdüyündən getdikcə qüvvət qazandı. Cəmiyyətlər  
isə gündən-güne irəliləyərək və yüksələrək bizi çox geride  
buraxırlar. Onlara yetişə bilmək üçün biz də eyni surətlə hərə-  
ket etmək məcburiyyətindeyik. Etməsek həm özümüz, həm də  
dinimiz məhv olacaqdır. Nitekim indiyə qədər belə olmaqdadır.  
Qurtuluş yalnız dünya işlərinin düzənlənməsindən tam  
sərbəstlik qazanmamıza bağlıdır.

## **ƏXLAQ**

Əxlaq yaxşılıq ve pislik görüşlerinden ve bu görüşlerin dayandıqları qayda ve müeyyidelerden<sup>74</sup> ibaretdirse, bu xüsusda da bizi saran bütün çağdaş cəmiyyətlərin arasında ve altında qalmış olduğumuzu etiraf etmeliyik. Gerçekdə bu cəmiyyetlərle bizim aramızda yaxşılıq ve pislik məfhumları haqqında böyük bir gelişme yoxdur. Bir neçə xususa aid görüşlər, məsələn çox arvadlılıq, örtünmə kimi başqa cəmiyyetlərce pis və bize meqbul sayılan qisimlər istisna edilərse, əxlaq aid diger görüşlərin hamisi haqqında, arada-sözdə bir anlaşa vardır. Sözdə deyirik: cüntki fələn ayrılıq və gelisme tamdır. Gerçekdə bizde cinsi münasibətə aid qaydalardan başqa digər əxlaqi prinsiplərin həmən hamısı müeyyidən yoxsundur. Müeyyidən yoxsun bir qayda və princip isə yox kimidir. Fələn bizado əxlaq telakkisi qurşaqdan yuxarı çıxmır. Cüntki yalnız bu sahəye aid qaydalar və bu da qadınlara məxsus olmaq üzrə, ümumi efsarda və xalq anlayışında bir müeyyidəyə sahibdir. Zina işlədiyi bilinen bir qadın bizde cəmiyyət və aile içine alınmaz. Olduğu yerlərdə saygıya, ağırlanmaya nail ola bilmez, iyrienc və heqir görürən. Her kəs onunla eləqe və münasibətdən çekinir. Yeni cinsi əxlaq aid qaydaların cəmiyyətimiz içinde metin və hətta haşın bir müeyyidəsi vardır.

Bu qaydaya riayet etmeyən bir qadın həmən qaydanın xalq anlayışında daşıdığı qüdsiliyi çarpar və cezasını görər.

Fəqət burada da bir özellik belirtmək gerekdir. Müqəddəs sayılan şey qadın və kişiye şamil namus qavramı deyildir. Yalnız qadın namusudur. Cüntki zina işləyen kişiye xalq görüşü və ümumi vicdan çox gözəl təhənnüm edir. Bu halda nifret edilən şey ümumi olaraq zina deyildir. Zinanın qadın tərəfindən işlənmesidir. Bu ayırma çox böyük bir önem daşıyır. Ən

ziyade həssas göründüyüümüz bu əxlaq qaydasında belə bizim ne qeder düşük və zəif olduğumuz çox açıq bir suretdə görülür. Qadına aid cinsi əxlaqdan sonra, bizdə gerçekdə kutsilik daşıyan qüvvəti bir müeyyidi olan başqa bir qayda da Hz. Mehəmməd ilə imamların şəxsiyyətinə aid olan sayğıdır. Bu saygıya riayet etmeyənler həmən o qüdsiliye çarpılır və cəzalarını görürler. Buna kimse tehəlmül etməz. Xalq vicdanında qüvvəti olan müeyyide bunların kutsiliyini qorumaqdadır.

Fəqət bunların dışında digər bütün əxlaq qaydaları müqəddəs yoxsundur. Görçidə de başqa çağdaş cəmiyyətlərde olduğu kimi yalan, cəkişdirmə, riya, yarınmaq, yaltaqlanma, hiyle, fırıldاقlılıq, oğurluq, vəfasızlıq, sedaqsızlıq, öldürme və benzeri hərəketlər pis sayılır. Fəqət sadece sayılurlar. Gerçekdə xalq vicdanında bu məfhumların heç de bir kutsiliyi yoxdur. Heç bir müeyyidə ilə qüvvətləndirilmirlər. Demek ki, heqiqətə biz bu çeşid hərəketlərə aid qaydaları müqəddəs tanımırıq. Zina işləməsiyle tanılmış bir qadından neçə qacır, onu neçə aramızdan çıxarıır, evlərimizin, ailələrimizin qapılarını ona neçə qapayıraqsa, yaltaq, oğru, qatil, vəfasız, sedaqsız adamlara qarşı da o surətdə hərəket edirikmi? Gerçekdə belə etmirik. Görçidə hamimizin vicdanında bu kimi hərəketlərin pis olduğu görüşü vardır. Fəqət bu görüş qüdsi bir məhiyyət alaraq bizi hərəkətə keçirəcək qüvvətə deyildir. Onun üçün oğurluğu, riyakarlığı, yaltaqlığı, öldürməni, vəfasızlığı, qorxaklılığı, ürəksizliyi, xeyaneti pis görmekle bərabər, bu hərəketləri edənlərle çox gözəl görüşür və dost oluruq, evlərimizə, toplantılarımıza qəbul edirik. Hətta bir az da müvəffəq olmuş və işləri yolunda adamlarasa, daha çox hörmət, izzət, ikram edirik. Hər gündü həyatımız özelliklə bu iki ilden bəri keçən heyatımızın tarixi, bu xüsusda ne qeder acı örnəklərə doludur. Məsələn, bizi saran milletlər arasında en rezil, en alçaq, kimseñin varmayacağı hərəket sayılan və hətta bizim de nezəri qaydalarımızca pis olan jurnalçılıq bizde bir yüksəlmə və mövqə sahibi olma vasitesi oldu. İki gün əvvəl jurnalları yayınlanan bir adam, iki gün sonra nəzəret (nazirlik) məqamı-

na təyin olundu.<sup>1</sup> Ve hem de hansı nazirliye? Milli təhsil nazirliyinə. Yəni, bütün gencliyə ve bütün millətə əxlaq düstürləri, temizlik, sədəqət və yaxşı əxlaq qaydalarını öyredecek bir nazirliyə, xilafat və səltənət məqamı onu vekil təyin etdi, hər gün onunla temasda oldu. Dövlət bütün şirlərini, zorluqlarını onuna hell etmeye qalxmışdı. Dövlət böyükleri onuna iş birliyi etdiler. Cəmiyyət de ona saygı gösterdi və onu deyərləndirdi. Darülfünün (universitet) etrafına toplanmış və milletin dəməq və qəlb etibarılı en seçkin qismi sayılan professorlar onu qəbul etdiler və özüne saygıları bildirdiler. Bütün yapdıqlarını görünüşde olsun təsvip etdiler. Bezi yazar və şairlerimiz onun haqqında ne mədh edici yazılar yazdırı! Fəqət en qəribəsi budur ki, xilafet və səltənət məqamından başlayaraq ta universitetə, yazar və şairlərə gelincəyə qeder həmisi, bu adamın alçaq, iyrənc və pis olduğuna qandırılır. Hetta onu mədh edənlərdən birisi, mənim de olduğum bir toplantıda, Kuvayi-Milliyə başkanlarından birisini tənqid edərək, "nəden vaxtında bu adamı öldürmədiniz" – deyə etrafını suçladı.

Müeyyidəsi olmayan her hansı bir əxlaq qaydası yox kimidir. Müeyyide qüdreti ise xalqın vicdanıdır. Xalq vicdanını herekətə getirecek qeder qüdsiliyi olmayan bir əxlaq qaydasını istədiyin qeder sözə qəbul et, dəyer və önəmi olmaz. Bizi saran medəni cəmiyyətlərden, heç birində, yuxarıda söylediyimiz kimi bir jurnalçının dövlət işi başına gəlmesi, ailələr və qəlebelik arasına girməsi qeti olaraq imkan dışındadır. Oralarada bəle bir adam xalqın nifret və hiddətinin hasın göstəriciləri altında eziilib gedir.<sup>2</sup> Nehayət ya cəmiyyəti terk edər və ya alçaqlığını intiharı ile yixar.

Diger əxlaq qaydalarında da bu derecə zəif deyilikmi? Məsələn, biz oğurluğu sözde doğru hesab etmirik, fəqət oğru dediyimiz neçə kişinin hər gün elini sıxırıq. Əger bu adamlar bir az da zəngin və mövqə sahibidirlərse, ne qeder saygı göstərir və ikram ederik. Bu xüsusda bəzən en şəsılacaq sehnələ-

re tesadüf edilir. Birisi heyecanla en ateşli kəlmələrə birinin sui-stimallını anladır, haqqında en ağır kəlmələr işlədir. Fəqət tesadüf olaraq söz mövzusu olan kimse cənvi toplantıyla gelirse, durum deyişir, saygıyla salamlar verilir, hərəkətə əller sıxlıq, komplimentlər deyilir.

Diqqət olunsun, dünyanın heç bir yerində, bizim çevremizde olduğu qeder namusdan söz edilmez. Fəqət yene dünyanın heç bir tərəfində bizim qeder namusun qeydsizcə oynanılmasına rast olunmaz. Üç ilden beri qəzetlərimizi oxuyunuz: namusun təcavüz olunmayan, az-çox tanınmış tek bir adam buraxdıqmı? Bunun sebəbi nedir: yene müeyyidəsizlik. Yalan, iftiha, çəkişdirmə, həsed və benzeri sıfırlar, hər ne qeder sözde bizim üçün de pisdirlərse də, fəlen xalq vicdanında təpki yaratmaq qüvvətindən yoxsun olduqlarından, bu hereketləri edənlər ümumi nifretə sebəb olmazlar. Əksinə olaraq, başarılı olur, diledikləri qayeye nail olurlarsa zəki və hiyləger deyə hər kesin təsvibin qazanırlar. Qisacəsi, fərdi əxlaq sahəsində gerçək qüdəsiyyəti daşıyaraq, vicdanları herekətə getirecek prinsiplər cəmiyyətimizdə çox azdır.

Zümrəvi və içtməi əxlaq prinsiplərinə gelince, bizdə bu çeşid prinsiplərdən söz belə etmək boşdur. Çünkü bu kimi prinsiplərin doğması üçün əvvələ zümrələrin varlığı gerekdir. Halbuki bizdə bu çeşid zümrə teşkilatı yox kimidir. Olanı da ibtidai bir haldadır. Məsələn, Fransada altmış min ayri-ayrı təşəkkül vardır. Bu zümrələrdən her biri ayrı məqsədlərə qurulmuş olduğundan, bunlara mensub olan ferdler de belli qaydalarla riayət etmek zorundadırlar. Her zümrənin ferdleri şəxsi əxlaqa riayət etmək vəzifesinden başqa, o zümrənin mahiyyətindən doğan özəl əxlaq qaydalarına da riayət etmek mecburiyyətindədir. Bu günkü çağdaş cəmiyyətlərə mensub insanların maddi və mənəvi ehtiyacları çox çeşidli və pek çox olduğundan, bəzən bir adam mövzü və hədəf baxımından çeşidli bir çox zümrələre mensub olur. Məsələn, eyni adam burada bir dini cəmiyyətə orada bir spor klubuna, başqa bir yerde bir kooperativə, dördüncü bir yerde de bir şirkətə mensubdur. Bu halda bu adam mensub olduğu bu bir çox zümrələrin əxlaqi qay-

<sup>1</sup> Burada sözü geden şəxs Əli Kamaldır (T.T.).

<sup>2</sup> Biliñdiyi kimi, Əli Kamal bu sqibətə uğramışdır (T.T.).

dalarına eyni zamanda riayet etmekle mükellefdir. Etmediyi təqdirdə, həmən o zümrənin zümrəvi vicdanının qudsiyətinə çarpar ve cəzasını görər. İste, bu cəzalar zümrələre vicdanının müəyyidəciləridir. Müəyyidesiz zümrələr yaşaya bilməzler belə. Fəqət zümrəvi müəyyidənin varlığı belə fərdlərde şəxsi exlaq sahəsində müəyyidələrə saygı duyğusunun beslenmesi və təbiyə edilməsi ilə olur. Əks halda nə zümrə təşəkkül edər və nə de müəyyidə uyğulanlar. Bunun ən canlı örnəyi bizdəki zümrə teşkilatının uğradığı aqibətlərdir.

Məsələn, biz bir mətbuat cəmiyyəti qurdug. Bu cəmiyyət milletin görüşündə önderlerindən, ən yüksək və ən aydın fərdlərindən qurulacaqdı. Fəqət müəyyidənin uyğulanması imkansızlığı üzündən bu cəmiyyət çox qəribə mənzərələr göstərdi. Bir gün gəldi ki, cəmiyyət başçılığına Artur Camalı getirdi. Arasına jurnalçı Əli Kamalı<sup>75</sup> aldı. Əli Kamal ile onun jurnalları yayınlayan Celal Nuri<sup>76</sup> yan-yana oturdular. Halbuki bu zümrəvi quruluşdan məqsəd mətbuatı mənəvi və maddi olaraq yükseltmək, mətbuat cəmiyyətinə mənsub fərdlər arasında mənəvi bir birlik meydana getirmek və onların mənafələrini qorumaqdı. Bunun daşında hərəkət edəcək olan hər hansı bir fərd həmən cəmiyyətin müqavimətinə, qudsiliyinə çarpacaqdı. Halbuki cəmiyyətin vicdanı çeynəndi, heç bir təpki yaratmadı. Və təbiətildə cəmiyyət inkişaf etmədi. Təqib etdiyi hədəfə nail olmadı və ola bilməzdi. Çünkü yoxsundu. Zətən bizdə cəmiyyətlərin, şirkətlərin qurula bilməsi, hep bu müəyyidəsizlikdən-dır. Müəyyidəsizlik isə ümumi halın mükəddər bir neticəsidir. Bizdə qurulmuş olan siyasi zümrələrin tarixcəsi incələnirse, yene eyni hal görülür. Bu zümrələr müəyyidəsizlik üzündən yaşaya bilməmiş və ya bir müddət sonra tamamilə mahiyyət dəyişdirərək, başqa bir şey olmuşdur<sup>77</sup>. Birincisine en açıq bir örnək olaraq “İtilaf və hürriyyət”<sup>78</sup> ikincisine də “İttihad və tərəqqi” partiyaları gösterilə bilər. “İtilaf və hürriyyət” partiyası üzvlərinin özleri, öz nizamnamələrinin, öz proqramlarının qudsiliyinə heç bir zaman inanmadılar. Bundan dolayı bu tütük və bu program heç bir zaman müəyyidə mahiyyətini qazana bilmədi. «İttihad və tərəqqi» partiyasında isə fərdlərinin

önəmlı bir qismi tüzüyün və programın qütsiliyinə inanmışlardı. Fəqət ümumi və özəl həyatda müəyyidə qaydasına alışmaşı olduğundan, müəyyidənin uyğunlanması davamlı və ahəngli bir tərzde saxlanıa bilmedi. Bu üzən partiya umulan iş sağlamlıq və dayanıqlıq göstərə bilmedi. Və yavaş-yavaş esli mahiyyətini qeyb edərək ilk önəmlı zərbədə dağılıb getdi. Halbuki çevrəmizdəki milletlər arasında ələ zümrəvi və siyasi təşkilat vardır ki, yüz illər boyunca davam edib gəder.

İctimai exlaqa gəlince, bu çeşid exlaqın müəyyidesi ümumi əfkardır. Fəqət Şərqdə ümumiyyətə, gerçək ümumi əfkar olmadıqdan bu çeşid exlaqdan söz belə edile bilmez. Bizdə ümumi əfkar deyilən seyin tek görünümə vasitəsi mətbuatdır. Mətbuat, ictimai zümrələrdən, bu zümrələrin dayandıqları əsas və prinsiplərdən ziyadə, şəxsləri, şəxslərin özəl təməyüllərini, dileyklərini təmsil edər. Şəxsi dileyk və təməyüllər isə belli bir ölçü, bir qayda bir sinir içine girməz və daima dəyişikdir. İste, bunun üçündür ki, tərəffəlilik, aşırılıq, ölçüsüzlük, qəzetlərimizin göstərdiyi ümumi hallardır. Bu da mətbuatımız müəyyidə olmaq fəzilətindən yoxsun buraxmaqdadır. Bu surətə xalq xidməti işlərilə meşğul olanlar, ümumi əfkarın nezəretini görmədiklərindən, özlerini tamamilə serbest kimi hiss edirlər. Ümumi məsələlər adı işlər dərcəsinə enerək hər kəsin şəxsi vicdanı telqinlərinə bağlı qalır. Şəxsi vicdan isə şəxsi exlaqın təbiyə edilməməsi və gelişdirilməməsi dolayı silaç qıç kərə pek xərif olduğundan sui-istimal idarəsizlik, ləyəqətsizlik və s. alışqanlıq halını alır. Bu durumun milli vərliq üzərinə nə qeder yixici tesirler etdiyi hər kəsə bilinməkdədir.

Qısaçısı, exlaqın hər hansı bir sahəsində çox zəif olduğumuz apaciq bir olaydır. Bu gerçəyi özliliklə qeyd etməkə aramızda çox yayılmış olan yanlış bir görüş düzəltmək isteyindir. Bizdə bir çoxları, exlaqi sırf cinsi münasibətə inihər etdirərək, bizim guya Qərb çevrələrindən daha exlaqlı olduğumuzu iddia edirlər.

Bu fikir qətiyyən yanlış və yanlış olduğu qədər zərərlidir. Çünkü önce burasını bilməliyik ki, exlaqi yalnız cinsi

münasibətlərle sınırlanmış sayanlar insanı yalnız qurşağına qədər təsəvvür edənlərdir. Fəqət qurşaqdan yuxarı bir qəlb və bir də ruh vardır. İşte, bu qəlb və ruha aid olan əxlaq sahələrinin hamisində biz çox aşağı bir durumdayıq. Məsələn, vəzifə təlakkisi bizdə nə derecəye qədər inkişaf etmişdir? İctimai həyatın teməli olan aile haqqındaki fikrimiz nə qədər aydınlaşmışdır?

Eyni həyatın başqa bir əsası olan haqq məfhumuna aid düşüncələrimiz nədir? Qəlb və ruhumuzda buna nə derecəye qədər bağlılıq gelişdirilmişdir? Bunun kimi, vəfa, doğruluq, sədaqət, mərdlik, acıma, yardım, bağış, səbat, əzm və s. kimi ruhun o həşəmetli halları bizi nə derecəye qədər gelişmişdir? Bu gün belə İstanbuldan Maltaya gələn qəzetlərde Vəliəhdin türk mücahidləri ilə yapıqları bir çarpışmada yaralanmış ingilis əsgərlərini ziyaret etdiyini və onların xatirini soraraq özlərinə şəkerləmələr dağıtdığını oxudum.<sup>\*</sup> Avropanın ən süflü bir yerində bu qədər zillət qatlanacaq bir vəliəhd deyil, en aşağı bir həmbal belə təsəvvür edilə bilərmi? Vəliəhd bunu edərkən padşah da ingilis missioneri Frunu arxa qapıdan qəbul edir və vətenin zilləti, milletin əsəreti bahasına ingilis dətnotları sayesində taxt ve tacını qorumağa çalışır. Əcəba, eyni Avropanın hər hansı tərəfində belə bir padşahın bir tek dəqiqli varlığı mümkündürmü? Bəli bilirəm: İstanbulda bu reziller bu alaqlıqları edərən Anadoluda türk kəndlisi, türk xalqı, başında özüne yol göstəre bilecek Mustafa Kamal Paşa kimi əzm və iradə sahibi bir onder görər-görməz, milletinin, dininin və torpağının şərəf və şanını, ləyaqətini, bağımsızlığını son çöreyile və son damla qanı ile müdafiyyəye qoyuldu. Bu gün qaliblər öündən leş kimi cansız və hər çeşid zillet və hərəkətə dayanan insanlığı, yüksək bir qəhrəmanlıq, əmsalsız bir şəref örnəyi göstərir. Türk xalqı daima belə olmuşdur. Daima qəhrəmanlıq və şəref örnəyi ola bilmişdir. Böyüklerinin başsızlığı və əxlaqsızlığı üzündən mehv və perisan olmaq üzrə iken bu xalq güvəndiyi önderi tapar-tapmaz milleti və dövləti nece felaketlər-

dən, böhranlardan, çökəməldən qurtarmışdır. Fəqət yaziq! Bu xalq vezifəsini bitirə-bitirməz millət və dövlət yene yüksək deyilən təbəqənin elinə keçər. Her yerde və her zaman olduğu kimi, bizdə de millətin müqəddərəti ilə oynayan, səhnənin ön səfində görünen bu təbəqədir və bir millətin ümumi əxlaqından bəhs edilərən, daima bu təbəqə diqqətə alınır. Yoxsa bir millət bütünüyle ele dəbsiz bir dənizdir ki, daima öz derinlikləri içinde təbii qüvvətlərin hamisini mühafizə edər. Pozul, çalxanan, dalğalanın üst qismidir. Biz de ümumi əxlaqmızdan bəhs edərən yalnız bu qismi diqqətə alırıq. Yaziq! Bizim üst təbəqə deyilən sinfimizle alt təbəqə deyilən xalq arasında hər şeydə olduğu kimi əxlaq sahəsində də doldurulmaz bir uçurum vardır. Bir gün bu üst təbəqəye mənsub olan bir zat, bu təbəqənin bir qismində mexsus olan inamsızlıq, bədbinlik, özünü bəyənmişlikle kuvayi-milliyyəni boş yere qan tök məkələ xalqı lüzumsuz məqavimətə sövq etməklə suçluvar və bütün bu çəkışmələrdən bir şey çıxmayaçğını, kəndlilin də nehəyat, ingilis parası önünde eyilərə davəni tərk edəcəyini söyləyirdi. Hazır olan mücahid başqanlarından birisi derin bir inanışla, kəndlilin özünün bu işe başlamış olduğunu, başqanların deyərinin, zaten var olan bir hərəkət və məqavimətin başına keçmiş olmaqdan ibarət bulunduğu və kəndlili bu işe sövq edən amilini tecavüz edilmiş, ceynənmış irz və namusu qoruma və müdafiə eymək endişəsi olduğunu söylədi. Buna qarşı o zat çox ciddiyetle "Men, əzizim, rahat yaşamaq istərem. Yaşamadıqdan sonra namusu nə edəcəyəm", - dedi. Bu şaşılacaq cavaba qarşı mücahit de: "Ne edim ki, kəndlili belə düşünmür, namusunu və irzini həyatın üstündə görür", - dedi.<sup>\*</sup> İşte, bir konuşma ki, söylediyimiz uçurumun iki tərəfini qayet açıq bir tərzdə göstərir.

Bu iki ilden beri İstanbulda toplanmış olan yüksək sınıfın göstərdiyi menzərələr azacıq insan olan hər kəsi kedərə sürükleyəcək qədər iyrencidir. İstanbulda qalmış və ingilis

\* Burada isim verməmekle beraber bəhs edilen mücahidin mərhum Rauf Orbay olduğunu təxmin etməkdeyik (T.T.).

\* Son xəlifa Əbdülməcid (T.T.)

dretnotlarına dayanaraq xalqın başına keçmiş olan o gürh nə qədər seytani bir oyun oynayırdı! Padşahundan, sedrezəmin-dən, nazırlarından, yazarlarından başlayaraq seyxüllislamlarına, hakimlərinə, mollalarına, sarıqlarına qədər o ne həyəsiz, ar-sız, şərəfsiz, heysiyyətsiz bir cümbüdü. Müqəddəsatın hamisi-na tecavüz edilir, din, istiqlal, hakimiyyət, şərəf, heysiyyət hep kirledir.

Ermənilər, rumlar açıqdan-açıqa türk şərəfini, türk nə-musunu çığnayırlar. Padşah hələ də ermənilərə siğnır, onlardan yardım isteyir. "Öziz və möhtərem" olan erməni dostlarını hər gün sarayında sayğıyla qəbul edərək, dövlət işlərini əlleri-nə əmanət edir. Düşmənlər sultan saraylarını müsadire edərək, eşyalarını küçələrə atır, hərəmlərinə yataq odası yapırlar. Yenə Damad Fərid<sup>78</sup>, Qalatasaray Sultanisində (lisəsi) iki düşmən yüzbaşısına xitab edərkən türkün sədaqətindən, sevgilərindən bəhs edir.

O kiçildikcə, təbiətə böyük bir qürur sahibi olan düşmənlerin nifriti daha ziyadəleşirdi. Rəzalet müsabiqəsi davam edirdi. Daxiliyye naziri Camal, türkərin səkkiz yüz min erməni qətl etdiklərini söylərkən padşah da daha üç gün əvvəl "Vəziri-maalı semirim" (Yüksek vəfli vəzirim) deyə xitab etdiyi adamları, surf ingilislərə xoş görünüb öz postunu qurtarmaq üçün "Qatil canavar" deyə pisleyirdi. Bu rəzalet ahengində, bəzi yazarlarımız ən yüksək məqamdan tutduraraq, vətenini, namusunu qanı ve mali ilə müdafiə edən Anadolunu təhqir edir, kiçildir. Yunan başarılarını böyük hərflərle ve açıq bir sevincle yayınlayırlar. İngilis hakimiyəti üçün defterlər açırlar. İngilis fezilətləri haqqında terif dolu şerlər yazılır. Məhkəmenin başına, insanların yüz illərdən bəri lenetlə yad etdiyi "Nemrut"un ismiyle xitab edilən bir paşa keçir.<sup>\*</sup> Bu kafir hərif, kafirlərə yarınmaq üçün yuxarıdan aldığı bir əmr üzərinə mü-selənlərə qarşı adəta, bir ov açır ve etrafına dehşət şəçir. Bir tərəfdən ingilislər, bir tərəfdən fransız ve yunanlar, üçüncü tə-rəfdən də bu cəlladın adamları türkəni küçələrə, evlərde ov-

layırlar. İngilisler islam qadınlarının namusuna saldırırken, mesum insanlar saxta qerarlarla dar ağacına çökilir. Ədalət na-minə padşahın, sedrezəmin, seyxüllislamların təsvip və təşviqiy-le, türli alçaqlıqlar eden və ədalət məfhumuna belə lənet oxu-dan Nemrut günün qəhrəmanı kəsilir. Bu cəllad haqqında məd-hiyyələr, qəsidiələr yanan yazarlar bulunur.

Eyni zamanda, Damad Fərid və yaranı ingilis parasiyla Anadoluya qarşı müsəlmanlardan qurulmuş bir ordu təşkilinə təşəbbüs edir. Seyxüllislam da Anadoluya hərbi dini bir vəzife kimi göstərməyə qalxır.<sup>\*</sup>

İşte, İstanbulun o zaman göstərdiyi seytani mənzəre! Bu alçaqlıqlar, bu zilletlər və rəzaletlər arasında edilən uğurluqları, çalınan paraları və sui-istimalları söyləmək artıqdır. İstanbul bu zilletlər arasında sürünerkən, üst təbəqənin ikinci qismi olan bizlər nələr edirdik?

Ah! Keşkə taleh mənə lövhənin bu tərefini görməyi nə-sib etmemiş olsaydı!

İlk önce mənə cəl gelirdi ki, heç olmazsa bizlər birər metənət və səbat abidesi kəsilərek, düşmənleri belə saygıya sövq edəcəyik. Bunun üçün gərəkli olan görünüşdə şərtlərin hamısı vardi. Hamımız eyni cəmiyyətə, eyni partiyaya mensub adamlar, eyni yolun yolçuları, eyni idealın müdafiəçiləriydi. Bundan dolayı ortaq felakət bizi biri-birimizə daha ziyyəde ya-xınlaşdıracaqdı. Bu felakətə qarşı bir-birimizə sarılıraq, tək vücudlu bir qaya kəsilecəkdi.

Fəqət yaziq! Məger mən aldanırmışam! İpdən qaçmış adamlar kimi İstanbuldan uzaqlaşdıqca (Burada İstanbuldan Damad Fərid və ingilislər tərefindən əsir olaraq Maltaya sür-gün edilisidən bəhs olunur) arxamızdakı göz yaşlarını, uğradığımız zilleti unudur və yaşamaq ümidiñin dönməsiyle, sanki heç bir şey olmamış kimi əski sevinclərimizi birer-birər dirildirdik. Sanki tam bir dövlət və millet, tam min illik bir tarix bizim köksümüz üzərində can vermemişdi. Sanki həle dünən o böyük ölüünün yasdığı bizim qucaqlarımızda bulunmurdur! Ara-

\* Nemrut Mustafa Paşa (T.T.)

\* Seyxüllislam Xoca Sebri Əfəndi (T.T.)

mizda birisi ve kim, Ya rəbbi! İngilis bayrağına bürünüb əfv dileməmizi tövsiye etdi."

Demek ki, yaşamaq, nə olursa olsun yaşamam! Düşmenin alayları, təhqirləri altında, min tərəfli alçalıqla bulañmış olsun, yene yaşamam! Mondrosa<sup>79</sup> varmazımızdan dörd gün sonra içimizden birisi ve həm de dövlətin müqəddəsratıyla oynayacaq məvqəde bulunmuş birisi "uca və adil ingilis hökuməti"ne özünü zalim ve zorba bir hökumətin elindən alıb qurtardığı üçün qəlbinin en səmimi köşəlerindən daşan minnətdarlıq duyğularını bir "şükran vezifesi" deyə ərz etmeye qoşdu! Bu neçə dövlət? Bu hecə hökumət? Bu neçə padşah ve xelife ki, öz övladlarını düşməne teslim edir? Bu neçə övlad ki, həle dünən yabançıların müdaxiləsindən və kapitulyasiyalardan qurtulmaq niyyətələ mülk və dövləti çox böyük bir çıxmaza sürükledikdən və bu yolda milyonlarca insanı qurban etdikdən sonra bu kəre öz nefislerini qurtarmaq üçün eyni müdaxiləyə dəvət edir? İngilisler bizi Bekirəğa böülüyündən alaraq və yüksək avtomobillerinə mindirərek, iki yüz süngünün mühafizəsi altında Malta, Mondrosa sövq etdikdən sonra, müsafirliyəni dəvət edirlərdi? Mondrosdakı demir çəlleklərlə demir tel hörəgüler və Maltadakı San Salvador qalasının dörd terəfini saran süngüler belə bir müsafirlik fikrini təlqin edəcək mahiyyət-dəmiydi?

Eyni felakətə uğramış, eyni cəmiyyət ferdleri arasında dayanışma və yardım qayet təbii və en evvel olacaq bir hal deyilmidir? Halbuki, Malta bunu da göstərə bilmədi. Geler gəlməz parçalandıq. Sayımızdan fazla qısmılara bölündük. Bu bölünmə fikir və duyğuların, əxlaq və təbiətlerin uyğunluğuna görə deyil, sırf cibdəki paranın miqdarına görə yapıldı. Zaten düşüncə və duyuñ birləyi heç yoxdu. Fərdlerin sayı qəder ayrı-ayrı aləm vardi. Uyuşmazlıq o derecədə idi ki, iki il içinde ortaq tek bir təşəbbüsde, ortaq tek bir hərəkətdə bulunmadıq.

\* Xaxunda Malta xatirelərimiz yayımlanacaqdır. Bu olaylar təfsilatıyla yazılıcaqdır (Yazarın bu haşiyəde behs etdiyi xatirelər çeşidi səbəblərindən ibarət) milleti qazanılmışdır. (T.T.)

Orası bir məhsərdi. Alt qatda achiqdan birisi ölmüş olsayıdı, üst qatın bundan xəberi belə olmayacağındı.

O qədər biri-birimizə ilgisiz və yabançıydıq. Arkadaşlardan birisinə bir haqsızlıq edildiyi zaman digərleri tamamilə seyirçi və yabançı bir vəziyyət alır və onun imdadına qoşmaq, haqqını müdafiə etmək belə dursunn, heç olmazsa mənəvi olaraq ona teselli vermək lüzumunu belə duymurduq. Əksinə olaraq, bələləri eger bir az da dikbaşlıq etmiş, öz heysiyyət və şərəfini gözləyərək cezaya uğramışsa, üzünə qarşı susub qalmışken arxasından "deli" deyə gültürdük. Hər birimiz öz rahatlığını öz vasitələrlə saxlamağı çalışırı. Ruhlar o qədər biri-birinə yabançı, qəlbler arasındaki soyuqluq və uyğunsuluq o derecədəydi ki, iki il içinde bir az mədəni və aydın adamlarla yaraşan, ortaq bir həyat, ortaq eyləncələr düzənləmək imkanını bulmadıq.

Əvet, bizimlə İstanbuldakılar arasında böyük bir fərq vardi. Maltadakılar heç bir zaman vətənlərinə xəyanət, xəsis bir mənfeət uğrunda millətlərinə xəyanət edəcək qəder kiçiklik göstərməzdilər. Burası mühakkak. Fəqət əcaba bu feziletdirmi? Əcaba, xəyanət etmemək kimi mənfi sıfətlər, uzun və dünya çapında bir tarixi olan bir millətin başına keçən bir partiyənin fərdləri və başqanları üçün pək öyüleçək bir sıfətdirmi? Əger türk aydın və önderlerinin feziletləri bu kimi mənfi sıfətlərdən ibarət qalırsa, əcaba vəzifələrini haqqıyla yerine yetirsim sayila bilərəm? Vətənə xəyanət etməmək, milleti satmamaq! Bu nə deməkdir? Bunlar hep sıradan adamların da vezifesi deyildirmi? Önderlik iddiasında adamlardan, bu kimi mənfi sıfətlərin üstündə daha yüksək və müsbət feziletlər istemək, təbii deyildirmi? Önder onun üçün öndərdir ki, onun ruhu və qəlbi xalqın ruh və qəlbinin üstüne çıxmışdır. Daha uca və daha yüksək titreyişlər, cəreyanlar, heyəcanlar duyar. Öz aralarında belə bağlandı və ilgileri sırf mexaniki temasdan ibarət olan ruh, qəlb və daima baxımdan ayrı-ayrı aləmlər quran felakət deqiqilərində eyni düşüncəli sayılanların imdadına qoşmayan, onların derdlerine, üzüntülərinə, ehtiyaclarına yabançı qalan, haqlarını, heysiyyətlərini qorumaq üçün fədakarlıqlara hazırlı olmayıñan və temsilcisi sayıldıqları millet və partiyən şə-

rəf ve heysiyyəti namine her hansı hal və məqamda nefslerine hakim olmayan və düşmənin hərekətlərinə qarşı sərt və amansız bir törv ilə haqlarını müdafiədə sarsılanlar neçə önderlik idiasında ola bilerler?

İndi bu əqlaq düşkünüyümüzün səbəblərini açıqlayın.

Bir milletin ferdleri əqlaq təlakkilərinin hamisini çevrəsindən alır. Çevrə onlara bətəkkiləri bir çox kanallar vasitəsilə verir. Bu kanallar arasında başlıcaları bunlardır; din, aile, məktəb, ədəbiyyat və havamızə hakim olan milli gələnəkər.

İndi bu kanalları birer-birer inceleyəlim. İştirə, o zaman əqlaq düşkünüklərimizin heç olmazsa qaynaqları belirmiş olur. Şexsi əqlaq baxımından İslamiyyətin qoymuş olduğu əsaslar heç şübhə yox ki, çox yüksəkdir. Doğruluq, mərdlik, ədalət, bağış, başqasının canına və malına, namusuna, düşüncə və duyularına saygı, yardım, dayanışma, vəfa, mərdlik, insaf və digər bu kimi fezilətlər o esaslardandır.

Fəqət gerçəkdə İslamiyyətin bu prinsipləri bizdə görülmür. Hətta unudulmuşdur belə. İster məktəb tehsilində və ister aile tərbiyəsində tamamilə ihmal olunmuşdur.

Bizim məktəblerimizde oxudulan dini hökmələr aid kitabları inceleyin. Bu xüsuslar həm yox kimidir. Din dersləri uşaqlarımızın ruh və daimağını ezen quru və cansız təfərruatdan ibarətdir. Səkkiz-doqquz yaşındaki uşaq ferz, vacib, halal və haram kəlmələri altında boğulub qalır. Uşaqlıq zamanlarında biz ona "İslamiyyət səndən yaxşı adam olmanı isteyir və bunun üçün de filan - filan sıfətlərə sahib olmanı gərekdir" demirik. Biz səkkiz-doqquz yaşındaki uşaqların qəlbərini abdest almanın təfərruatına, qüsul və teharetin çeşidlərinə aid təfsilatla qurudur, öldürüürük. Onun üçün de uşaq məktəbi bitirəkən belə, gerçək İslam sıfətlərinin nəden ibarət olduğunu anlamadan çıxır. Zorluqla eżberlemişi olduğu təfərruatı belə unudur. Din derslerimizin bu tərəfi teessüfle təqib olunmaqdadır. Xilafət mərkəzi olan İstanbul məktəblərinin programı təsbit olunarken, mən Quranda sərf əqlaq'a aid ayətlərin ayrıca toplanaraq bir bütün şəklində hem eżberlənməsini və hem de tərcümə olunaraq öyrədilməsini təklif etdim. Ayətləri anlayaraq eżberləmənin

özəl bir zövqü vardır. Uşağın ruhunda bu suretlə genişlik olursa, həm Qurana yaxınlaşır və hem də ruh və qəlbini gerçəkden yüksəldəcek və aydınlaşacaq qaydalara alışar. Fəqət bu fikri belə yürüdə bilmedik. Ümumi bələmiz olan yanlış anlayış araya girdi. Dini tehsilin qalxması istəndiyi zənn olundu və təklif sarıqlılar tərəfindən redd edildi. Yüzlerce il davam edərək bizi bətə hala getirin cığır yenə təqib olundu. Apaçdır ki, qusul, abdest və temizliyə aid təfərruat bir insanı ne dindar eder, ne də əqlaq sahibi. İstibra (idrar ehtiyacını aradan qaldırıqdan sonra temizlənmə) ilə dini əqlaq arasında təbiətə eləqə olmaz. İştirə, bunun üçündür ki, bəzən dişərdən dindar görünen bir adam, eyni zamanda çox əqləqsiz olur. Çünkü zənn edər ki, qusul və istibra qaydalarına riayet etdəmə Allahına qarşı bütün vəzifelerini etmiş olur. Məsələn, heç şübhə etmirmə ki, Müstafa Səbri və ya Xoca Vəsīf dindardır. Fəqət aramızda onlara əqləqli deyəcək bir tek adam bulunurmu? Hele Səid Molladan bəhs belə etmirmə. Dinin ümumi əqlaq tərəfina gelincə, yaxşı ki təfərruat bu yanı da qurutmuşdur. Heç unutmaram: universitetdə professorken ilahiyyat fakültəsinə girmek isteyənləri tarixdən intahan edirdim. İyirmi bes-otuz yaşında sarıqlılar gəlirdi. Kimse inanmaz ki, bunlardan beziliyi ilk dörd xəlifenin<sup>80</sup> adlarını sira ile söyləyə bilməzdi və həmən hamısı, məsələn Ağabəyi Üla və Saniye\*, Vədə Hacı kimi tarixi olayların varlığından belə xəbərsizdi. Düşünün ki, bunlar xalqa dən aşılayacaqdalar. Gedib xalqın önderləri olacaqlılar. Mən bunu məşhur bir alimimizle danışarkən: "Bunlar biografilər və tarixin seyridir. Müsəlmanlar üçün onları bilmək vacib deyildir. Qüsul qaydalarını öyrənmək daha lüzümlüdür" – dedi. Artıq bundan sonra ne gözlenə biler. Təfərruat və xurafələr altında boğulmuş olan dinin esl ruhu qəblərə qeder varmur. Onun üçün də din adı kəlmələrdən bir takım diş görünüşə aid adətlərdən ibarət qalaraq içimizə qeder girmir. Ruhla-

\* Süh dövründə Damad Ferid hökümətlərində şeyxlişləşmələr (T.T.)

\*\* Hz. Mehəmmədin Medinenin nüfuzlu şəxslərlə spardığı iki gizli gecə danışı (T.T.)

rımızı ve qelblerimizi isiderek bizi yükseltmek qüdretinden mehrum edir.

Bu gün dinin exlaqi tesisini yalnız bir köşeye çekilmiş ve özünü ibadete vermiş çok az insanda görürük. Feqet bu kimiler de yalnız öz-özlerini qurtarmaqla öyünürler. Bunun üçün de en sağlam yolu, ilgi ve bağınlılarını çağdaşlarıyla keserek tekkelede ibadete meşgul olmaqla görürler. Bu ise mençilliyyin en yüksek ve en geniş bir görünüşüdür. Yalnız özünü qurtarmağa çalışmadı, özünden başka kimse düşünmemek demekdir. Bu ise islamiyyetin esasına ve ruhuna müxalifdir. Gerçek mōmin din uğrunda çarpışandır. Feqet belə ola bilmek üçün evvala cağı, cağın ruhunu bilmek, daha sonra dinde esasları teferrüatdan ayırib esaslar üzerinde israr ede bilmek ve onları cağın ruhuna uygun bir şekle qoymaq mövqeyinde olmaq gerekdir.

Yazık ki, özlerini dine vermiş olanlar bu xasselerden yoksundurlar. Onların coğu ne cağı bilir, ne de esasları teferrüatdan ayıraq onları cağın ruhuna uygun bir terzdə yorumlamaq qabiliyyetine sahibdir.

Din alimleri Şeyx Əbdüh<sup>81</sup>, Şeyx Cəməleddin Əfqanı<sup>82</sup> ve Musa Bigiyev<sup>83</sup> kimi kimselerin açmış olduğu yol üzerinde yürüyerek savaşa bilmış ve islamın yüksek fikirlerini xürafelerden qurtararaq mekteblərimizə, medresələrimizə ve metbuat sahəsinə tökmüş olsayırlar, elbette bu yüksek fikirler tesisini göstərecək və islam qövmlərinin yeniden qüvvətlenmesi üçün önemli bir amil olacaqdı. Yazık ki, Şeyxülislamlıq ünvanını daşıyan, feqet islamiyyət üçün bir leke olan Mustafa Səbri kimi iyriminci yüzilde onuncu yüz ilin Əlkaim Billahlarının təqlid edərək qadınlara əlbisə formaları çızan və küçələre çıxmalarını yasaqlamağa çalışan din reisleri elbette ki, İslamiyyeti anlayacaq qeder yüksek bir ruh ve qəlbə heç bir zaman sahib olamazlar. Bundan dolayı islamiyyət bu kimi adamların əllerində qaldıqca, mənəvi tesislərini get-gedə daha ziyadə qeyb etmeye mehkumdur.

Əhli və ərbabi olmayan adamların əllerində din yalnız tesisini deyil, özünü də qeyb etməkdədir.

Dindən sonra bir milletin exlaqi görüşleri üzerine təsir edəcək en önemli amil, o milletin sahib olduğu eđebiyatla felsefə eserleridir. Bizim daha dünənə qədər təqlid etdiyimiz eđebiyat və felsefə eserlerinin örnekleri əreb və ecəm qaynaqlarından alınmış olanlardır. Bunlar arasında bu gün çağın ruhunu təmin edəcək tek bir eser göstəriile bilirmi? Diqqətə deyər ki, son zamanlara qeder ne məktəbələrde, ne de medresələrimizdə exlaq namına ayrıca heç bir dərs yoxdur. Haradan olsun? Nezeriyələri baxımından inçənərək, qaydalar çıxarılaraq məktəbələrde oxudulacaq exlaqa aid bir tek eser yoxdur. Görəcə islam fikir adamlarının həmən hamısı exlaqdan bəhs etmişlər. Feqet bu bəhsler hep dinlə ilgili olaraq yürütülmüşdür. Ayrıca və müstəqil olaraq exlaq haqqında eser yazanların sayı "Exlaqi-nasiri" sahibi Nəsreddin Tusi kimiçilər çox azdır. Zaten İslam fikir adamları heç bir zaman exlaq müstəqil bir bilgi söbəsi olaraq qəbul etməmişlər. Exlaqi daima dinlə ilgili saymışlar. Çünkü onlara görə yaxşı və pis dəyərləri teyin, yalnız şəriət sahibinin yetkisi içindədir. Bu görüşə görə şəriətə teyin edilmiş olan exlaq prinsipləri daimi və ebedidir. Ne məkana, ne zamana və ne də sosial şərtlərə bağlıdır. O halda exlaqdan ayrıca və müstəqil olaraq söz etməyə lüzum varmadır? Mütəsəvviflər ise din və exlaqi bir-birine qarışdırımlar və dinin exlaqdan ibarət olduğuna inanmamaqdadırlar. Bunlar şəkli ibadətlərə o qeder önem verməzler. Onlarca esil olan iç təmizliliyidir. Feqet bu mezhəb də exlaqi öz-özüne və doğrudan doğruya bir qayə deye qəbul etməyir. Yalnız bi vasite olmaq üzrə telakki edir. Əsil hədəf "hüzura ulaşma"dır. Bu qayəye varıldımı və ya daha doğrusu, varıldığı zənn edildimi, artıq exlaqa belə lüzum qalmaz. Bu cəhət nə qeder çəkicidir! Özünü Allâhın hüzuruna ebədi tacəlli yerinə ulaşmış sayan birisi üçün artıq iç bağışlılara təbiəti ehtiyac qalmır. Bu təzənə ilgisizlik, laubalılık yoluunu tutmuş olanlar nə qeder çoxdur. Əsas etibarı ilə təriqətlərimizin hamisində bu gün görülen bezi xəfif-məşrəplik, bezi exlaq gevşəkliliyi, həp bu görüm tərzinin təsirilədir. Cahil və serxoş bir bəktəşi babası, hər çeşid laubalılıkları, sərf o iç aləmi sevmə namine edir. Halbuki gerçekdə öz

mezhebinde, iç ve dış kelmelerinin ifade etdikleri gerçek mənalardan bele xəbərsizdir. Bununla beraber, burasını da həmən elave edirik ki, islamın uca fikirlerinin və exlaqının canlandırılması, gelişmesi və yüksəlmesi ancaq bu təsəvvüf yolunu çağın ruhu ilə ahəngli və ağla dayanan bir tərzdə yeniləmek və yüksəltməkle mümkündür. Dini müəssisələrimiz arasında həyat qabiliyyətini özellikle burada görürük. Yalnız onu tezəlemek, özüne yeni bir qan vermək, ruh aşılamaq və təşkilatını çağın təlabatlarına görə düzənləmək gərəkdir.

Qisaca, deyilə biler ki, dinin exlaqi tesirleri çox zeif, çox cansızdır. Bu baxımdan, din zaten tesirli bir amil olmaq gücünden çox uzaq qalmışdır. Mədəsələrimizdə exlaq dərsi heç olmadığı kimi alımlarımız de exlaqi dini vezifelerin dişında görə bilmirlər. Feqət yuxarıda söylədiyimiz üzrə, bu vezifeler də bir takım quru, cansız, ruhsuz və gündəlik adətlər sırasına keçmiş olan qaydalardan ibarət olduğundan, ferd və cəmiyyəti yüksəldəcek, onlara qüvvətli heyecanlar verəcək, yüksək jestləre itəcək özdən, qüdretden yoxsunlardır.

İndi ədəbiyyatımıza geləlim: Yaziq ki, bu sahədə də, ister ilham aldığımız çevrələr, ister biz fəqiriz. Amma ne qəder fəqiriz.

Məşrutiyətin elanına qəder, yalnız mədəsələrimizdə deyil, digər məktəblərimizdə de exlaq namına bir dərə yoxdu. Məktəblerde olmadığı kimi ədəbiyyat və mətbuat sahəsində də bu mövzuya aid önemli bir eser yazılmamışdır və yazıla bilməzdi. Çünki bu kimi mövzuları incelemek və haqqında əsərlər yazısını bilmək üçün memlekətə qüvvətli fikri cəreyanların bulunması şərtidir. Bizde isə ta son zamanlara qəder bu kimi cəreyanlar həmən-həmən yox kimiydilər.

Avropadakı fikir cəreyanları bəsimiz üzərindən gelib keçmiş və bizim xəberimiz belə olmamışdır. Fikir heyati baxımdan, hər ne qəder bu gün universitetimizin bezi fakültələrinde və bəzi dərgi sehifelerində Avropanın en son fikir adamlarının ad və əsərlərindən behs olunursa da çəvre fikri baxımdan Fransada Paskalin<sup>84</sup>, Almaniyada Leybnitsin<sup>85</sup> zamanlarından daha geriyik. Dilimizdə exlaqa aid heç bir önemli əsər

olmadığı kimi ibtidai məktəblerde de usaqlarımızı soylu və yüksək fikir və duyğularla isindirecək heç bir əser yoxdur. Meselen, Ezopun<sup>86</sup>, Lafontenin<sup>87</sup>, Krilovun<sup>88</sup> "fabl" dedikləri təliflərinə bənzər deyil, yalnız bizim dilimizdə, hətta mensub olduğumuz medeniyyət zümresinin dillerində de əser yazılmamışdır. Hindcəden farsca və ərəbcəyə çevrilmiş "Kəlile və Dimne"<sup>89</sup> və Şeyx Sədinin "Gülüstən" və "Büstən" indən başqa bu xüsusa aid heç bir şeя sahib deyilik. "Kəlile və Dimne" türkler arasında yayılmamışdır. "Gülüstən" və "Büstən" in mənəvi tesirlerine gelincə, ümumi olaraq çağımızı təmin edəcək mahiyyətde olmadığı çox aşkarıdır.

Şeyx Sədi çağının en böyük adamı və hətta en böyük dəhisli ola bilər. Üslubu farscanın en mükəmmel, en yüksək bir örnəyi sayılır. Fikir baxımından yer-yuk inci deyilecek qeder zərif, ilahi deyilecek qeder yüksək vecizeler saçmışdır. Feqət ümumiyyətə Şeyx Sədinin felsefəsi, dünyaya baxışı, heyat haqqındaki təlakkiləri, fəzilet və gözəllik deyilən məşhurlara aid duyğuları bu gün iyiminci yüzildə, bize ilham verecək bir deyər daşıbmamaqdadır. Bunların həmən hamisini oxumuşuq, ilk exlaq dərslerimizi onlardan almışıq. Yalnız bizmi? Bizden evvel bir çox nesillər de.

Seyxin ideali nədir? Bize və bizdən evvelkilərə ne kimi düşüncələr, duyğular aşılımışdır?

Bu məsələni bir az derinləşdirəlim. Çünkü Seyxin principleri İslam medeniyyət zümresinin özel və ictimai heyatının bir çeşid özeti mahiyyətindədir. Şeyxdən evvel və sonra, bizim zamanlarımıza qəder o principlər hökm sürmüştür, heyatımızın çeşidli şəkillərini belirtmişdir.

Bölmüllerden birincisi padşahlardan behs edir. Bu bölümde Şeyx İslam medeniyyəti zümresinin hökumətə aid idealını göstərmüşdür.

«Salahi memləketi xiş Husrevan danend».   
 (Öz məmləketinin salahını hökmdarlar bilir).

\* Kitabdakı farsca şeirlərin orijinalla müqayisəsi və redaktesi filologiya elmləri namizədi Sənan Səlcuqa mexsusdur (red.).

Təbəə, padşaha qarşı mütləq itaet, mal, can və hettə namus fədakarlığı ilə bağlı ve mükellekdir. Feqət şah təbəəyə qarşı heç bir vezifəyle mükellef deyildir. Bütün hüquq onda, bütün vezifa de təbəəde. İşte, Şeyxin hökmərlər, hökumət və hökumət fəlsəfəsi haqqındaqı əsas fikri.

Bununla beraber, o daima hökmərlərə nəsihət edir, təbəəyə yaxşılıq və insafla müümile etmələrini tövsiye edir. Feqət bu nəsihətlər, bu öydər bir haqq namına, zülme qarşı təbəənin üşyan və ayaqlanmaq haqqını tanımaq üçün deyildir. Yene sərf hökmərlərin mənfeəti baxımdandır. Hökmərlər yaxşılıq və insafla müümile edərə, asayış yolunda olur. Xalq hökmərlərə isinir, vergiler müntəzəm verilir, başqa memlekətlər feth edilir.

«Padişahi ki rəva dared sitəm bər ziri dest,  
Dust dareş ruzi səxti düşməni zur avar əst.  
Ba raiyyət sulhə kon və eż cəngi hasin eymən nişin,  
Zianki şahənşahı adıl ra raiyyət ləşkərest».

(Təbəəsinə zülmü rəva görən bir padşahın,  
Dar güründə dost bildiyi təbəəsi qatı düşmənidir.  
Rəiyyətlə sühə halında olsan, düşmənin savaşından  
əmin olaraq otur.  
Çünki adıl hökmərlərə təbəə əsgər olur).

«Gufteməş bər rəiyyəti zaif rehmet kün, ta eż düşməni  
kavi zəhmət ne bini».

(Ona, zəif təbəəyə mərhəmətli ol ki, qüvvətli  
düşməndən zəhmət görməyəsən, dedim).

Haqqə, hüquqa aid təbiətə bir tək kəlmə belə yoxdur. Hökmərlər zalim və zorba olduğu halda, yene sebr və təhəm-müldən başqa çare yoxdur. Çünki:

“Hərçi rəved bər sərem cun tu pəsəndi rəvest,  
Bənde ci dava kunəd, hukm xudavəndrest”.  
(Sənin rəva bildiklərin bağıma gəlirsə,  
Bəndə neyləsin, hökm Allahındır).

“Saidi simini xodra rənce kerd,  
Her ki ba pulad - bazu pəncə kerd”.  
(Cəlik bazulu bir kimse ilə pəncələşən hər kəs,  
Öz gümüş tənlə biləyini incidir).

“Çu kərdi ba kuluh-əndaz peykar,  
Şəri xodra be nadani şikəsti”.  
(Kərpic hörənlə savaşdırığın zaman,  
Başını cəhalet üzündən yararsan).

Cox açıqdır ki, bu kimi heç bir qeydə bağlı olmayan, heç bir maddi və mənəvi sorumluluğu olmayan və yer üzündə mütləq zülm və qəhrə temsil edən bir məqam müdhişdir. Onun üçündür ki, atalarımızdan bəri: “Kurbı-sultan ateşi-suzan” (Padşah yaxşılıq yaxıcı ateşidir) deyil dururuq.

Şeyx Sədi də “Öz tələvvünə təbi padşahanın bər həzar bəyəd bud ki, vaxtı bər seləmi birencəndü gahı bə dünsənamı hilat bidihend” (hökmərlərin məzaclarının dəyişməsindən çekinmelidir; zira bəzən bir salamdan inciyir, bəzən (özlərinə söylenən) bir pis söz üzərinə hilat (kaftan) verirlər deyir.

Bu halda zavallı Şeyx özü de belə bir məqama yaxınlaşmaq xəyalından belə titreyir.

“Be-dəst ahəni toftə kerden hamir,  
Beh eż desti bər sine puşı-emir”  
(Qızarmış dəmiri əlli yoğurmaq,  
Əmirin hüzurunda əli sinədə durmaqdan yaxşıdır).

Bütün vezirlerini öldürmiş olan bir padşahdan vezirlerin işlərində qüsür sayılacaq bir şəymi gördü, deyə sorduqları zaman belə cavab verir.

– Xeyr görmedim. Fəqət məndən çox qorxduqlarını anladım. Filosofların, yeni Şərqi filosoflarının “Əz ankez tu tersəd bitərs ey həkim” (Ey həkim, sendən qorxandan qorx) sözlerine uyaraq hərəkət etdim və öldürdürdüm.

Qorxmada bəla, qorxmamaq da! İşte mədəni zümrəminin hökmərləq haqqındaki idealı!

Bu idealı ilk dörd xəlifədən sonra bütün islam qövmləri mükemmel suretdə gerçekləşdirmişlər. Yuxarıdan bəri söylədiyimiz Şeyxin hökmərləq haqqındaki nəzəriyyəsini əsas sayaraq tariximizi gözden keçiriniz. Nə qədər əcayib, qəribə, şəsilacaq və dəhşət verici olayları bu ruh halıyla anlada bilir və pek təbii bula bilirsınız.

Şeyxin, yeni bütün mədəni zümrəminin bu nəzəriyyəsi, indi girmek istədiyimiz mədəni zümrə temsilçisi olan Monteskyen<sup>90</sup> “Qanunların ruhu” ve Russonun “İctimai müqavilə” nəzəriyyələri və ya bu günkü Karl Marksın<sup>91</sup> “Tarixi materializm” nəzəriyyəsi arasında nə böyük uçurum, nə dərəcədə uzlaşdırılması imkansız ayrılıq vardır! Fəqət ən qəribəsi və ey ni zamanda yapdıqlarımızı ne dərəcə idrak etdiyimizi göstəren hal budur ki, biz bir tərəfdən “Qanunların ruhu” və “İctimai müqavilə” nəzəriyyələrə dayanan müəssisələri bir-birər təqlid edərkən və uyğurlarkən, digər tərəfdən ruhlarımıza yene o Şeyx Sədinin prinsipləri üzərinə eйтməkde davam etmədəyik. Milli hakimiyyət prinsipini uyğurlarkən, hökumətin sorumluluğu əsasını qəbul edərkən, xalqın seçimlərə qatılmasını saxlarkən, yeni hökumət və hökmərləq qaynağını çobandan alıb qoyunlara verirken, qoyunlar üçün nəzarət etmə hüququnu qəbul edərkən, məktəblərimizdə və mədrəsələrimizdə yene “Babi-əvvəli dər siyəti-Padişhan” (padşahların həyat və xarakterlərinə aid bölüm) dərslərinə davamlı orada olan nəzəriyyələri təlqin edir, hökmərlərin yene “allahın kölgəsi” olduqlarını oxudurur. Bunca bir-birinə uymayan hərəkətlərə şəmmamaq qabildirmi? Keçirməkde olduğumuz böhran və anarxiya dövrü özlükələ bu kimi gelişmələrde eks edir. Biz İranla Avropa arasında hələ də tərəddüd içindəyik.

Hankusunu keskin olaraq qəbul edəlim? Əvət, Tehranla Paris, Berlin, Roma arasındaki fərq o qədər açıqdır ki, sağlam fikir üçün artıq teraddüde belə lüzum yoxdur. Yenə o mahud xilafət mərkəzi olan İstanbul mektebləri programı düzənlərən kən, mən yuxarıda iżli stirdiyüm fikirleri bildirərək “Gülüstən” və “Büstən” i süzgəcdən keçirməyi və məqsəd mükəmmel farsca örnəyi isə Sədinin çox yüksək və insani olan bir takım şərlərini ayrıca toplamağı və bu suretlə məktəblərin düzəldilməsi və islahı ilə təqib etdiyimiz qayenin pozmamasını təklif etdim. Sarıqlılardan birisi böyük bir hiddetle:

– “Əfəndim, Şeyx Sədi haqqında Molla Cami<sup>92</sup>: “O din sahibi deyilsə də kitabı vardır” demişdir. Biz kimsənin Şeyx Sədini süzgəcdən keçirməsinə müsaidə etməz”, – deye tekli fimi rədd etdirdi.

İşte, görürsünüz ki, iyiminci yüzildə ruhlarımız üzərində altı yüz bu qədər il önce yaşamış Şeyx Sədilər, Molla Camilər hakimdirlər. Necə istərsəniz ki, iżlileyelim. Heyat bizi böyükülüy, qüdrəti, qəzəbiyle iżliyə doğru itəleyir. Fəqət ölüllər, qulyabanları kimi, durduraraq boğazlarımıza sarılıb boğular. Elektrik, uçaq, dənizaltı, telsiz telegraf çağındayıq. Biz hələ altı il önceki ölüldən bərəketlər, nemətlər, kərametlər gözleyirik.

Şeyxin ikinci bölümü olan “Dər exlaqi dərvishan” (Dərvişlərin exlaqi) doğrudan-doğruya exlaqa aiddir. Şeyxin özü bu bölümünün sonunda exlaq prinsiplərini beləcə özütleşir:

“Dərvişlərin yolu zikr, şükür, xəlvet, itaət, qənaət, təvhid, təvəkkül, testlim və təhəmmüldür. Bu sifətləri daşıyan her kəs gerçəkden dərvishdir”.

Bu cümlənin son qismi isbat edir ki, Şeyxin “dərvish” kəlmesindən məqsədi, yalnız bildiyimiz təriqət mensubları deyil, hər hankı bir adamdır. Şeyx bu adamın sifətlərini, daha doğrusu, yaxşı adam olmaq üçün gərəkli olan sifətlərini sayıır. Bu gün belə mənsub olduğumuz mədəni zümrənin yaxşı adamdan gözlediyi bu sifətlərdir.

Bu sifətlərin hamısı türkün bu atalar sözüne toplanmışdır: “Azacıq aşım, ağrımız başım”. Bir fərdi qurtarmaq və şex-

si mutluluğunu saxlamaq üçün belkə de bu sıfıtlar yeterlidir. Feqet o ferd tamamilə cemiyetin dışında yaşamak şertile. Çünkü cemiyet içinde yaşayan ferdler, beraber yaşamadan neticesi olaraq, ister-istemzə öz həmcinslərlə ilgilənmək, onlara qarşı belli bezi bağları bağlanmaq zorundadırlar.

İşte, bizim filosofumuz və onunla beraber bütün diger filosoflarımıza qətiyyən bu bağları diqqətə almırlar. Onlar ferdleri sanki tamamilə yalnızmış kimi ferz edərək o suretlə onlardan bəhs edirlər. İşte, onun üçündür ki, bütün islam ədəbiyyatında və əsərləri arasında ictimai əxlaqa aid heç bir ciddi əser tapa bilməzsiniz. Bu xüsus çox açıq, çox menalıdır. Yuxarıda özəltədiyimiz Seyx Sədinin hökumət felsefəsi bu cəhəti çox yaxşı anladır. Çevrədəki insanlar sürü kimi sayılırlar, Allah tərəfindən seçilmiş bir çobana emanət olunduğu inanışı meydana geldikden sonra artıq o sürüünün halından, ona aid haqq və vəzifələrdən, onu təşkil eden ferdlerin bir-birlərinə qarşı ilgileşindən bəhsə lüzum qalır mı? Sorumlu olmayan və başqası tərəfindən istenildiyi surətdə, istenildiyi tərəfə götürülən bir yığın hanki fikir adamının, yazarın, alimiin diqqətini çeker? Seyxin tövsiyə etdiyi sıfıtlarla diqqət ediniz: itaat, qənaət, təslim, təvəkkül, təhəmmü! Həmçə başqları tərəfindən güdüllən iradəsiz, cansız, dilsiz yığınları anladan sıfıtlar! Bir qoyun çobana qarşı yalnız teslim, təvəkkül, təhəmmül sıfıtları daşıyır, çobanın götürdüyü otlaqla qənaət eder, çobanın istediyi postu, eti, sümüyü verməye hazır olmaqla mükəlləfdir. Allah vermesin, təslim, təvəkkül, təhəmmül göstərməz, o yana, bu yana sapar, bağırmağa başlarsa, onu çobanın dəyənəyindən və ya bıçağından kim və nə qurtarır.

Bundan dolaylı, en yaxşısı özünü qurtarmaq üçün təvəkkül, riza, təhəmmül, qənaət göstərməli. Bununla beraber, çoban yenə dəyənəyini və bıçağını işlədirse, işte o zaman taleyinə və qismətinə küsməli. Qismət! Bu da mədəni zümrəməzin başqa bir prinsipi deyilmə? Bu prinsip də o biri prinsiplərə ahəngli deyilmə?

Bu felsefənin bir kərə nə qədər mencil və özünü bəyənmişcəsinə olduğu meydandadır. Bütün prinsip ferdin özünü, öz

nəfsini qurtarmasına yönəlmüşdür. Fərdin öz cinsinə qarşı heç bir vezifə yükleməz. Fərd yalnız özünü qurtarmağa çalışacaqdır, başqasını düşünməyəcəkdir. Bu felsəfənin ruhlarımız üzərində ne qədər yixici bir təsir etmiş olduğu meydandadır. Deyle biler ki, İslam camaati mənçiliyin en fazla qol gəzdiyi bir sahədir. Məncillik bizdə əsasdır. İşte, bunun üçündür ki, bizdə ictimai təşkilat asanlıqla meydana gelmir.

İndi Şeyxin digər bölmələrinə keçəlim. Bunlarda aramızda hökm süren prinsiplərin hamisini tapacağım. Məsələn, üçüncü bölüm qənaətdən bəhs edir, dördüncüsü də susmaqdan. Şeyxin tövsiyə etdiyi qənaət, iqtisadçıların tövsiyə etdikləri təsərrüf deyildir. Xeyr, Şeyx bütün Şərq cəmiyyətlərinin feli olaraq uyğuladıqları fəqirliyi və ehtiyacı, bir ideal, bir məfkurə halına qoyur. Onun üçün fəqirlik və ehtiyac bir fezilətdir. Çalışış zəngin olmaq və başqlarını də sərvətindən faydalandırmaq, iş və sermaye ilə ümumi zənginliyi artırmaq, doğru yol dan çıxmama, mənəvi bir qəbahətdir:

“Kanaat kun ey nəfs bər endəki  
Ki sultanu dərvîş bini yekî”.  
(Ey nəfs, az bir seylə qənaət et ki,  
Sultan və dərvîşi bir görəsən).

“Xudavənd ez an bəndə horsənd nist  
Ki razi be qismi xudavənd nist”.  
(Xudavənd kölə qədər də qənaətkar və məmənun deyil.  
Çünki o, xudavəndimizin paylaşılmamasına razi olmaz).

“Ne danist Haruni nitət-pərəst  
Ki gənci selamət be-kunc endərəst”.  
(Nemətpərəst Harun selamət xəzinəsinin  
Daxili dünyasında olduğunu bilmədi).

Qısaçısı, bir köşəyə çekilərək qismətin vermiş olduğu hissəyə qənaət etmek, bu fani dünya üçün çox çalışmamaq, günlük həyatı bir tərlü keçirmək. İşte, o vaxtdan beri Şərq fikir

adamlarının idealları! Bu idealin bütün Şərq həyatı üzerine yapmış olduğu yixiciliyi merhum Ziya Paşa o ünlü şerində ne gözel təsvir etmişdir.

Diyari-küfrü gəzdim, beldeler kaşanelər gördüm,  
Dolaşdım mülki-islamı bütün viranelər gördüm"

Bu beytin ifadə etdiyi həqiqət Şərq idealının çox parlaq bir tərzdə gerçekleşmiş olduğuna bir delil deyilmidir?

Şeyxin tövsiye etdiyi susmaya gelince; o da atalarımızdan aldığımız bir mitasdır. Bu xüsusa aid "Selametül insan fi hifzül lisan" (İnsanın salamatlığı dilini saxlamasındadır) atalar sözü hamıümüzün dilindədir. Şeyx isə çox zengin və ibret verici beytlər söyləyir:

"*Ez an mərdi dana dəhən suhtə ənd,  
Ki binid ki şəməz zəban suhtəənd  
Nə güüstə nə darəd kəsi ba tu kar,  
Vəlikin çu güufti dəliliş biyar  
Zəban dərkəs ey mərdi bisyardan  
Ki fərda kələm nist bər bizebən*".

(Ona görə ağıllı adamın ağızını yandırdılar ki,  
Görsünler ki, şəmi həmisi ağızdan yandırarlar.  
Zira mömün dilinin yaxıldığını görürsən  
Danışmazsan, kimsənin səninlə bir işi olmaz  
Və fəqət danışarsan dəliliini də ortaya qoy.  
Ey ağıllı kişi, dilini qısa et, cünki  
Axırətdə dilsizlərə hesab sorulmayacaq).

İnsanı heyvandan ayıran bir elamət olan konuşma qəbəhət sayılır. Çox söylemek xəfiflik elamətidir. Əksine olaraq, susmaq, hele o saxta və kar və ağır-başlılıqla birləşen susma düha elamətidir. Kiçiklərin böyükler hüzurunda söz söylemesi bağışlanmaz bir təbiyəsizlikdir. Qadınlarda daş kesilmelidirlər. Onların sesləri heç eşidilməmelidir. Qıscası, dilsiz olmaq

bu ecayıb Şərqi başqa bir idealıdır. Onun üçündür ki, meclisimiz, toplantılarımız hər çeşid nəşəden yoxsun! Böyüklerimiz susmağı bir fezilet, bir ağıl elaməti sayar, kiçiklərimiz söz söylemək yerine bir takım qızarmalar, bozarmalar, kekelemeler yaparaq Allahın və təbietin özərinə vermiş olduğu konusuna qüdretindən faydalana bilmezler. Şeyxin digər exlaq təbiye və sosial prinsipleri üzərində fazla isrra lützum yoxdur. Bunlar hər kəs tərefindən az-çox bilinməkdədir: hər kesin az-çox və hər gün uyğuladığı və ya çevrəsində görüyü şeylərdir.

Biz Şeyxi mükemmel bir örnek olmaq üzrə seçdik. Əski ədəbiyyatımızda bu kimi exlaq və təbiye eserleri yananların hamısı onu örnek olaraq almışlar, onu teqlide çalışmışlar. Eyni prinsipleri başqa kəlmələr və az-çox ona benzeyen şəkillərde tekrar etmişler.

İndi bu kimi ədəbiyyat örnekleriyle oxudulan, təbiye edilenlərlə bir də yunan və Roma ədəbi eserlerinin örnəkliyile oxudulan və təbiye edilenlərin ruhi halları diqqətə alın-sın. O zaman Şərq ilə Qərb arasında ədəbi izlerin ferqləri anlaşıılır və iki tarix arasında ayrılıq sebebləri də qavranmış olur. Biz örnəklərimizi Şirazdan və İsfahandan alırız. Avropa isə eski Yunanistanla eski Romadan alır. Biz zərdüştlərin enənəliyile təbiye edilirik. Onlara eflatunların, aristotellərin, solonların enənəliyile. Biz Ferri-Yezdan (Allahın həşəmetinin timsali) və yarı allahlar önündə qənaət, təslim və rizaya təhəmmül və susmaya qəlbimizi bağlarken, onlar önlerində böyük bir hürriyyət dastanının haqq və edalet tarixinin, altın sehifelerini seyr edirler. Biz daralar ile düşüb qalxarken, onlar sokratlardan ilham alırlar. Ne qəribedir ki, İslam medeniyyəti Roma və yunanla temas edərək və ondan felsefəni və müsbət bilimlərə aid bilgileri alırken yunan ədəbiyyatı ile Roma hüququna tamamilə yabançı qalmışdır. Yunan felsefəsinənden və elmlərindən ilham alaraq bunca ince, derin eserlər vücudə getirən İslam fikir adamları, yunan yüksək ədəbiyyatı ile Romanın hüquq xəzinesini görməmişlər.

Halbuki haqqdan ve hürriyyetden ilham alan bu edebiyatla bu hüquq, İslam esaslarına, İran enenelerinden daha ziyade uyardı ve daha ahengli olardı. İcma-i-ümmeti esas tutaraq hükümetin binasını kökden ziyade yerde qurmaq istemiş ve hükümet yetkisini tamamile cəmiyyətə emanet ederek nəzarəti de ona təslim etmiş olan İslamiyyət, Ferri-Yezdan, Allahın kölgəsində bənzerləri kimi Zərdüst nəzəriyyələrinə tamamilə yabançı və qarşıydi. Əflatunlu daha uyğun və ahengliydi.

Fəqət yaxşı ki, iş əksine olmuşdur. O Ferri-Yezdan nəzəriyyələri İslamiyyətə qalib gəldiyi kimi yunan və Roma xəzinələrini de İslamin gözündən saxlamışdır. Halbuki Renessans<sup>93</sup> dövründən sonra, avropanılar bu xəzinələri keşf edərək, verimli bir hayat qaynağı tapırlar. Belə ki, mədəniyyətlərinin esaslarını belə Roma və yunan enənələri təşkil etdi. Egitim və öyrətim əsasında biz Sədini örnək tutduğumuz kimi, onlar da Kcenefon<sup>94</sup>, Petrak<sup>95</sup> və Siseronlar<sup>96</sup> örnək tutular. İki ocağın ateşi arasında böyük fərqlər vardır. Birisi quruducu, kül edici, o birisi isidici, fərəh verici, təşviq edici; birisi ölüm, o birisi həyatvericidir. Birisinin təsiri 1226-cı ildə İngilterədə "Hürriyətlərin böyük berati", 1789-cu ildə fransız inqilabı ile "İnsan haqları bəyannaməsi", o birisinin təsiri bütün islam qövm və məməlekətlərinin məhv və perişan olması! Çok açıq və bəsbəllidir ki, inдиye qədər təqib etdiyimiz bu örnəkləri təqlide davam edər, girmek üzrə olduğumuz mədəniyyətin örnək prinsiplərinə uymasaq bizim üçün qurtuluş yoxdur.

Ailənin əxlaqi təsirlərinə gəlince, bu mövzunu "aile" bölümümüzde geniş olaraq inceleyəcəyik. İndilik bu qədər söyləməkle yetinəlim ki, bizdəki aile təşkilatı usaqın ruhu üzərində sosioloji baxımından yaxşı təsirlər buraxacaq bir mahiyyətdə deyildir. Qoca ilə qari arasındaki hüquq berabərsizliyi, örtünmə və örtünmənin səbəb olduğu "qapalı" həyat, ailənin hərəm və selamlıq arasında bölünməsi usağı sosioloji baxımından en önemli sayılan fezilətlərin doğmasından yoksun

\* İctihad dövründə imamlarla fəqihlər və irəli gələnlərin dinlə bağlı işlərde birgə olmaları. (T.T.)

edir. Ve bu durum bizdəki eeqoizmİN bəslənməsi üçün çox münasib bir zəmin hazırlayıır. Aile təşkilatımız islah edilib qadına çağdaş cəmiyyətlərdəki yer saxlanmaz və qadın sosial həyatda iştirak etdirilməzse, aile tərbiyəsi və təsirləri sosioloji baxımından daima mənfi bir mahiyyətdə qalacaqdır.

Çevrə və havada dolasan əxlaq prinsipləri ise zaten yuxarıdan bəri saydıqlarımızdan ibarət olduğundan, bu xüsus üzərində fazla durmayaçaq. Bu prinsiplərin ana qaynaqlarını saydıq, o qaynaqlar təmizlənib təzələnməzse, hava da təzələnməz.

Bundan dəyiş, yuxarıdakı fikrimizi özətleyərək deyə bilerik ki; əvvəla əxlaqi yalnız cinsi münasibətlərlə məhdudlaşdırılamamalıyız. Bu xüsusa aid həssasiyyətimizi mübahizə etməklə bərabər, unutmamalıq ki, bir cəmiyyət yalnız cinsi münasibətlərlə yaşasın. Daha yüksək, daha müsbət əxlaq sahələrini də eyni önəmle elə almalyıq. Sədəqət, vəfa, vəzifəsəverlik, dayanışma, yardımlaşma, haqq eşqi, həqiqət eşqi, yüksək menada şərəf, heysiyyət, fedakarlıq kimi mədəni və vətəni fəzilətlərə da eyni qüvvətlə sarılmaq alışqanlığını yerləşdirməliyik.

Məktəblerimizde ümumi ədəbiyyat dəslərində yunan, Roma və Avropa qövmlərinin qəhrəmanlıq dövrlərinə aid ədəbi əsərləri özəl bir diqqətlə oxutmalyıq. Bunun üçün də o dövrlərin en önemli əsərlərini həmən dilimizə çevirməyə başlamalıyıq.

Özel və ümumi həyatda əxlaqi müəyyidələrə riayət etməyi əsas tutmalyıq. Yaxşı və yaxşılıq saydıgımız davranış və sözlərə qarşı sevgi, fəna və fənalıq saydıgımız davranış və sözlərə qarşı nifrətlərimizi açıqca göstərməyə alışmalyıq. Maddi zinaya qarşı tutumumuzu mənəvi zinalara, söz, kelam, fikir və hərəkət zinalarına qarşı da göstərmeliyik. Yoxsa yaxşı ilə pis hərəkətlərimiz arasında fərq görməsək qurtulmamız şübhəlidir. Keçirmiş olduğumuz felaketlər bu xüsusda bizi oyandırılmışa, bu felaket bir nemət mahiyyətini qazanır və bizim üçün altun külçesini təmizleyen bir atəş rolunu oynamış olur. Fəqət Allah göstərməsin, hər şey əksisi kimi qalır və ruhlarımız təmizlənmiş olmazsa, bize yaziq olur.

## FÖRD

Cahil, özünün köle olduğunu bilen ve bu köleliye təvəkkül və rıza ilə özünü teslim edən bir qadının ətrafında böyük, ailəsi içinde maddi qüvvətin timsalı olan atasının – haqlı olsun olmasın – her xüsusda üstün, qalib və hakim olduğunu davamlı olaraq seyr eden, dışarıdan, insanların evinin divarları, pəncərələrinin çərçivəsi, pərdələri, anasının çarşafı və rübəndi, babasının selamlığı ilə ayrılmış olan bir uşağın ruhunda fərdiyət deyilən olayın en mənfi tərefləri ta uşaqlığından ziyyədasiyle gelişməyə başlamazmı? Bizdeki ruhi qüsurların qaynağını, istə, bu keçirdiyimiz uşaqlıq günlərində və o dövrün aile tesirlerində aramalıdır. Heyatın en önemli qismi olan bu dövredə alınmış olan tesirler həyatınızın sonuna qədər bizi təqib eder.

Həyacan və nəşəyə, şəfqət və teşviqə, ortaq əyləncələrə en ziyadə möhtac olan uşaqlıq günləri bizdə əksinə olaraq, həyatın en dar və sixıntı zamanıdır. Ailelərimiz içinde olduqları çevrəyə yabançı, ayri-ayrı, sənki yalnız buraxılmış adalar kimi yaşadıqları üçün uşaqlar da çox kərə tekbaşına yaşırlar; ortaq oyunlar, ortaq əyləncələr bilməzler. Bunun yanında milli bayramlarımız həmən yox kimidir, dini bayramlarımız çox azdır. Qərb çevrələrində olan saysız bayrlara görə, bizdəki sayı çox önəmsizdir. Oralarda, ailelərin ortaq həyatlarının tesiri başqa, bu bol bayramlar sırasında edilən milli və dini şənliklər uşaqların ruhlarında ortaq xatirələr yaradır. Bu surətle, ta ilk yaşılarından, yeni nəsil arasında ortaq həyatın mənəvi əsasları yerlesir.

Bizdə ise ister qadınlığın durumu, ister bayramların həmən-həmən yoxluğu bizi bu kimi ruhi amillərdən tamamilə yoxsun edir. Hetta çox az olan bu bayramlar sırasında edilən

ayinlər belə çox soyuk olduğundan, buraxdıqları izlər qüvvəti olmur. Mekteblərimizə gəlinca, bunlar da ta son zamanlara qədər işgənce evleriyydi. Falaqqa, müəllimin hirsli üzü, mexaniki əzberləmələr, quru taxtalar üzərində sürümələr, rəsmisiz, müsiqisiz, oyunsuz, oyuncasız bu soyuq və havası pozulmuş binalar uşaqların üzleri kimi ruhlarını da soldurur, saralır. Bu kimi şərtlər içinde böyüyen bir uşaqın ruhunda şənlik, sevinc və fərqlik qaynaqları quruyur, heyatla parlayan balaca gözleri bir neçə il sonra sörən və nəşə yüzuşluqla döner. Belə davamlı bir sixıntı içinde böyüyen bir ruhda acılıq, başqasına qarşı güvensizlik, dostluq yerinə yabanlılıq, yalnızlıq və məncillik, yaxınlaşma yerinə uzaqlaşma kimi hallar doğmağa başlar. Bu-na qarşı, din və ədəbiyyat da təpki göstərməzlerse, o hallar get-gedə kökləşir və ruhun belli-başlı sıfırlarından olur.

Fəqət bizde din və ədəbiyyat, bu xüsusda gərkili olan təpkini göstərəcək yerde əksinə olaraq o halları qüvvətləndirmek mahiyyətindədir. Bunu yuxarıda uzun-uzadıya anlatdıq. Fəqət iş bununla da qalmamışdır. Bizim siyasi tariximiz de bu baxımdan çox önemli, yixici bir amil olmuşdur. Aile təşkilatımızdan sonra ailemizin ruhunu en ziyađə əzən, istə bu amildir. Yüzillərdən beri Osmanlı hökuməti fəziletin düşməni olmuşdur. Hökmədarlar və hökumət adamları adətən fəzilətdən, əzelliklə mədəni fəziletdən ürkmüşlər.

Onun mənbəyini qurutmaq üçün nə etmək lazımsa etmişlər. Ümmüniyyət, keyfi bir surətdə hərəkət edərək, ayri-ayrı şəxsiyyətlərin yüksəlməsinə və ailelərin qurulmasına Əngəl olmuşlar. Doğruluğa, mədəni cesarete, haqqqa, haqseverliyə qarşı davamlı bir hərb etmişlər. Doğru, doğrunu söyleyen, haqqı sevən, nə bir hökumət adamını, nə bir şairi, nə bir yazar və fikir adamını yaşatmışlar. Çalışaraq, şəxsi dühəsiylə yüksəlmək isteyənlər daima eziilmişlər. Qıcasası, fərdi fəzilətlərin hamisini təkündən qurutmaq üçün son dərecədə çalışılmışdır.

İstə, hökumətin bu müdihiş zərbelerilə beraber yuxarıda saydığımız digər amiller, ferdilərde mədəni fəzilətlərin bəsləməsinə, gelişməsinə meydan buraxmamışdır. Ailedə və mək-

təbde eziilmiş, din və ədəbiyyatın təriy়edici təsirlərindən məhrum olan fərdlər, ümumi heyata qarışar-qarışmaz hökumətin əzici, sixıcı və öldürücü təzyiq və nezareti altına girirdilər. Bu sərtlər içinde yaşayan fərdlərdə ictimai deyilən yaxşı vəsflər necə meydana gələ bilər? Hər tərəfdən sixılmış və eziilmiş ruhlar tisbağa kimi öz qabılıqlarının içine girirlər. Hər kəs özünü qurtarmığa çalışır. Hər kəs yalnız özünü düşünməye çalışır. Belə bir əvvələ fərdi təşəbbüsler, fərdi qəhrəmanlıqlar gözlemek boş yerədir. Çünkü şəxsi təşəbbüs və qəhrəmanlıqların qaynağı özünə güvəndir. Özüne güven isə fərdi ilhamların yüksəkliyi və ictimai çevrənin əlverişli olmasına doğar. Fəqət fərdlərə eqqozm nə qədər dərin isə şəxsi bacarıqlılıq və zilletə təhəmmül de o dərəcə geniştir. Biz bunun isə canlı misalını bə keçirdiyimiz son böhran sırasında gördük.\*

Yüksek fərdiyyət, sərbəst sahə üzərində sərbəst çalışmaq, sərbəst ortaqlıq və sərbəst rəqabət əsaslarına dayanmadadır. Bu əsasları ilk önce Böyük Fransız İnqilabı tətbiq etməye başladı və o zamandan bəri Qerbəde aile, dövlət və cəmiyyət təşkilatının hamısı bu əsaslardan ilham almağa başladı. Hər haqqqa qarşı bir vəzifə və hər vezifəyə qarşı bir haqq istəbu əsasların daşıdığı mənalı! Artıq nə vezifəsiz haqq və nə de haqsız vezifə vardır.

O zamana qədər min türli ailevi, ictimai, siyasi, idari zəncirlərə bağlanmış olan fərdlərin qabiliyyətləri, istedadları və qiymətləri bir sel kimi axmağa başladı. Elm və fənnin irəliyəmesi, gözəl sənətlərin yüksələməsi, xaricə sayılacaq icadlar və keşflər insanlıq tarixində heç bir zaman görülməmiş bir əzəmetlətə bir-birini qovaladı. Ümumi sərvətin miqdarı, xalqın nüfuzu, şəhərlərin imarı şəşiləcək bir dərəcədə yüksəldi.

Çünki o zamana qədər fərdlərde boğulmaqdə olan maddi və mənəvi qüvvətlər bu dəfə sərbəst məcra bularaq fışqurmağa başladı. Gələnəyə dayanan haqlar və vezifələr qalxdı. Bundan sonra hər kəs öz tarixinin, öz qədərinin bir çeşid hakim və sahibi oldu. Təsadüfə, başqasının lütf və mərhəmətindən yer bura-

xılmadı. Çalışma, zəka və düha, leyaqət və iqtidar üçün geniş və sərbəst bir meydan açıldı. Bütün ictimai, siyasi və idari təşkilat əyni izi təqib edərək, dərin deyişikliyə uğradılar. Bu sərətə hər kəs üçün hər şey olmaq imkanı doğmuşdu. Bunun mənası başqasını yıxmak, onu yüksəlmək haqqından məhrum edə bilmək deyildi. Qol qüvvətinə, təzyiq və təhəkkümə, ictimai imtiyazlara meydan verilmədi. Rəqabət sahəsində qəlebəni yalnız en fazla çalışmaqla en fazla qabiliyyət ala bilir. Bundan dolayı, qəlebə çala bilmək üçün tek çərəqəbərlərdən daha yaxşı, daha gözəl iş görmək xassəsinə malik olmaqdır. Açılmış olan bu geniş elmi, fikri, ədəbi, ticari, siyasi rəqabətlərde iş en sonunda dəha yaxşı və dəha gözəl yapmaq nöqtəsinə gəlməşdi. Tüccar ziyadə müştəri qazana bilmək üçün, sözündə doğru, işində doğru, vədində sadıq olmalı, məhsul və mamüllərini hiyləz, başqalarınınkindən dəha ince və dəha dayanıqlı etməlidir. Bunun kimi, milli siyaset adamları, başarılı ola bilmək üçün məmlekətini bilməli, ehtiyaclarını öyrənməli, xarakter və oxlaqıyla tanınmalı. Xalqın dərđlerini makul çarelər düşünərək uyğun dille onları söylemek qabiliyyətinə sahib olmalıdır.

Yazar əsərini oxutmaq üçün başqalarından ziyade sənətin aşığı və sənət bilgisi qüvvəti olmalı, yüksək düşüncə və duyğularıyla xalqın rəğbət və sevgisini qazanmalı.

Alım səhərət və nam sahibi olaraq nəzəriyyələrini qəbul etdirə bilmək üçün başqalarından dəha dərin və geniş bilgiyə, dəha keşkin bir zəkaya sahib olmalıdır və b.

Qısaçası, sərbəst rəqabət sahəsində insanların gücləri, tərixdə misli görülməmiş bir tərzdə inkişaf etdi.

Fəqət sərbəst rəqabət yalnız çalışmanın və çalışmanın uğuru üçün gərkli olan doğruluk, sədəqət, səbat, nizam, intizam kimi fezilətləri doğurmaqla qalmadı, başqa fezilətlərin de qaynağı oldu. Məsələn, təşəbbüs, cesarət, dayanışma və yardımlaşma kimi fezilətlər onun sayesində son dərəcədə inkişaf etdi. Rəqabətde təbii olaraq uğurun en önde gələn amili, icad fikri, təşəbbüs və cesarətdir. Sərbəst rəqabət hər hanki bir sahədə nə qədər genişse, icad fikri, təşəbbüs və cesarət də o dərəcədə gelişir. Çünkü başarılı olmaq üçün yeni və dəha

\* Birinci dünya hərbinin sonu (T.T.)

mükemmel bir şey meydana qoymaq ve bu yeniliyi bulub etmek üçün də evvala icad fikri və təşəbbüs, daha sonra da fədakarlığı göze alacaq cəsər gerekdir.

Dayanışma və yardımlaşmaya gelince, fərdlərdəki bu fezilətlər də yenə o sərbəst rəqabətle ilgilidir. Eyni iş zümrəsinə mənsub olan fərdlər arasında şəxsi rəqabətlər davam etməkə bərabər, bütün fəndlərə şamil olmaq üzrə bir çox ortaq mənfeət və zərərələr də vardır. Apaçıqdır ki, bu ortaq mənfeət və zərər alanlarında onlar üçün birləşmək bir zərurətdir. Çünkü birlikdə eldə edilmesi qabil olan nəticəni ayrı-ayrı gerçekləşdirə bilmezler. Halbuki birlükde bunların hamısı mümkün olar və hər fərd üçün en az məsrəf və əməyi gərkədir. İşte, bu suretə, eyni iş zümrəsinə mənsub olanlar arasında bir dayanışma hissi və fikri doğar. Bu gün Avropada bu kimi zümrə təşkilatının sayı sənsovuzdur. Birləşməmiş, təşkilatsız qalmış bir tek iş çeşidi yoxdur.

Dayanışma isə özlüyündən yardımlaşmanı və zümrə əxlaqi prinsiplərini doğurur. Ortaq mənfeətləri qoruma və zərərləri dəf etmək üçün qurulmuş olan bir iş zümrəsinə mənsub fərdler arasında, bir-birini düşünmək, bir-birinin yardımına qoşmaq, işsizlik, xəstəlik və s. kimi həyatın təsadüflərini göz önüne getirmək qayet təbiiidir. İşte, bu suretə də qarşılıqlı yardım, kooperativ, sığorta cəmiyyətləri, təserrüf sandıqları qurulur. Eyni iş zümrəsinə mənsub insanlar arasında bu kimi müəssisələr, rəqabət davam etməkə bərabər, adətən bir ailə həyatı yaradır. Bunlar bir-birlerinə maddi və mənəvi olaraq bağlanırlar. Bu bağ zümrə əxlaqi düsturlarını yaradır. Bütün fərdler bir-birinə qarşı eyni vezifələr və eyni haqlarla bağlı olurlar. Zümrə əxlaqi prinsiplərini pozanlar həmən zümrə birliliyi prinsiplərinə çarpar və əxlaqi müəyyidələr bu suretə cəmiyyət içinde qüvvətlenir. Fəqət iş bununla da qalmaz. Sərbəst rəqabət sayesində davamlı olaraq gelişən çalışmalar icad fikrinin və təşəbbüsün təsiriylə o derecə çeşidlənir ki, eyni iş sahəsində deyişik bir çox şöbələr meydana gələrək artıq bir zümrənin bütün bu şöbələri eyni başarıyla doldurması imkani qalmaz. O zaman iş bölümü qaydasına riayət olunmaq məcbu-

riyyəti olur. Daha bir müddət əvvəl hər şeyi bileyənlər, bu kərə sərf rəqabət sayesində o bilgilerden birisini seçərək, özlerini və çalışmalarını ona vermək zorunda qalırlar. Bu sayədə hər gün çeşidlənən çalışma qolları doğar, getdiğəcə gelisir və yüksəlir. Fəqət bölünmə nə qədər ziyanətlişir, o nisbətdə çalışma qollarının bir-birinə içdən bağlı olduğu və birisinin başırsısının o birininkinə dayandığı gerçəyi də meydانا çıxar. Bu gün bir göz doktoru çox yaxşı təqdir edər ki, sənətinin uğuru burun, beyin və sinir sistemine aid bilgilərin gelişməsinə, göz müayinəsi və operasyon üçün istifadə edilən aletlərin, operasiya sırasında istifadə edilən uyuducu maddələrin, pambıq, bez kimi eşyanın yapılmasına aid bir çox sənəyenin irəliləməsinə bağlıdır. Bundan dolayı, ister-istəməz, bütün bu sənəyenin irəliləməsi ilə ilgilənir. İşte, bu suretə və sərf rəqabət serbestliyi sayesində millətin bütün fəndləri arasında ümumi və qarşılıqlı bir dayanışma və yardımlaşma, çalışma bərabərliyi şüurə doğar ki, Şeyx Sədinin aşağıdakı sözlərini bütün mənasıyla gerçəkləşdirir:

“Bəni-adəm əzayi-yeq digerand,  
Ku dər aferinəz zi yek cövhərend.  
Çu üzvi bedər avered ruzgar,  
Nəmanəd digər uzhvara qərar”.  
(*Bəni-adəm bir əzanın üzvləridir,  
Çünkü hamısı bir cövhərdən yanmışdır.  
Zaman əzanın bir üzvüne bir dərə verirse,  
Digər üzvlərin də rahatlığını pozur*).

Bizdə əsilzadə sinfi və dolayısıyla verasetlə keçən haqlar və imtiyazlar olmayışdır və ya çox mehdud bir dairədə qalmayışdır. Fəqət yazılı ki, sərbəst rəqabət də olmayışdır. Qışqanc, cimri, ətrafini davamlı olaraq şübhəli bir gözle göztəlyen müdhiş bir istibdat, bizdə çalışma və rəqabət serbestliyinə, bunlar sayesində şəxsi və fərdi istedad və qabiliyyətlərinin gelişməsinə meydana vermişdir. Daima keyf və həvesinə görə hərəkət edərək yeniliklərə, şəxsi təşəbbüs'lərə, orjinal fikirlə-

re, cərəyanlara qarşı gəlmışdır. Mutluluqların, ikram ve saygıının qaynağı onun lütfi olmuşdur. Bunun kimi, felaketlerin, zillet ve pərişanlıqların da qaynağı o olmuşdur. Sədinin dediyi kimi, bəzən bir salama qarşılıqla kafala uçurmuşlar, bəzən de hərəkət qarşısında nemətlərə boğmuşlar. Bu üzdən çalışma öldürilmiş və sərbəst çalışmanın doğurduğu cesareti, şaxsi təşəbbüs, dayanışma və yardımlaşma kimi feziletlər də qurudulmuşdur.

Yüz illerce süren bu halin tesir ve izleri həle de davam edib getməkdədir. İstibdadın doğurmuş olduğu pis sıfetlər həle təbietlərimizdə qalmışdır. Hesəd, birleşmemə, yardımlaşmama, bir-birimizə qarşı güvensizlik və s. həmişə uğursuz izlərin belitləridir. Bu pis sıfetlərin hamısı cəmiyyət qavramına uymadığı kimi dinimizin əsaslarına da ziddir. Qısqanlıq, cəkeməməzlilik, pis anlayış kimi fəna halları yasaqlayan dinimiz, yardımlaşmamı və dayanışmamı doğrudan-doğruya emr edir. Sərbəst iş adamlarını Allahın dostu deye anır. Fəqət dinin bütün başqa mənəvi və heyati tərəfləri kimi bu qismi de xürafələr altında boğulub qaldı. Eyni zamanda, keyf və hevesle hərəkət eden istibdad da yüz illər boyunca təbietimizi, exlaqumizi, ruh halimizi pozdu. Artıq bu derin yaraların açılması zamanı gəlməşdir. Artıq heyatımızın bütün olayları çağdaş cəmiyyətlerin təqib etdipleri əsaslarla görə düzənlənməlidir. Ölmüş, çürümüş, eziilmiş fərd haqlarını teslim etmeliyik. Ona yeni bir ruh aşılmalıdır. Bu isə yalnız ailə, idare, siyaset müəssisələrimizi, bu haqları gerçəkləşdirə bilecek bir hala getirməkle mümkündür. Quru formulaldardan ibaret olan bir Anayasasının elanı ile iş olmaz. Bütün müəssisələrimizi ictimai, siyasi, iqtisadi təşkilatımıza yaşıdagımız çağla uyğunlaşdırılmalıdır. Bizdeki fərd yalnız o zaman qurtulur və özündə gizlenmiş olan maddi və mənəvi definələri o zaman meydana çıxarıır. Yoxsa, istədiyimiz qədər anayasa elan edəlim, yasama meclisleri toplayalıım, madam ki, əsas və ruh dəyişmir, madam ki, her birimizin içində bu istibdad üsulu yerleşmiş, madam ki, o üşülen doğurduğu izler evlərimizdə küçələrimizdə, toplantılarımızda, çalış-

ma terzimizdə yaşayır, bizim çağdaş cəmiyyətlerle eyni seviyyede yürümemiz mümkün olmaz.

"Ferd yox, cəmiyyət var, haqq yox, vezife var" prinsipine – ki gerçəkde "kimse yox, padşah var, haqq yox, keyf var" prinsipinin eynidir – artıq son verilməlidir. Fərdəz cəmiyyət düşünmək, əlsiz, ayaqsız, başsız və gövdəsiz insan düşünməkdir. Haqsız da vezife. düşünmək bütün insanları heyvan yerine qoymaq deyilmirdir? Artıq bizi çürütmiş olan bu kimi Şərqi prinsiplərinə son verərek ətrafımızı saran müdhiq həqiqətləri görmeli və heyatımızı ona uyğunlaşdırmağa çalışımlıyalıq. Unutmamalyiq ki, bu gün çağdaş cəmiyyətlerin heç birinde – evet, qəti olaraq heç birinde – bir Seid Mollanın, bir Damad Ferid Paşanın, bir Əli Kamalın, bir Mustafa Səbrinin yaşaması ehtimalı qalmamışdır. Bizdə bunlar yaşayır və hətta millet və dövlət qəderi üzerinde tesir edə bilirlərse, sərf o yüz illərdən qalmış və millet fərdlərini boğan, öldürən istibdad pislilikləri üzündəndir. Canlı, mütəşəbbüs, duyğulu ləyaqət və qürur sahibi olan fərdlərinin olduğu bir çevrəde, bu kimilərin meydana çıxması təsəvvür bele edilə bilmez. Lakin aramızda bu kimilər varken, bu millet və dövlət daima təhlükə qarşısındadır və daima təməli sallantıdadır. Məncilliyin, eqoizmin töredə bilmeyəcəyi fənaliq yoxdur.

Her şeyden əvvəl, millet fərdlərini bu eqoizm belasından qurtarmaya baxmalıyız. Bunun üçün de işə ilk önce ferdə saygıyla başlamalıdır. Ailelerimizin təşkilatından kənd və bucaq təşkilatından varincaya qədər hər yerde ona saygı göstərməye, onun üçün her türlü çalışma sahəsini açıq bulundurmağa və sərbəst rəqabət sahəsində maddi, mənəvi bütün qüvvətlərinin gelişmesini saxlamağa qoyulmalıyız.

Əvət, bilirem, bu gün ətrafımızda bir sosializm, bir kommunizm, bir bolşevizm axımı var və yürüyür. Fəqət heç bir zaman unutmamalyiq ki, bu axımları bele hazırlayan yene o fərdidir; onun fikir və təşəbbüsüdür. Bolşevizmin böyük babası olan Karl Marks çağdaş sənayenin yalnız şəxsi təşəbbüs sayəsində bu gündü gelişməye varmış olduğunu və bu üzdən böyük insan topluluqlarının birikməsinə, aralarında maddi və

menevi bağın meydana gelmesine sebeb olaraq sosyalizm teşkilat üçün zemin hazırlamış olduğunu etiraf etmek zorundadır. Bundan dolayı, eger biz de çağ'a uymaç isteyirikse, ferdlerin gelişmesine baxmaç zorundayıq. Çünkü bu gunkü halımızla, çağdaş hayatın gerekdiriyi teşkilatı idare edecek olamanlara sahib deyilik. Bütün bir milletin çalışmalarını düzənləmek məhsulunu sınıflandırmak, tüketim maddələrini hazırlatıb dağıtmak, adet, sənet və məhəretinə alışmalıyıq. Yuxarıda da de diyimiz üzrə, Fransada bu gün altnış min çeşidli cəmiyyət və teşkilat vardır. İngiltəre, Almaniya və s. yerlərde daha ziyade olduğu halda, bizdə bu gün haqqıyla qurulmuş fealiyyət göstərən bir tek cəmiyyət yoxdur desək, yanlış söyləmiş olmariq.

Karvan çoxdan köcmüş, biz hələ bizi çevrenləndən ayıran müdhiş uçurumlarla çəvrələnmiş dağ başındayıq. Dağı adlamaq, uçurumu doldurmaq, üfüqdə görünen karvanın arxasından qoşmaq böyük bir ezm və iradəye, davamlı bir qeyrete bağlıdır.

## AİLE

Aile, ferd ile cəmiyyət, təbietle insanlıq, maddi heyatla menevi heyat arasında atılan ilk əsaslı körpüdür. Sosial heyatın ilk və en davamlı hücresi olmaqla bərabər, fərdi heyatın da en semimi, en müqəddəs bir ocağıdır. Heyvani təməyülün en açıq bir örnəyi olduğu halda, insani və menevi xasselerin de en yüksək bir toplanti yeridir.

İste, bir-birine uymayan özellikleri daşıdığı üçündür ki, aile məsəlesi haqqında çox əskidən bəri fikirler və temayüller dəyişik olaraq gelmişdir. Əflatun və Furey<sup>97</sup> kimi cəmiyyətçilər ferdlerin cəmiyyət içinde erimesini istədiklərindən və ailəni ferd ilə cəmiyyət arasında bir bağlılıq vasitesi deyil, bir engel mahiyyətində gördüklarından ailənin tamamılıq qalxmasını isteyirdi. Əksinə olaraq, Prudon<sup>98</sup> kimi ferdçilər ailəni insan heyatının en məhərem, en müqəddəs və en yüksək bir şəkili saydıqlarından, cəmiyyətin bu özəl və müqəddəs dairəyə girmə haqqını tamamılıq qaldırırlar.

Bizcə, bu bir-birine uymayan iki nəzəriyyə eyni dərəcədə yanlışdır. Aşırılıqdan dolayı sakatdır. Ailenin mahiyyəti belə bu nəzəriyyələrin doğru olmadığını isbatə yetirir.

Aile yaradılışdan gələn qaćınılmaz bir olaydır. Ailenin əsasını təşkil eden kişi və qadının bir-birinə yaxınlaşmaları və birləşmələri yalnız heyvanlarda, deyil hətta bəzi bitkilerde belə görülen bir instinct nəticəsidir. Bu yaxınlaşma və birləşmə müqəddəsdir, istəyə bağlı deyildir, bir təbiət qanunudur. Bu qanundan məqsəd isə, ümumiyyətlə, hayatın və özellikle cinsin davam və yayılmasından ibarətdir.

Fəqər burada da başqa heyvanlarla insanlar arasındaki fərq, yənə insanın ictimai oluşudur. Nə tarix, nə də müşahidələr insanın bəzi heyvanlar kimi vəhşət halında və tek başına

yaşadığını gösterir. İster Afrikada ve isterse de Amerikada yaşayan en vehsi insanlar belə sürü halında yaşamaqdadırlar.

Bununla beraber, insan şürru olduğundan, tecrübe ve müşahidelerinden faydalanaraq öz hal ve durumunu düzeltmek kimi bir gücü olduğundan, təbiet qanunları insanlar üzerinde sadəcə mexaniki bir tərzde təsir etməz. İnsan ağıl və zəkası sayesində o qanunların əslini dəyişdirə bilməsə də onlara özü üçün faydalı və uyğun bir yön vermək istedadını daşıyır. İnsan yüksəldikcə, gələşdikcə təbietin qayda və qanunlarını da o nisbetdə emallerinə, isteklərinə tabe eder.

İşte, bunun üçündür ki, çeşidli gelişme dərəcələrində olan cəmiyyətlərde ailənin şəkil və mahiyyəti deyişir. Heyvanlardan çox az fərqləri olan yamyamlarla antropofajlar arasında bəlkə erkək-disinin ilgisi həmən-həmən heyvanlar arasındakı ilginin eynidir. Orada ailə hücrəsi çox ibtidai bir halda olur, bizim bu gün ailə dediyimiz şeydən çox fərqlidir. Ana-ata instinktə uydudan sonra özlərini uşağa və ocağa qarşı mənəvi bir ilgiylə bağlı saymazlar. Bunlar yavrularına sifr heyvani bir duyğu ile bağlı olaraq, onlara yalnız ilk zamanlarda bir az diqqət göstərirler. Bu ibtidai durumda olan insanlarla heyvanlar arasında həmən heç bir fərq yoxdur. Fəqet tecrübe və müşahidə sayesinde insan gelişdikcə ailənin də şəkil və mahiyyəti deyişir. Məsələn, hənüz dövlət halını almamış, eşirət və qəbilə halında yaşayan qövmərlər dövlət təşkiline qədər yüksələrək iş bölümü və vəzifə ayırımı qaydasına ulaşan milletlər arasında, ailə qavramı baxımından böyük fərqlər görülməkdədir.

Qəbile və eşirətdə ailə bəlli bir hücrədən ibarət olaraq tamamilə ayrı ve bağımsız bir birləşmə qura bilmez. Dövlət tərzdə yaşayan milletlərde ise ailə bunun tamamilə eksinə olaraq, bağımsız bir ictimai hücrə şəklini göstərir. Qəbile və eşirətdə ailə qəbileye mənsub bütün fərdlərin toplamından ibarətdir. Milli bir dövlət halında olan cəmiyyətlərde ise ailə qavramı çox dar bir dairəni ifadə edər, ana-ata və cocuklardan ibarət qalır. Bu fərqi səbəbləri çox açıqdır; eşirət halında yaşayan qövmərlər, hənüz milli bir birləşmə sayılacaq və bütün fərdlərin haqlarını və əmniyyətini eyni dərəcədə qoruyacaq mər-

kezi bir qüvvət təşkil edə bilmədiklərindən və davamlı olaraq bir-birlerilə çekişmə və mücadilə halında olduqlarından, qəbileye mənsub bütün fərdler qarşılıqlı olaraq bir-birlerinin haqlarını, həyat və malını müdafiə etmək və qorumaq vəzifəsilə mükəlləfdirlər. Belə bir cəmiyyətdə apaçıqdır ki, fərdin deyeri qəbilənin müdafiə və qorunmasında göstərdiyi qüvvətə görədir. Bundan dolayı, çox təbii olaraq doğuşdan qüvvətli olan kişiin deyeri, ümumiyyətlə, qadınınkindən üstün olur, qadın ister-istemez kişiye tabe olur. Qadının öz deyeri kimi, haqları və vəzifələri de onunkunun altındadır. Bundan başqa, ər-arvad və uşaqlardan ibarət olan ailə qəbile içində qeyb olub gedər. Zeif olan qadına heç bir deyer verilmədiyi kimi, qüvvətli olan kişi de ailədən ziyanə qəbileye bağlı olur. Buna qarşılıq, milli bütünlüyü saxlayaraq dövlət halında yaşayan və mərkəzi bir hökumət quraraq her kesin can, mal, namus və haqlarını bərabər surətdə qorumağa və müdafiəyə qüdrətli olan milletlərde, yuxarıdakı durumun tamamile eksini görürük. Burada ər-arvad və uşaqlardan qurulu ailələr tam bir şəxsiyyət halını alaraq bağımsız bir hücrə təşkil ederler. Qadının deyeri yüksəlir. Burada qadın da kişi kimi hökumət tərəfindən müdafiə edilir və qorunur. Bu kimi cəmiyyətlərin dayanıqlıq və sağlamlığı tamamilə ailənin dayanıqlıq və sağlamlığına uyğundur. Qəbile halında yaşayan topluluqların qüvvət və sağlamlığı ailənin çözülməsinə görə olduğu kimi, millet və dövlət halında yaşayan cəmiyyətlərin də qüvvət və sağlamlığı ailənin dayanıqlıq və sağlamlığına görədir. Çünkü ailəyə mənsub fərdler bir-birinə nə qədər fazla bağlı, bir-birinin rifah və xoşbəxtliyi üçün nə qədər çalışırlarsa, o nisbetdə də mənsub olduqları cəmiyyətin bütünü bundan faydalıdır. Qəbile halında yaşayan milletlərde həmən-həmən ailə həyatı olmadığı halda, millet və dövlət halında yaşayan cəmiyyətlərdə ailə həyatı çox geniş olaraq gelişir.

İşte, içtimai quruluşları arasındaki bu fərqlərdir ki, çeşidli ictimai örnəklərə mənsub cəmiyyətlərin ailə xüsusunda qəbul etdikleri qanunlar, qaydalar və prinsiplər arasındaki ayrılıqları və tezadları meydana getirmişlər. Türkler milli birliklərini

bulmuş, merkezi bir hükümet kuraraq qəbile ve eşiret halından çoxdan çıxmışlar. Bu baxımdan türkün ictimai quruluşu içinde olduğu mədəni milletlərin ictimai quruluşunun eynidir.

Fəqət bu gerçek meydandaykən və türkün ictimai quruluş tamamilə belirmişkən, türk ailəsinin quruluş tərzi bu quruluşun ekşi olan quruluşlara məxsus bəzi qayda və prinsiplerin təsiri və tehcikkümü altında qalmadır. Bu suretlə, dində olduğu kimi ailə xüsusunda da təbii olmayan bir hal hökm sürməkdər.

Yuxarıda dedik ki, ailə iki amilin təsiri nəticəsindir: birisi doğuşdan və təbii, digəri ictimai və mənəvi.

Birinci amil, kişi ilə qadın arasındaki qarşılıqlı cəzibə və bu cəzibəni düzənləyən türllerin ayıqlaması olayı ilə görülür.

İkinci amil ise, birinci amilə, cəmiyyətdə olan ictimai quruluşa məxsus mahiyət və yönü verməklə belirir.

Apaçıqdır ki, en mükəmməl ailə bu iki amilin ahəngli bir suretdə etkili olmalarını saxlayan ömrəkdir. İndi bu baxımdan bizim ailəmizi inceleyelim.

İlk baxıda belə, ailəmizin quruluş şəkli, türk cəmiyyəti-ni türllerin ayıqlaması qanununun verimlərindən yoxsun etdi-yini göstərir. Bizdə evlənəcək kişi və qadının bir-birine yanaşmaları, qarşılıqlı cəzibədən ziyyəd, onların dilik və seçmelerinin dışında olan bəzi amillərə bağlıdır. Həle evlənmədən əvvəl, gerçək sevgidən heç söz belə ediləməz. Çünkü iki canlı arasında gerçək sevgi ancaq bir-biriyə uzun müddət görüşərək ister ruhları və ister qəlbəri arasında tam bir ahəng meydana geldikdən sonra doğar. Bizim evlenmələrdə bu kimi sevgiden əsər belə yoxdur. Küçədə bir-iki kərə bir qadını görüb, ona sif fizioloji bir cəzibə duymaq yetməz. Belə bir cəzibə sevgi olmaqdan çox uzaqdır. Özəlliklə, birterəfli olursa. İkiterəfli olsa belə yəna sevgi deyilmez. Çünkü insan üçün sif fiziologı cəzibə yetməz. Bir də zehni və əxlaqi ahəng gərekdir. Bu isə yalanız uzun müddət davam edən ilgilerə bir-birini görüb tanımaqla olur. Halbuki bunlar çox kərə yalnız evləndikdən sonra bir-birini tanır və öyrənirlər. Bir-birinə yanaşma tanışmanın nəticəsi deyil, tanışma birləşmənin nəticəsidir. Nəslimiz get-

dikcə zeifləyir, kiçilir, müqaviməti azılır. Bu olayı incelərkən, bir çox başqa səbəblər arasında, birinci derecədə ailələrimizin sünə və təbiətə uymayan tərzdeki quruluşunu da göstərməlidir. Bütün kainata hakim olan və təbii yaşıyan bütün cinslerin gelişməsini saxlayan türllerin ayıqlanması qanunu bizdə sünə adətlərə hökmündən yoxsun edilmişdir. Maddi və mənəvi olaraq qüvvəti olanların bir-birina yaxınlaşmaları yerinə, evlənmələr çox kərə təsadüfə bağlı, ahəngsiz və uygunsuz olur. Ve sonunda yalnız cinsin zərər görməsiylə qalmır, həyatın en önemli bir olayını təsadüfə buraxmış fərdlərində de fəlakətinə səbəb olur. Nə qədər insanın heyati bu surətlə pozulmuş və cığırından çıxmışdır. Nə qədər zavallı qız dışarı atılmış, açığa çıxarılmış və bu mərhəmətsiz həyatın pəncəsi içinde əzilib getmişdir və getməkdədir. Qısaçısı, türllerin ayıqlanması qanununun təsirindən yoxsun olmamış bütünən olduğu kimi, şəxslərin de felakətinə səbəb olmaqdadır.

İkinci amilə, yəni ailənin metanət və sağlamlığı əsasına gelincə, bizdeki ailə təşkilatının nə qədər boş olduğunu, nə qədər zeif və en usaq çarşışmaya müqavimət edəmədiyini ictimai həyatımızı inceleyənlərin hamısı böyük bir üzüntüyle qeyd etməkdədirler. Illerca davam etmiş olan bir yuva, bəzən bir saatlıq, hetta bir dəqiqəlik qəzəb və hiddətin zərbəsiyle məhv və perişan olur. Ocaq yuxır və ya pozulur, ailə fərdlərini bir-birinə bağlayan bağlar çözülür. Sevgi, həyəcan, sədəqət, səmimiyyət və vəfa yerini düşənlik, soyuqluq, hiylə və xəyanət alır. Həle bir çox qarılırlar olan kümələrə ailə adını vermək caiz ola bilmez. Bu kimi yüksəldərən mənəvi bağlar aramaq boş yerədir. Bu xüsusda ister milli tariximiz və ister bənzerimiz olan qövmlərin tarixi çox mənəvi olaylarla doludur. Bezi padşahların göstərmüş olduqları ailə vəhşətləri tükər ürpədir! İnsan bir atanın, bir eminin, bir dayının bu qədər zalim, bu qədər qəddar ola bilecəyini təsəvvür belə etmir, fəqət unudulur ki, bu kimi yığınlar, təbii ailələrde öz-özünə doğan duyğular-dan, bağlılıqlardan, ilgilerden tamamile yoxsundur. Orada yanaşma və evlənmələr hər çeşid təbii və qarşılıqlı cəzibə və sevginin və bu kimi amillərin doğurduqları mənəvi bağların ta-

mamile dışında olur. Fəqət məmənunuqla görürük ki, çox arvadlılığın adəti türkler arasında xoş qarşılanmamışdır. Türk ictimai vicedanı bu müəssiseni tutmadı ve tutmur. Türkler arasında tek arvadlılıq həmən-həmən ümumi qayda halındadır.

Yuxarıda dedik ki, aile ictimai bir olaydır. Bundan dolayı, ailənin quruluş şəkliyle cəmiyyətin ilgili olması çox təbiiidir. Fəqət bu ilginin şəkli, yənə o cəmiyyətin mahiyyətində deyişir. Məsələn, eşiret halında yaşayan bir cəmiyyət üçün kişiye hakim bir yer vermək nə qədər təbii isə, aşiret halində çıxaraq dövlət halında yaşayan bir cəmiyyətde de o şəkli mühafizə eymək o dərəcədə təbii deyildir. Yuxarıda bunun səbəblərini açıqladıq. Əşirətdə kişinin təhəkkümü nə derecə cəmiyyətin qüvvətinə səbəb olursa, dövlət halında yaşayan millətlərdə kişiye haqq, təhəkküm saxlamaq, o nisbtədə cəmiyyətin zaafını gərəkdir. Çünkü bu kimi cəmiyyətlərdə fərdlər arasındaki ən qüvvəti toplantılar, ən sağlam təşkülərlə tamimlə sərbəst olaraq, riza ve istəklə, bərabər haqlar ve vezifələr üzərində qərarlaşdırılmış anlaşmalarla dayanırlardır. Bu əvərlərdə əsas fərdlərin istisnəsiz olaraq bərabər haqlar sahib olmasıdır. Dövlətin vezifəsi bu haqları qorumaqdandır, onların qüvvədə olmasına diqqət etməkdən ibarətdir. Burada fərdləri bir-birinə bağlayan amil zorbalıq və təhəkküm deyil, hürriyyət, bərabərlik və eyni haqlara malik olmaq, öz aralarında sərbəstcə anlaşmalar yaparaq bunların ətrafında toplanmaqdır. Dövlətin vezifəsi yalnız bu anlaşmaların şərtlərinə riayət etdirməkdən ibarətdir.

Fəqət yazılıq ki, bu baxımdan aile təşkilatımız çox eksikdir. Qəribədir ki, ən adı işlərdə və ictimai ilgilərimizdə yuxarıdakı qaydaya riayət ederkən eləqə və bir araya gelmələrin ən ənəmlisi olan aile təşkilatında bu xüsusu ihməl etməkdəyik. Hər hanki bir şirkətin qurulması üçün edilən anlaşmanın, tərefərin rizasına dayanmasını əsas şərt olmaq üzrə qəbul etdiyimiz halda, ailedə - ki hər şeyin əsasıdır - bu qaydadən vaz keçirik. Gerçekdən bizim aile təşkilatımızın əsası bərabərsizlidir. Haqların hamısı bir tərefə və vezifələrin hamısı da o biri tərefə yuklədimişdir. Bir tərefə istədiyi zaman anlaşmayı poz-

maq haqqı verilir, o biri tərefə de hemən-hemən ebədi olaraq anlaşmaya əsir qalmak vezifəsi yüklenir. Bu bərabərsizlik, anlaşmaya görünüsdə bir sağlamlıq verir kimi gözükürse də, həqiqətdə anlaşmanın mövzusu olan ailəni sağlamlıqdan yoxsun edir. Çünkü ailəyə aid anlaşma mahiyyəti etibarı ilə, maddi olmazdan ziyadə, mənəvidir. Yalnız vücduları və bəzi maddi menfeətləri deyil, eyni zamanda əzəlliklə ruhları ilgiləndirir. Halbuki hər hanki bir olaya mənəvi ünsürlər qarışdırıb, bərabərliyə riayət olunması gərəkdir. Bərabərsizlik, mənəvi ünsürlərin gərkirdirdiyi yaxşı keçinməyi tə esasından pozar. Ailelərimizdə semimiyəyyət və qəlbə bağıñ olmayışı, ocaq ətrafında bulunması çox gərəklə oları və ocağın müqəddəs atəsi sayılan sicaqlığın yetərsiz bulunması, ailə fərdlərinin biri-birinə six bir ilgiyle bağlı olmamaları həmişə bu eksikslik üzündəndir. Gəçədən bir təref hakim, o biri təref məhkum, bir təref yalnız haqq sahibi, o biri təref də yalnız vezifələr yüksəlin və birisi ortaç heyati pozmağa hər an qüdrətli olursa və o biri bu həyatın nə qədər acı olsa da, təhəmmül etmək zorunda qalırsa, elə bir əvrədə gerçək bir semimiyəyyət, əsaslı bir bağlılıq, sağlam bir ilgi olmaz. Bir çox ailələrin ufaq bir təsadüfle pozulub perişan olmaları bu üzəndir. Haqlarını bəlli şərtlər və anlaşmaya saxlamamış olan təref ortaç həyatda yerini və durumunu qorumaq üçün o biri tərefin haqlı-haqsız bütün iddialarına, bütün isteklərinə uymaq məcburiyyətindədir. Bu hadisə ocağın ən müqəddəs və ən verimli qaynağı olan semimiyəyyəti və doğruluğu söndürür. Yaxınlaşma və anlaşma yerini riya və saxtakarlığa buraxır. Bir tərefin fikir və duyğularına gərəkdiyi qədər saygı və diqqət göstərilmediyindən, yavaş-yavaş riyakarlıq, dalkavukluq, yalan və hiyəleyə qapı açılır. O bir təref isə daima istədiyini yapmağa qüdrətli olduğundan, yavaş-yavaş təhəkküm və zorbalığı, məncilliyyət, özünü boyenməye meyl gəsətirir. Aramızda qocalarına güller üz göstərən onu bütün qolbiləyile sevir kimi görünen fəqət daima gözleri yaşı, qəlbə matemli yaxıcı bir dille erlərindən şikayət edən nə qədər bextsiz qadın vardır.

Yenə arvadlarının gözü önünde ve özüne saygı duyan heç bir kimseňin tehemmül edemeyecayı rezaletler eden, bu-na rəğmən arvadından tehemmül, səbir, itaat ve hətta sevgi istəyən ne qəder zorba ərlər vardır. Bu kimi ocaqlar etrafında böyükən uşaqların xarakter və əlaqlarının ta uşaqlıq zamanında pozulmaqdə olması çox təbii deyilmidir? Ta uşaqlıqdan gözləri önünde bir tərefdə zalim, o biri tərefdə məzəlum, bir tərefdə hakim, o biri tərefdə məhkum ata və anası olan bir uşağın ruhunda ədalət, insaf, doğruluq, vəfa, səmimiyyət qavramları, necə doğar? Fəqət insan təbieti ne hiyələ və yalana və nə də tehəkküm və zorbalığa uzur müddət tehemmül edə bildəniyindən, nəhayət zatən pozuq olan ahəng tamamilə çözülür. Ailələr məhv və pərişan olur. Aramızda uzun müddət davam edən və ocaq gələnlərinə bağlı bir çox nəsiller yetişdirmiş neçə ailə vardır. Ailenin bu zaafindadır ki, cəmiyyətlərimiz də köksüz, esassız qum yığınlarına bənzərlər. Rüzgarın əsməsiyle bu tərefdən o tərefə sallanan yığınlar halını göstərirler. Türk cəmiyyətinin dayanağı olan türk ailesini bu durumdan qurtarmalı, türk ictimai quruluşunun da gərekirdiyi üzrə, bu ailəni, qoca və qarının hüquqca bərabərliyi əsası üzerinde qurmalıdır. İçində yaşadığımız yüzil də bunu isteyir.

## CƏMIYYƏT

“İnsefər kerdənu in bi səru samaniyi-ma,  
Bəhri-cəmiyyəti-dilhast pərişanıyi-ma”

(Bu sefər edişimiz, bu pərişan halımız,  
Könülləri bir araya getirmək üçündür).

Bu beytin sahibi II Sultan Səlim<sup>99</sup> cəmiyyət qavramının daşıdığı mananı çox yaxşı təqdir etmişdir. Fəqət yazıçı ki, arxasından qoşduğu “Cəmiyyəti-Dilha” (Könüllərin birləşməsi) İslam ələmində meydana gələ bilmədiyindən, cəmiyyət də qurulmadı. Cəmiyyət demək, ortaq duygu və düşüncə daşıyan, ortaq ideal sahibi, şüurlu bir zümre deməkdir. Yaziçı ki, bizdə böylə bir zümre yoxdur ve necə olsun?

Yuxarıda ailemizi incələkən, aile təşkilatımızın ictimai həyatın doğmasına qətiyyən uyğun olmadığını gördük. İlk ictimai hücremiz ailedir. Fəqət bu hücrelər bir-birindən o qəder engellerle ayrılmışlar ki, aralarındaki münasibətlər sırf tesadüfi və mexaniki bir hal almışdır. Bezen bir qonşu, başqa bir qonşu ilə illerə yan-yan oturduğu halda, bir-birinə dünyanın iki ayrı qütbündə oturanlar qəder yabançıqlar. Ailələr çox kərə bir-birini tanımadalar. Tanışalar da selamlıq səlamlıqla, hərem də həremlə tanışır. Aralarında ruhi və fikri münasibətlər qurulmaz. Qaynaşma heç olmaz. Bunun üçündür ki, ailələrin yığınlarından meydana gələn məhəllə həyatı həmən heç yoxdur. Bir-birinə yabançıqlan məhəllə xalqı, bir-birinin durumuna qarşı qeydsiz, bir-birinin üzüntü və sevinclərindən xəbərsiz, məhəlleleyə aid işləri düzənləməkdən acizdir. Çağdaş cəmiyyətlərdə her məhəllə xalqı öz başına feal bir bütövdür. Bunların özel ibadət yerləri, oxuma yerləri, fəqirləri qoruma dərnəkləri, hətta bezen ortaqq ekonomik təşəbbüsleri də vardır. Bunların heç

birisinden bizde eser yoxdur. Mehəllədə cami vərəqə, ibadət dışında boş qalır. Oraya Ramazan ayı ve bayram kimi dini günler dışında, gəlib ortaq ayınlar icra edənlər azdır. Hər kəs öz dörd divarının arasına girmiş namaz ve niyazını belə orada edir. Çünkü həmcinsləri ile dostluq qurmaları, birləşib beraber yaşamaqdakı zövqü duymur. Bu yalnız heyatın neticəsi olaraq mehəllənin fəqirlərini düşünmək, ehtiyaclarını aramaq, bərabər bəzi təşəbbüslerdə bulunuşmaq həvesini heç hiss etmir. Herburasında başqa milletlər hərbəndə sixıntı çəken fəqirlərin ehtiyaclarını qarşılıqlaşdırmaq üçün böyük milli dərnəklərdən başqa, her şəhərdə, hər mehəllədə ayrıca və bir çox dərnək və teşkilat qurdular. Bizdə isə bunun heç birisi edilmədi, edilmək imkanı da yoxdur. Qonşularımız acı çəkerkən, biz tamamılıq ilgisiz qaldıq. Təkrar edirik, bunlar hep ailə teşkilatımızın doğrudan-döğruya nəticəsidir. Ailələrimiz açılmazsa, aramızdakı münasibətlər mexaniki şəklindən kimyəvi bir hala keçməzse, bu durum sonuna qədər böylə qalır. Dini heyatımızın aldığı şəkil de bizdə cəmiyyət heyatının meydana gəlməsinə uyğun deyildir. Dini heyat bizdə ictimai baxımdan tamamile çökmüdüür. Hər nə qədər dimizim cüümə namazının camaatla qılınmasını bir vəzifə və başqa namazların da yenə camaatla qılınmasını savab saymışsa da, bu gün bu əmrlərə itaat edən möminlər və beş dəfə namaz qılanlar belə az qalmışdır. Bu surətlə, hər nə qədər biz görünüşdə mütəssir sayılsaq da, gerçəkdə din bizdə çökənmişdir və artıq ruhlarda və qelplerde yaşamır, heyecan oyatmur. Dini bu hala getirən və cameləri boşaldan, yenə din əmrini düzənləmek iddiasında bulunaraq insanın ruh halından tamamile xəbərsiz olanlardır. Bunlar təqdir edə bilmirlər ki, insanları bir araya çəken başlıca amil ya düşüncədir və ya duyğu. Halbuki düşüncə və duyğu tamamile camedən qovulmuşlar. Xütba ve veezlerimiz, yüz illərdən bəri tekrarlanan və xalqca dili anlaşılmayan bilməcələrdən ibarət, eyni neqarətdir. Xalqın mənəvi və maddi iztirab və endişələrinin heç birisini temin edəcək mahiyətdə deyildir. Nə zamanın ehtiyaclarını ödəyər, nə məsələlərini həll edər, nə de insanda ebedi olaraq yaşayan yüksək fikir və əxlaq ehtiyaclarını ödəyər. Xütbələr,

ümumiyyətə, dinleyenlərin minde biri tərefindən anlaşılmaz. Veezlərə gelinç, çox kərə xürafeler ətrafında dolaşır. Bunlar Hz. Məhəmmədin ve ilk dörd xəlifenin zamanlarında xütbe və veezlerden çox fərqliidirlər. O zaman ərbəcə anlayan xalqa söylenən və zaman və məkanın ehtiyaclarına görə düzənlənen xütbələrdə xalq ya gündəlik məsələlərin hal şəklinə, ya yüksək din fikirlerinin anladılmasına, əxlaq prinsiplərinin açıqlanmasına aid çox faydalı sözler dinlərdi. Bu gün isə, zaman və məkanın dışında qalmış və xalqca heç anlaşılmayan eyni şeýlər ezberlenəcək, tutuquşu kimi (danışan bir cins qus) söylenib gedir. Veezlər isə bütün-bütün pozulmuş və çox adı bir şəkil alaraq, əxlaq mövzularından ziyade, çox kərə xalqın cəhalət və teşəbbübün artıran bir qrup xürafe və hekayelərdən ibarətdir. Şöyledə ki, insan ağıl və zekası bu veez və xütbələrdən heç bir qida ala bilmir, qəlb isə bütün-bütün yabancı qalır. Camelərdən gözəl səsler, insan qəlbine genişlik verən ilahiler, insanı həyecanlandıran ayinlər qovulmuşdur. Hətta son zamanlarda gözəl səsli müəzzzinlərə qarşı belə mücadile açıldı.

Sanki çirkin səs ilahi ilahmlara daha ziyađe yaraşmış! Halbuki mövlidlərə xalq nə qədər həvəslə qoşur. İlahiləri nə qədər ehtiramla, nə qədər yüksək bir həyecanla dinleyir. Çünkü xalqda maddi narahathlıqların üstündə yüksələrək, mənəviyyata dalmaq ehtiyacı vardır. Mövlud onun bu ehtiyacını ödəyir. Çünkü söylenən ilahiləri öz dilində olduğu üçün anlaysıv anladığını üçün də bütün varlığı ilə duyulanır.

Bu surətlə, ta uşaqlıqdan ortaq həyecanlar, duyğular aşlayan amillerden yoxsunuq; ayrı-ayrı yaşamağa, öz qırnlarımıza girmeye, özümüzü içimizdən yemeye alışmış olduğumuzdan, aramızdə dostluq, birleşmələr olmır. Dinimizin camaat teşkiliనe uyğun bir şəkil almamasının sebəbi, işte, bundadır. Halbuki, bu din qurularkən, böyük hədəflərdən birisi de, işte, o camaatin teşkili idi. Xütbələr, veezler, camaat namazları, azan hemişə o hədəf üçündü. Fəqət din başqanları get-gedə bu əsası genişlədecək yerde daraldılar və nehayet öldürdüler. Canlı bir din, cansız, ölü, quru adətlərdən ibaret bir takum resmi formular halını aldı.

Cəmiyyət həyatının qüvvətlənməsinə səbəb olan amillər arasında bir de felsefə ilə adəbiyyat önemli bir yer tutur. Birisi meydana getirdiyi fikir, o biri de hiss axumlayırla ferdləri birləşdirir. Aralarında daima qədər qələb birləşməyi meydana getirir. Ortaq inanclar ve həyecanlar doğurub, bəzən de çox geniş toplı hərəketlərinin partlamasına səbəb olur. Böyük Fransa inqilabının tarixini oxuyun, Mirabodan<sup>100</sup> Robespiera<sup>101</sup>, Şarlotta Kordadan<sup>102</sup> Madam Rollanda<sup>103</sup> qədər tufan kimi axıb daşan, daşqınlıqları içinde öz amillerini belə bogub mehv edən inqilabın bütün qəhrəmanları, Volterden<sup>104</sup>, Diderodan<sup>105</sup> Monteskyeden<sup>106</sup> və xüsusilə Russodan ilham almışdır. Monteskyenin məşrute haqqındaki ideyalarından ilham alan girondinlər<sup>106</sup> Russonun atəşin dərrakəsindən çıxan xalq höküməti alovları içinde qəhrəmancasına ölürlər. Montaqnardlar isə bu Russo ruhunun alovunun fışqıran birər vulkanıdırular. İnsan Haqları Beyannamesində ağılı en yüksək müqəddəs varlıq hesab edərək, onu taqdis edən məzheblər yaratmaq kimi, bəzisi möhtəşəm və bəzisi də gülinç və delice şəkillər alan bütün o hərəkətlərin əsaslarını Russoda taparsınız. Fransani qurtarmaq niyyətli zəlîm Maratin<sup>107</sup> qəlbinə xəncərini saplayan gene və gözel Şarlotta Kordaya, hüzuruna çıxan hər kəsi gilyotin baltasına müsafir göndərən inqilab məhkəməsində tam bir metanet və süküntə "Men daima cümhuriyyət tərəfdarıym" dedirən yene o fikir cəreyanlarıdır. Bunun kimi, Madam Rollanda, ölüm köynəyini başına keçirərək "Ah, gözel hürriyyət! Senin naminə nə qədər cinayetlər işlənir" deyə söylədən de eyni qaynaqdır.

Almaniyani Kantın<sup>108</sup> "İmperativ kateqoriya"ları ilə Şel-linq<sup>109</sup> və Hegelin<sup>110</sup> felsefi nəzəriyələri vicuda getirdi.

Rusiyada "Tolstoyizm"<sup>111</sup> adı ilə məmlekətin hər tərefinə yayılmış bir məzheb var idi. Bu gündü bolşevik axınının fikri tərəfdarları da, bir alman fikir adamının, Karl Marksın di-mağından çıxmışdır.

Qisaca, çağdaş cəmiyyətlər içinde fikir cəreyanları cəmiyyət həyatı üzərinə böyük təsirler etməkdədir. Lakin yazıçı ki, biz bu işdə çox yoxsunluq, demək olar ki, iflas halındayıq.

Bizdə eskidən ədəbiyyat dışında fəlsəfə yoxdur. Fəlsəfə, özellikle təsərruf ədəbiyyatında görüldür.

Fəlsəfə ilə özel bir suretdə və ayrıca məşğul olmaq debi bizi Tənzimat dövründən<sup>112</sup> sonra və Avropadakı fikir cəreyanlarını təqib etmek həvesi ilə başlamışdır.

Fəqət, yazıçı! Bizdə bu cəreyanlar heç bir zaman ciddi və önemli, telakkili ediləcək bir məhiyyət qazanmamışdır. Bir felsefə nəzəriyyəsi şəklini almamışdır. Hətta ziyanlılar arasında fikir cəreyanlarına maraq göstərənlərin sayı bu gün belə çox azdır. Bu xüsusda Avropada bizdən geri qalmış bir çevrə yoxdur. Bunun da başlıca səbəbi universitet, akademiya kimi təhsil ocaqlarının ya tamamilə yoxluğu və yaxud çox az olmasıdır. Tənzimat dövrünü açan dövlət böyüklərinin bu xüsusdakı saymazlıqları, xətaları bağışlama bilmez. Onlar bu kimi müəssisələrin önem və dəyerinə layiqincə qiymətləndirə bilmədilər. Halbuki, yenilik sahəsinə atılan başqa çevrələrde, bunun tamamile eksi görülməkdədir. Məsələn, Rusiyada Böyük Petro<sup>113</sup> islah hərəketlərinin addimlarına bir akademiya və universitet qurmaqla başladı. O yüksək düşüncə və yüksək hümmət sahibi adam, Avropanı özü uzun zaman incələdikdən sonra, o zamanlı ictimai həyatı bizim bu gündü ictimai həyatımıza çox bənzeyən Rusyanın ta əsasından, ta kökündən düzəldilmədikcə və islah edilmədikcə Avropa ilə eyni seviyyədə iżli gedə bilməyəcəyini bir baxışla keşf etdi; kesin bir əzmle ailədən başlayaraq dövlət təşkilatına qədər her şeyi onun qurmağa başladı. O yolda ilk atlığı addimlardan biri de Peterburqdə bir universitet və bir akademiya qurulması idi. Petro anladı ki, bir millət, bir məmlekət birer qəlibdir. Bu qəlibləri canlandıracıq, hərəkətə getirecek hissələr və fikirlər olmazsa, ölü vücdular kimi qalırlar. Nəcə ki, Petro qədər o geniş, böyük, lakin cansız, ruhsuz Rusiya özündən on defə kiçik olan, lakin elm və irfan sahibi olan hərəketli, həyəcanlı, duyğulu Lehistanın və İsviçərənin əllerinde bir oyuncaqdı. Petro Peterburqu quraraq, öz təbirinçə, Avropaya bir pəncəre açdı. O pəncəre vasitəsilə Qərb bilgisinin bol işıqlarıyla məmlekətini aydınlaşdırıldı. Petonun qurdugu ilk akademianın, demək olar ki, bütün

üzvleri ilk üniversitetin hemen bütün professorları avropalı ve özellikle almanlardı. Bunlardan hemen heç birisi o zaman çok geri bir halda bulunan rus dilini bilmeyirdi. Akademiyanın bütün mühazireleri, üniversitetdeki derslerin hamısı alman dilinde idi. Fakat Petro bilirdi ki, bu kimi müessiseler her hansı bir memlekette vücuddaki qelb ve ağıl yerindedir ve onların vəzifelerini yaparlar. Bu müessiselerden daşan fikir ve hiss işqları vücdudan hər tərəfine yayılır və hər gün ona yeni təzeilik, yeni heyət verir. O bilirdi ki, bir müddet sonra eyni akademiyada, eyni üniversitede rus dili hakim olacaq və həm de hər gün irəliləyərək, yüksəlerek bir gün Avropanın en önemli dillerinden biri halını alacaqdır. Gerçəkdən, daha bir nəsil keçmədən Lomonosov<sup>114</sup> kimi rus alım və edibləri yetişdi. İki nəsil sonra isə Puşkinlər<sup>115</sup> Lermontovlar<sup>116</sup> rus diline dünyanın en mükemmel dilleri qeder paraqlaqlıq, nəşə və axıcılıq verdilər. Eyni zamanda, Peterburq, Moskva və başqa şəhərlərdə yeni üniversitətlər doğmuş, bir çox rus alımları yetmiş, akademiya isə rus dilinə eski yunan, Roma, fransız, alman, ingilis, ispan, italyan fikir sahiblərinin bütün eserlerini ser və nəşr olaraq çəvirmək surətiyle, rus ədəbiyyatını en yüksək bir nöqtəyə çıxarmışdır.

Daha bir nəsil sonra Turgenevlər<sup>117</sup>, Dostoyevskiler<sup>118</sup>, Tolstoylar, hüquqcu Martinlər<sup>119</sup>, kimyaçı Mendeleyevlər<sup>120</sup> bütün dünyani heyrətə getirdilər. Yaziçı ki, bizdə ne Tənzimat dövrü bu kimi müessiselerin önemini təqdir və ne de onu təqib edən dövrlər artıq təqlid etməye mecbur olduğumuz mədəniyyətin can qaynağını keşf edərək ondan heyt almaq yolunu tuta bildilər. Bütün diqqət məmər yetişdirməyə verildi. Biz anlaya bilmədik ki, məmurlar birər maniveladan başqa bir şey deyildir. Əsaslı, düzənlə və ahəngli bir surətlə işleyerek bir makina qurulmadan, manivelanın heç bir önemi olmayacağı bəlli idi.

Neca ki, yüz illik təcrübə dövrəmiz bu gerçəyi bize çox acı, çox ağır dərslerle isbat etdi. Lakin bu dərsler bizi hələ insaf və mürüvvətə getirə bilmədi. Hərb sırasında yaxşı-pis, az-çox qurulmuş olan bir universitet barışq şərasında iş başına

gelmiş olan başqa bir partiya tərefindən, sərf özündən evvel gelmiş olan bir partianın əsəri olduğundan məhv edildi. İşləmeye başlamış elmi həyata alışmaq üzrə bulunan çalışma ocaqları söndürüldü. Kürsüleri qaldırıldı. Pek çox fədakarlıqlarla tərtib edilmiş olan kitabxanalar dağıldı. Bir zamanlar İran-paşahlarının özlərindən evvel gelmiş olan hökmərdarların eserlerini, məsələn, karvansaralarını, çəsmələrini və həttə xalılarını belə təhqir etmiş oldularını eşitmədim. Men o zaman bu kimi vəhi və heyvanı duyğuların insanda ola biləcəyinə inanırdımdır. Lakin bu kərə İstanbulda sərf partiya ehtirasları ile yapılan dağııntıları gördüm. Şərqdə bu qrup insanların hər şey edə bilecəklərinə artıq iman etdim.

Elmi müessiselerin yoxluğu üzündən, bizdə elm, texnika və dəolyası ilə fikir və felsefi cərəyanları və bu cərəyanların doğurduqları fikir həmreyyiliyi və toplu həyecanlar olmamışdır. Fikir nezəriyyələrinin verdikleri həyecanları, fərqlikləri biz bilmeyirik. Bir kantizm, hegelizm, bir pozitivizm, bir darvinizm mücadilələri və mücadilələrə etrafında qurulan fikir zümrələri bize tamamilə yabançıdır.

Son zamanlarda çox bilikli görünmək həvəsi ilə və həvəskar sıfəti ilə Avropa süfrəsindən bir loxma olaraq aldığımız "felsəfə" kəlmesi və atdığımız "filosof" imzaları kəndirbazlıqdan başqa bir şey deyildir. Partiya ehtiraslarına alet və en aşağılıq qayələrin eldre edilmesinə yönəlmüş olan bu kimi felsefələr, bizdə heç bir zaman bir məsələ, bir nəzəriyyə məhiyyətini qazanmamışdır, etrafına zümrələr toplayaraq ciddi dartsışmalar, fikri çalışmalar doğurmamışdır. Bundan dolayı, nə gənclikdə bir iman və həyecan və nə de ixtiyarlıqdə bir hiddət və etiraz oyandırmışdır.

Bələ durğun bir fikir həyatı yaşayın bir çevre içinde təbiidir ki, "sosieté" dedikləri, yəni belli və ortaq düşüncəleri, zövqləri və həyecanları daşıyan bir topluluq meydana gelebiləməz.

Yuxarıda toplayıcı və birləşdirici amillər arasında bir de ədəbiyyatı söylemişdir. Yazar və şair, yalnız kendi ruhunun deyil, içinde olduğu çağdaş cəmiyyətin ruhi həyecanlarını da

eks etdirir. Başqa bir deyimle, edebiyat hayatıdır. O, zamanı ve məkanla bərabər yürürlər. Hətta onları eks etdirmekle qalmaz, onları irəliyə doğru itəleyər. Yeni fikirlərin, hisslerin və təməyllərin yayılmasına və gelişməsinə sebəb və vasite olar. Bu suretlə edebiyat, en böyük feziləti olan tərbiyə təsirini həşəmətlə bir suretdə edər. Biziñ cari edəbiyyatda həyata aid böyük bir şey tapmazsınız. Zaten hayatı özəlliklə konu yapan hekayə, roman, tragediya, komediya və bənzəri kimi edəbi şəkillər edəbiyyatımıza demək olar ki, yabançıdır. Hakim olan şəkillər qəside, heçv və qəzəldir. Gərçi en əski fars ədiblərdən bəri "Xosrov və Şirin", "Fərhad və Şirin", "Leyli və Məcnun", "İskəndərname" kimi bezi əsərlər varsa da, bunların adları belə həyatdan çox uzaq olduğunu göstərir.

Aralarından bir neçə yüzüllik zaman keçdiyi halda, çeşidli çevrələrə mənsub şairler, yazarlar eyni mövzunu almış və hayatı deyil, xəyallarında qurmuş olduqları bir eşqi və o eşqi daşıyan tamamilə əsiləz və xəyali insanları təsvir etmişlər. Nizamətinin "Leyli-Məcnun"u ile Füzulinin "Leyli-Məcnun"u arasındada nə ferq vardır?

İşte, həyatdan beleşə uzaqlaşmış olan əski edəbiyyatımız, nə özü həyatdan müteəssir olmuş və nə de həyat üzərinə təsir ede bilməşdir. Başqa millətlərdə olduğu kimi, edəbiyyatımız bir fikirlər və duyğular sistemi ola bilməmişdir. Fransız inqilabını incəleyənlər, bu böyük və insanılık tarixini alt-üst etmiş olan olayı, XVIII yüz il fransız edəbiyyatının təsirine bağlayırlar.

Gözümüzün önündə keçən əmsalsız rus firtinasının qarşılalarını heç şübhə yox ki, Tolstoysi, Qorkiler<sup>121</sup> hazırlamışdır. İslam edəbiyyatında buna bənzər bir şey aramaq boşundadır.

Gərçi, mərhum Namiq Kamal<sup>122</sup>, o dünya çapındaki ruhu ile bu xüsusda da böyük bir inqilab etdi. Ədəbiyyatı həyata xanaxlaşdırıldı. Ədəbi şəkillərin həyatlə ilgili olan bütün hissələrini edəbiyyatımıza soxduqları başqa anları mövzu və təməyllər baxımından da canlandırdı. İşte, yalnız ondan sonradır ki, edəbiyyatın oyuncaq, səyləncə olmadığı, eksinə qayət ciddi, çox

önəmlı ruhu və ictimai bir amil olduğunu anlamağa başladıq. İlk olaraq Şərq anladı ki, ədəbi əsərlər həyatlə bağlı olursa, ictimai baxımdan en qüvvətli, en qüdretli bir tərbiyəçi olur. Qələm və kağızdan başqa elində heç bir şey olmayan, yarı ac, yarı çılpaq bir yazarın ateşin ilhamı öündə en zorba müstəbidlər boyun eyməye başlar; en dərin, en kökləmiş təassübələr, inancalar yixılır. İstanbulun tənha köşələrindən birisində və belə sönüklük bir şəm öündə yazılmış bir beyt, Trabzonda gəncləri ayaqlanmaya götürür və istibdadın kökünü titredir.

Fəqət Namiq Kamalın ilahi dühasıyla açılmış və yalnız Osmanlıları deyil, beləkə de bütün islam doğuşunu canlandıra bilecek bir cəreyan halını almış olan o böyük dövr, (bu gün Azərbaycana gedinir, hər evde Namiq Kamalın "Vayevə"sinə çərçive içində divara asılmış görərsiniz) çox uzun sürmedi. Doğrudan da, onun qəbul etmiş olduğu ədəbi şəkillər, terz və üsüb yaşadı. Fəqət əski zamansız və məkansızlığa və əski cansızlığı yene daldı. İçində olduğu çevrəni görüb onu eks etdirmədiyindən mövzuları çox kərə uydurma, təsvirleri saxtdır.

Namiq Kamalın yolu heç olmasa iki nesil təqib edilmiş olsayıdı, şübhə yox ki, bu gün ister keçmişdəki və ister içinde yaşadığımız həyat ədəbi əsərlərdə eks edəcəkdi. Halbuki bugün Osmanlı və özəlliklə türk hayatı ədəbi əsərlərimizdə aramaq boş yeredir. Bir türk köylüsünü, bir türk tüccarını, memurunu, sənətkarını, müəllimini, siyaset adamını, işçisini, qızını, anasını, fikir adamını, inqilabçısını, gencini, bunların dərдlərini, istəklərini, fikirlərini, emməllərini türk ədəbiyyatında gördünüz mü? Zamansızlıq ədəbiyyatımıza hakimdir:

"Besi rənc kerdəm derin sahi si,  
Acəm zinde kerdəm bədin farsi".  
(Bu otuz il içində çox əziiyyət çəkdim:  
Əcəmi bu farsca ilə diriltdim), -

deyerek, milleti üçün nə etdiyini yaxşı bilen Firdovsiye<sup>123</sup> "Şahname"ni yazdırın Mahmud Qeznəlinin ruhundakı "turke qarşı yabançılıq" hələ içimizde yaşayır.

Rus ədəbiyyatına diqqət ediniz; rus ruhunu, rus idealizmini yetişdirən bu ədəbiyyatdır. Rus qadının yüksəkliyi, rus gənciyyinin idealistliyi hər kəsə təqdir edilməkdər. Halbuki hənüz Büyük Petro zamanında rus qadınları, bütün Şərqi qadınları kimi, həremlər<sup>124</sup> qapanmış, cəmiyyət həyatından məhrum, yarı heyvani bir durumda idi.

Fəqət Puşkindən başlayaraq Turgenevə, Tolstoysi, Qorkiyə qədər rus ədiblerinin hamısı, bu rus qadınlarının ruhlarında, üreklerinde toplanmış olan sonsuz feziletləri keşf edərək, Tatyanalar, Lizalar<sup>125</sup> kimi qız tipleri ilə birər örnək yaratmışdır. Bunlar qadınlıq üçün, qadın fədakarlığı, qadın sədaqəti, qadın şəfqəti, qadın azadlığı, qadın sevgisi üçün birər örnək olurdular və həyatda təqdir edildilər. Get-geda əvvəlcə xəyal olan bir tip, bu dəfə sərf ədəbiyyat sayesində bir gerçek şəklini aldı. Bunun kimi, bütün digər məfkurələr də həyatdan alınaraq həyata verildilər.

Turgenevin bütün romanları, Qorkinin əsərlərinin çoxu rus gənciyyinin ruhundakı inqilab təməyüllərini, istibdadla karışmaq isteklərini, köləlik zəncirlərini qırmaq ehtiraslarını və nihilist deyilən tipi yaratmağa çalışmışdır. Lenin<sup>126</sup> gerəkde bu ideallı ədəbiyyatın mənəvi mehsuludur.

Yazıcı ki, bizim ədəbiyyatımız bütünü etibarıyle Namiq Kamaldan sonra bu kimi cərəyanlara yabançı qalmışdır. Bizdə bayquşdan qorxan bir erkəkə şimşəkden bayılan bir qız arasındakı eşqin cansız-bir çevre içinde və inləmələr arasında keçən üzüntülü macərası və ya fahişə, rəki və məzə ile çəvrili qaba bir şəhvət təsviri. İstə, mövzular! "Taciroi-Faciro" bu çeşid ədəbiyyatımızın en belli bir örnəyidir.

Əski ədəbiyyatımızda həyat yoxdur. Gerçek sənət və təbiətdəki gözəlliyi de tamamilə yabançı qalmışdır. Bunları da duymamış və anlaya bilməmişdir. Zaten onun təqdir etdiyi əreb və ecəm ədəbiyyatı da, təbiet və həyatə tamimlə yabançıdır. Əski ədəbiyyatımızda həyatı və təbieti təsvir edən bir

tək gerçək lövhəyə rast gələ bilməsiniz. Yeni ədəbiyyatımız bu işdə Avropa ədəbiyyatını təqdir etməyə qoyulduşa da, yənə həqiqəti təsvirdən çox uzaqdır. İstər şerə və ister nəsrə təbii həyatın göstərdiyi lövhədən ziyađe, o lövhənin oyandırıldığı duyğuları təsvir edir. Halbuki həyat və təbieti görə bilmək, onlardakı ahəngi və musiqini anlaya bilmək, bir alayın ruhumuz üzərində yapıldığı təsirləri təsvir etmək deyildir.

Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb, yalnız Viktor Hüqonun "Notre Dame de Paris" si<sup>127</sup> ilə Zolyanın "Vente de Paris"<sup>128</sup> adlı əsərləri qalmış olsayıdı, biz yerə Parisin ister orta əsrlər və ister daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir eldə edə bilirdik. Küçələrindən, memarlısından, geyinş tərzindən, evlərin döşəməsindən başlayaraq, kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər, həyallimizdə canlandırdı bilirdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irolı getmişdir ki, Rusiyada və Ingilterədə təsvir edilmişmiş, canlandırılmış tez bir çay, tək bir orman, tək bir step, tək bir heyvan, tək bir insan və yaşayış tərzini buraxılmamışdır.

Bu kimi təsvirlərin ister estetik və ister ictimai baxımdan pedaoji təsirleri böyükür. Bu təsvirlər besit bir baxışla görülməyəcək gözəlliklər göstərir. Oxucu onları oxuyarkən, yannıdan qeydsiz keçərək heç diqqətini çekməyən olaylarda ne qədər ahəng və musiqi olduğunu anlamağa başlar. Yavaş-yavaş özü də gözəllikləri görməyə, keşf etmeye başlayır. Ruhu, qəlibi yüksəlir, incəlik qazanır. Diger tərəfdən, təsvir olunan lövhələrdəki gözəlliklər, istəmədən oxucuda bu lövhələrə qarşı bir sevgi, bir bağlılıq oyandırır, bu işdə ədəbiyyat sehri bir amildir. Mənə ilk əvvəl Qafqazı sevdiren, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirleri olmuşdur. Bunun kimi, Qafqaz kendisine, onun saf və temiz həyatına qarşı ilk hissi bağlılığını, yənə bu yazarların əsərləri oyandırmışdır. Vətən sevgisi, vətən eşqi, istə, belə doğar, belə qüvvətlənər. Bu eşq və sevgi, telqinlərdən, zehni təsirlərdən ziyađe duyğu tərbiyesi ilə doğar.

Almaniyadan keçərkən şam ağacı ormanının çıxlığına, təmizliyinə, ağaclarla qarşı kiçik çocoqlar tərəfindən belə

göstərilən bağlılığa çəşirdim. Yanımdakı alman “Əfəndim, bu duyğuları bize şair Höte<sup>129</sup> aşılamusdur” – dədi. Görürsünüz, ədəbiyyat ağacından insanına qədər, hər şeyi bir-birinə sevdırır, bağlayır. Gözəlliklərini keşf etdirir, aralarında böyük və dərin bağ meydana getirir. Bizim ədəbiyyatımız bu qüdrətdən məhrumdur. Nedimin<sup>130</sup> Kağıtxana və ya Göksü haqqında yazmış olduğu bir neçə beyt, hələ də oralarla gədenlərdə, o yerlərə qarşı özəl bir duyuq oyandırmırı?

Yuxarıdan buraya qəder saydığımız nöqsanlar ədəbiyyatımızı genel olaraq terbiyəçi fəzilətdən yoxsun etdirmişdir. Namiq Kamal və onun yolundakilar istisna edilmək şərti ilə ədəbiyyatımız sosial vəzifəsini ters bir biçimdə yerinə yetirmiştir. Bu xüsusda Namiq Kamal dövründən sonra tek istisna taşkil edən qisim “Türkçü” dediyimiz ədəbiyyatdır. Zaten türkülər mənəvi olaraq Namiq Kamalın təqibçisidirlər. Aradakı aralıq Kamala da, türkülərə də eyni dərəcədə ilgisizdir. Ədəbiyyatda Kamalın ruhunu canlandıran, onun məsləkini yenileyen türkülərdir. Aralıq dövrünün, şəkər rəğmən, əski ədəbiyyatla mənəvi bağlılığı nə qədərse, türkçü ədəbiyyatın da yene şəkər rəğmən, mənəvi olaraq Namiq Kamal dövrü ilə bağlılığı o nisbetdədir. Namiq Kamal məmlekətə islam və vətən eşiqı aşladı. Ruhlara bu eşqin gözəlliyini, heyəcanlarını aşladı. Türkülər də eyni zəmin üzərində yürüyərk gəncliyə türklük və vətən eşiqı aşılımaqdır, türklik və vətən konularını sevdirmekdədirler. Bu baxımdan, türkçü ədəbiyyat, ümumi ədəbiyyatımızın mehrum olduğu bütün işləri, çayırdek halında olsun, daşıyır. Bu ədəbiyyat idealisttdir. Çünkü aldığı konunu idealizə edir. Millidir. Çünkü konusu türk həyatıdır. Türk vətənidir. Təbiətdir. Çünkü təbəti sevməyə, sevdirməyə başlamışdır.

Buradan Bakıya və Bakıdan Türküstənə ortalarına qədər, bütün türk ürkənlərini birləşdirən, eyni heyəcanı çarpdıran, türk dərđlərini, sevinclərini, eksiklərini və ehtiyaclarını, mütəvazi həyatını dile getirək, bir-birinə qarşı, bir bağlılıq quran dörd yazar görünəm: Namiq Kamal, Mehmet Emin, Mehmet Akif<sup>131</sup> və Rəşad Nuri bəyler<sup>132</sup>. Azerbaycan evlerinde “Vaveyla” ilə “Mən bir türkəm”, “Bülbül”, “Çalıquşu” yan-

na dururlar və eyni fikirlərlə eyni duyğuları oyandırmaqdalar. Bir şairi, bir yazılı teqdir etmək üçün ədəbiyyata sosial bir olay gözüyle baxan birisi üçün, mənəc bu qədəri yeter. Amma zərif və ince əfəndilər, şairdən parlaq bənzədişlər, zəngin qəfiyələr, bəklenmeyen məcazlarla xəstə bir qəble xəstə bir ruhun güneş batması qarşısında xəstə dalişlərini təsvirilər. Men özümde bu ehtiyacı duymuram ve zənniməcə, yüzde doxsanı da yoxdur. Zaten bu kimilər aradıqları şərlərə bol-bol tapacaqlar. Türkün yüz illerdən bəri istibdad altında əzilmiş ruhu, zülm və cəhəlet içinde yuvarlanmış həyatı, kendinə yol göstərecək, ümidi verəcək, iman aşılıyacaq bir öndər arayır. Bu öndərliyi kim üzerine alırsa, ona minnətdar olacaqdır.

Cəmiyyət həyatının quruluş amillərindən olan musiqi və teatra gəlince, bu iki amilin təsiri bizi də yaşıq ki, çox məhduddur. Musiqinin həyat üzerinde göstərdiyi təsirlərənə bəhs etmek lüzmüsüzdür, bu gerçəyi hər kəs öz təcrübələriyle anlaşıb. Bu yüzilə musiqisi olmayan bir millet, üreyi olmayan bir vücuda bənzər. Avropana konservatoriyalarda operaların ortaq duyğuların bəslənməsi, milli zövqün incəlməsi, toplu həyatın gözələşməsi baxımından böyük təsirləri vardır. Bir opera da toplanmış olan xalq, heç olmasa dörd-beş saatlıq bir müddət üçün arasındakı sinif, rütbə, sərvət fərqlərini unudaraq ortaqtır. Bir heyecanı yaşayır. Bu saatların sayı nə qədər artarsa ferdlər arasındaki duyuq ortaqlığı və bərabərliyi o nisbətde artar. Hele Vagner kimi, almanın tarixini musiqi ilə dileyən, Çaykovski<sup>133</sup> kimi rus duyğularını musiqi ilə söyləyen bəstekarlar da yetişərlərse, musiqinin topluma təsirləri en yüksək dərəcəye çatır.

Teatr da eyni mahiyyətdə sosial bir amildir. Səhnədə gedən bir ‘oyun, səhnəni seyr edənlərin hamisində eyni fikir və duyğuları yaradır. Cəmiyyətin deyişik sinif, təbəqə və zümrələrinə mensub hər kes, dilin on mükemmel örnəyini on yaxşı tələffüz edən ağızlardan eşidir. Temsil edilən həyatın yaxşı və pis tərəflərini ayırrı. Səhnədə temsil edilən fəzilətlərə ister-istəməz saygı, pişliklərə nifret duyar. Bu surətlə teatr ümumiyyətlə ictimai amillerin en esaslısı olan dilin, əxlaqın, ortaqtır.

duyguların gelişmesine, yükselseme ve birleşmesine xiđmet ederék, fikir ve hiss birliyini saxlayar. İctimai ve tarixi olayları mövzü seçen teatralı isə, millet şurunun doğmasında önemli bir amıl olurlar. Bilinməkdedir ki, Parisde 1871-ci il inqilabı, Viktor Hüqonun "Hernani"<sup>134</sup> adlı eserinin tesiri ile bir teatrdə başlamışdır. Fəqət, yaziq ki, bizim zavallı çevremiz bu amillərdən məhrumdur. Bizdə insanın ruhi ve mənəvi ehtiyacları inkar edilmişdir. Bütün Şərqde olduğu kimi, bizdə de heyat ya yeyib içmək və ya bir köşəye çekilib davamlı ibadət etmək şəkillərində qəbul edilmişdir. Halbuki insan təbəti fərehlənməyə möhtacdır. Bu fərehin an dadlı, en zövqlü, en fesirli şəkili toplu olaraq duylanıdır. Mahiyyəti etibarı ilə munis olan insan, ruh və ürəyinin başqa ruhlarla, başqa ürkəklərlə birlikdə çarpmasını ister. İştə, teatrlar, operalar bu insan ehtiyacının en mükemmel, en aydın, en ictimai bir təmin şəkildir. Fəqət, yaziq ki, bütün Şərq ta o biri tərəfdən bəri uğradığı müdihs bir istibdadın təzyiqi ilə bu kimi ictimai fərehliklərin, fikir və ya hiss axımlarının, heyəcanların qaynağı olan toplantı yerlerindən qorxaraq, onların quruluş və gelişməsinə meydən verməmişdir. Vücudumuz kimi ruhlarımız da eziilmiş, sixılıncaya yalnızlıqlara sürüklənmişdir. Ruhumuzdan daşib gelen sesler, mehzun, üzüntülü iniltiiler şəklini almışdır. Neyin bütün ahəngləri, sazın bütün şikayətləri, udun bütün ahları, Şərqiñ o yüz ilərce eziilmiş ruhunun birer iniltisidir. Bu iniltieler serbest yaşıyan, serbest düşünen, serbest nefes alan, serbest duyan sinelerden çıxmaz. Onlar padşah cəlladının bıçağı altında titreyenlərin, qazı əfəndinin kafir sayması və lenetlemesi ilə susmağa mecbur olanların və ya hərəmin sixıntıları içinde eziilen bir qadının ruhundan qopan feryadlardır ki, bu gün də dinlediyimiz zaman bize fəreh yerinə üzüntü, heyecan yerinə sixıntı və kəder verir. Artıq yetməzmi bu qədər üzüntülər, yetməzmi bu qədər iniltieler və ağlayışlar?

İstibdadın maddi timsalını atdıq. Bir də onun mənəvi timsallarını ataq. Meyxanaların pis və murdar köşələrində sər-xoş və xarab olmaqdansa, operaların, teatrların o aydın salonlarında vaxt keçirsek, daha yaxşı olmaz mı? Türk köksüne Bizans

kilsəlerindən gələn alçaldıcı inləmələrdən ziyade, vagnerlərin gurlamaları daha uyğun deyildirmi? Yörük Əliye<sup>135</sup> rum qızının göbək atmalarından ziyade, Qərb polka və mazurkası<sup>136</sup> daha ziyade yaraşmazmı?

Cəmiyyət həyatının doğuş və gelişməsini saxlayan amilleri birer-birer gözdən keçirdik. Bizdə bunlardan bezilərinin tamamile yox olduğunu və bezilərinin də mahiyyəti pozularaq cəmiyyət dişti bir şəkil almış olduğunu görürük. Bu olayın nəticəsi olaraq bizdə cəmiyyət yoxdur. Mexaniki olaraq və təsdidüfle bir yere toplanmış insanlar vardır.

Cəmiyyət olmadığı üçün dermeklər de yoxdur. Bunun en açıq isbat, on ilden bəri bizdə qurulmuş olan derneklerin, partiyaların uğradıqları aqibətlərdi. Ümumiyətə, deyilə biler ki, az-çox davamlı olaraq yalnız "İttihad və tərəqqi" partiyası yaşıdı. O birilərinin hamısı, zaten beş-on kişisinin bir yere toplandıqlarından ibaret olduqlarından bir müddət parlaqlırlarsa da, bu parlayışlar sünü və keçici olduğundan çox tez söndülər. "İttihad və tərəqqi" yə gelinse, bu partiya da ilk ciddi dartsılmada dağıldı. Demek ki, bu partyanın fərdləri arasında da ilgi və bağlılı sirf mexaniki imiş, kimyəvi bir mahiyyət qazanmamışmış. Həmən on il "İttihad və Tərəqqi" partiyasında bakanlıq yapmış adamlar gördük ki, sülh sırasında və təhlükə öündə bu partiya ilə heç bir ilgiləri olmadığını açıqca və hər kesin öündə iddia etdiilər. Eyni iddiani bu partiya zamanında atan rəisliyi (senato başşanlığı) yapmış bir ixtiyardan da eşitdik.

Məltadə aramızda bir çox möhtac arkadaşlar vardi. Zənginlərimizdən ikisi müstesna olmaq üzrə, başqları kendilərini bu möhtac arkadaşlara qarşı her hansı insanı bər vəzifə ilə mükellef saymadılar. Bəzən öyle zamanlar olurdu ki, yan-yanı iki odadan birisində bir arkadaş açıldan qıvrır, ingilislerin verdikleri iylənmiş et parçasından başqa bir şey tapa bilmir, o birində çəşid-çəşid yiyecekler daşın tökürlür, fəqət möhtac və ac arkadaş heç xatira gəlmir. Zənginlərdən birisi fəqir arkadaşlarının öündə üzümünü soyuq suya batıraraq: "Paranı verən

düdürüyü çalar” – deyərək ağızına qoyurdu.<sup>1</sup> Bu qədər adı bir məncillik içinde hansı cəmiyyət yaşayır! Təbii ki, biz de cəmiyyət hayatı yaşaya bilmədik. İki il içinde bir tek ortaq təşəbbüsde ola bilmədik. Her keç özünü düşündü. Hətta basqanlar arasında belə fikir ve hissə bərabərliyi olmadığını görərək çəsdim. Bunların bunca il necə birlikdə “baş” olduqlarına heyret etdim. Cox düşündüm, Cox araşdırdım, nəhayət anladım ki, bunlar ayrı-ayrı ve aralarında heç bir fikir və heç bir münasibət və bağlılığı olmayan qruplardan ibarət imişlər və hər qrup digərindən cəkindiyi üçün o biri ile keçihmek idareyi-məsləhət etmək zorundaymış. İşte, bizdə en sağlam, en esaslı görünen partianın mahiyyəti! Bu hal ilə bir cəmiyyət uzun müddət yaşaya bilirmi? İşte, üzerinde uzun-uzadı durulacaq bir məsələ.

Biz yaşaya bilmək üçün yeni bir mədəniyyət zümrəsi içi-nə atıldıq. Başarılı olmaq dilək və əməlindeyikse durmadan həyatımızın bütün temməllərini bu yeni mədəniyyətə görə qurmalıyıq. Əks halda qurtuluş yoxdur.

## DÖVLƏT

Ta ilk çağlardan beri Şərqdə dövlət qavramı çox tühaf bir mənəda anlaşılmışdır. Dövlət hökumətlə qarışdırılmışdır. İlkisi guya eyni mənəni daşıyır kimi qəbul olunmuşdur. Hələ Türklerde bu zəhniyyət daha irəli götürülmüşdür.

Türkler dövləti yalnız hökumətlə qarışdırmaqla qalmışlar. Qurdular hökumətləri, dövlətleri belə bir şəxsin adına, bir ailənin adına görə adlandırmışlar. Min ildən beri dəyişik türk qabilələrinin qurduqları bir çox dövlətler hemiŞə sülalə adlarını daşımışdır. Qəznəlilər, Səlcuqlular, Xarəzmşahlılar, osmanlılar bu xüsusda hər eyni zəhniyyətle hərəkət etmişlər.

Halbuki bu üç qavram yeni hökumət, sülalə və dövlət arasında istər dişdan, ister içden, ister maddi və istər mənəvi pək açıq fərqlər vardır. Fəqət Şərq bunları qarışdırılmış, hər sülaləni ayrı bir dövlət saymış və hər yeni gələn özündən əvvəl gələnləri adətə yabançı saymış və o surətlə hərəkət eylemişlər.

O dərəcədə ki məşhur bir şairimiz belə öyünərək bunu söyləmişdir:

“Biz ol nəсли-kərimi-düdeyi-Osmanlıyanız kim,  
Cahangirane bir dövlət çıxardıq bir eşirətdən”<sup>137</sup>.

Her türkün köksünü iftixarla qabardan bu beyt gerçəkde olsa-olsa parlaq bir tarixi istiare sayıla bilir. Altı yüz xanəlik bir eşirətdən dünyani feth eden bir dövlət çıxarmaq, cahanda görülen möcüzələrdən deyildir. Ele bir dövləti bir tek eşirət çıxarmamışdır. Bu dövləti quran o eşirət də içinde olduğu haldə, kiçik Asiyada əvvəlcə və yene yanlış olaraq “səlcuqlular”

\* Əski Misir hidivlerindən birisi (T.T.)

namını taşıyan milyonlarca turkdür. İngiltere sülalenin dörd kere deyişdirmiştir. Son sülalenin zamanında İngiltere sınırlarını dünyanın iki qütbüne dayadı. Fəqet heç bir zaman, heç bir tarixi və ya şair İngilterəni bu sülalelerin adıyla adlandırmıştır. Xatirənə bele getirmemiştir. Bunun kimi, Fransa sülalelerini bir neçə kere deyişdirdi. Napoleon<sup>138</sup> bütün Avropanı istila etdi. Fəqet bundan dolayı Fransa nə Napoleon adını aldı, ne de fransız dövlətinin quruluşu ona bağlandı.

Dövlətde tek yaşayan ve əsası olan ünsür dövləti doğuran milletdir. Bundan dolayı, dövlətin də tek təbii adı, o milletin adı olsa gerekdir. Baxınız, bu xüsusda daşınan zehniyyətin ne qədər önemi vardır: avropaşilar, bir dövlətin bir sülale adı ilə adlandırılmasını bir türli zehnərlərinə sığdırımadıqlarından "Osmanlı, kəlmesine bir türli isinəmirlər, daima Türkiyə deyirlər. Gerəkde dövlət, bağımsız bir milletin işgal etdiyi sahə ilə o milletin siyasi, ictimai iqtisadi təşkilatının hamısına deyildiyi halda, hökumət yalnız o təşkilatın bir qismını və sülale isə pek sınırlı bir parçasını ifadə edir. Bir dövlət bağımsızlığını qeyb etmedikcə vardır. Halbuki dövlət sülaləsiz yaşama bilir. Nəcə ki, bu gün dünyanın böyük bir qismi cümhuriyyət əsəru ilə yaşayır. Hökumət gelince, o zətən mahiyəti etibarilə deyışik bir şəydir və her zaman başqa bir şəkil ala bilir. Bundan dolayı, bir dövləti bir sülale və yaxud hökumət adıyla adlandırmaq qədər bilməsiz və temelsiz bir hərəkət təsəvvür edile bilməz. Eyni zamanda, bu düşünüş tərzi pek qorxunc və pek təhlükeli bir zehniyyəti de göstərir. Dövləti sülale adı ilə adlandırmaq, dövləti sülaledən ibarət saymaqdır ki, bu təqdirde, sülale yixılınca və ya çökünce dövlətin de yixılması, çökmesi gəredir. Halbuki gerəkde dövləti quran, dövlətin əsası və şüreklə amili və qurucusu olan millet davam eder, yaşayır. Sülale yixılır, fəqet millet yaşayır və daha leyaqətli, istedadlı liderlər arxasından qoşaraq dövlətin təməlini təzəleyir. Ona daha ziyade parlaqlıq verir. Gerək bundan ibaretkən və dövlət özünü qurmuş olan milletin adını daşıyaraq milletin davamı ile özünün də davamını idrak etməsi gərəkirkən yanlış bir görüşlə başqa bir ad alaraq özünü başqa bir şey sanır. Bu qərib olayın nəticəsi olmaq

üzrə, milli tarixin kesildiyini, milli birliyin pozulduğunu, guya yeni qurulmuş olan dövlətin eski dövləte görə bir çeşid yabançı və hətta düşmən qaldığını söyleye bilirik. Bu qərib anlayış tərzinin in canlı misalını bir tərəfdən İran, digər tərəfdən Osmanlı tarixlərində görürük. İranda səfəvileri, əfşarları, qacarları işbaşına getiren taxt və tac sahibi edən eyni ünsür, eyni amildi. Fəqet bu sülaleler özlerini ayrı-ayrı və düşmən dövlətlər saydıqlarından, her sülale özünü, özünden evvel gelmiş olan sülalelerin bütün əsərlərini, bütün miraslarını yoxmaq və pozmaqla mükellef sayar. Bu anlayış tərzinin başqa və daha öməri təsirleri vardır. Sülalelerini dövlət sayan milletlərde sülalenin çökmesiyle, dövlət de bitmiş sayılır. Artıq o dövlətin bir daha dirilmesi ümidi qalmayırlar. Məsələn, Hindistan beledir. Əksinə olaraq, dövlətlərini milletin bütündənən görenlər, bağımsızlıqlarını qeyb etdikdən sonra bele, dövlətlərini canlandırmaq ümidiyle yaşayırlar və bu ümid gec-tez gerçekleşir. Məsələn, Hindistanın onda biri nisbetində olan Lehistan, İtaliya, yüzde biri nisbetində olan Yunanistan, Serbistan və b.

Sonra, Osmanlı dövləti bir topluluqmu, yoxsa tek bir varlıqmı? İngilterə bir topluluqdur; çünkü onu quran başlıca üç millet, belli sahələrdə böyük coxluqda olduları kimi, milli bağımsızlıq və təşkilata sahibdirlər və belli anlaşmalarla bir-birinə talelərini bağlamış və ortaq bir dövlət meydana getirmişlər.

Gerçi daha sonra bu anlaşmala riyət edilməmişdir. Qurucu ənsürlerden birisi anglosaksonlar digərləri üzərində üstünlük qurmuşlardır. Bu üzəndə bu gün bele siddətli mücadilələr olmaqdadır. Fəqet İngilterə dövlətinin quruluşunda iskoçyalılar və irlandiyalılar, anglosaksonlar qədər rol oynamış və üç millet bir-birlərinə rizalarıyla bağlanmışdır. Fəqet Fransada olduğu kimi, Osmanlı dövlətinin quruluşunda da bele bir olaya rast gelmirik. Dövlətin süməl dairesi içincə girmiş olan ənsürlerden heç birisinin öz rizası və ya bir anlaşma ilə dövlətə taleyini bağladığını görmürük. Bundan başqa, bu ənsürlerden bir çoxları feth edildikləri sıradə bağımsız deyildilər. Osmanlı dövləti onları başqa bir yabançı təbiətlərden alıb özünə fa-

teh haqqı olaraq qatmışdır. Bağımsızlıklarını qeyb edənlər isə rizalarıyla yapılmış bir anlaşma ilə ortaq bir dövlət qurmaq üçün deyil, yənə fateh haqqı adına dövlətin içine alınmışlar. Gerçekdən bu tənsürlərdən islam olanları ilk gündən qurucu millətin bütün haqları ilə birlikdə milli hakimiyyətə tamamilə iştirak etdirilmişlərdir. Fəqət bu olay, bir anlaşma bir topluluq adına deyil, tək varlıq olan dövlətin qəbul etdiyi və uyğuladığı bir prinsip, bir üsul naminə idi. Bütün bu yerlərdə dövlət idarə üsulu, təşkilatı, qanunları baxımından tək bir varlıq mənzerəsi göstərirdi.

Xristian qövmərinə gelinçə, bunlar da söylədiyimiz və daha dünənə qədər bütün dünyada keçərlər və hakim olan fateh haqqı naminə, dövlətə qatılmışlardır. Qatılma yapıldığı zaman, yənə bütün dünyada keçərlər olan milletlerarası qayda və qanun gərəyincə bu millətlər fatehin şəfqət və mərhəmetinə siğınmaqdan başqa heç bir iddia yürütmək haqqına sahib deyildilər. Bunlar o zaman qurucu milletle bərabər haqlara sahib olmaq və ya milli hakimiyyətə qatılma iddiasını irəli sürməzdilər. Cənubi bütün dünyada keçərlər və bütün vicdanlara hakim olan prinsip qalibin məglub üzərində mütləq təsərrüf haqqını qəbuldan ibarətdi. Məsələn, osmanlılılar bu fethləri yaparken işpanlar da əreblərə İspaniyada qalib gəlirdilər. İspanlar fəth etdikləri yerlərdə bir tek müsəlman buraxmadılar. Mallarına, canlarına tamamile əl qoydular. Fəqət osmanlılılar xristianlara qarşı böyük bir etidal, o zaman bərabər görülməyen bir cəmərdlik göstərdilər. Dini və milli təşkilatlarına toxunmadılar, bunların olduğu kimi qalmasına müsədə etdilər. Fəqət bu da topluluq naminə iki tərəfin rizasıyla yapılmış bir anlaşma deyildir. Sırf fateh millətin qəbul etdiyi və uyğuladığı bir üsul naminə idi. Dövlət İngilterədə olduğu kimi millətlər dövləti deyildi. Bir bütün varlıq ki, onun qurucusu, idarə və təşkilat xüsusunda uyğun bulduğu belli bir üsulü uyğulayırdı.

Açıqdır ki, dövlətin temeli birlük olduğundan, yənə o birliyi qoruma niyyətiyle qoyulan bir idarə üsulu gərəyincə, bol bol verilen müsəidə və imtiyazlar heç bir zaman o birliliyi pozacaq bir mahiyyət və şəkil almazdı. İstədiyi gün onları qaldır-

maq yene dövlətin bir haqqıydı və bu haqqa qarşı bir etirazda bulunmazdı.

Osmanlı tarixinin incələnməsindən də anlaşılaçığı üzrə, Osmanlı dövlətinin kuruluşu bir birlilik halında iken yaziçı ki, zaman aşımı ilə və surət dövlət adamlarının ehmalları və dövlətin mahiyyətini anlamamaları üzündən bu birliliyin yerini bir topluluq, bər millətlər dövləti zeyniyyəti aldı. Xristianlara bəxş edilmiş olan bu müsəidələr get-gedə sanki anlaşmayla alınmış birer haqq kimi sayıldıği üçün, dövlətin dayandığı kuruluş sarṣılmağa başladı, birlilik pozuldu. Her camaat, özünü dövlət içinde şəxsi bir varlıq sayaraq, dövlətə qarşı bir sira imtiyazlardan, özəl təşkilatdan söz edilməye başlandı. Osmanlı dövlətinin yıxılması gerçəkde o gündən sonradır.

Bu olayda qurucu millet böyüklerinin ki, bunlar dövləti idarə edən bütün Osmanlı müsləmənlərindən ibarətdi, iki böyük xətəları oldu. Əvvəla, bir dövlətin yalnız qılıncla, yalnız qüvvətən qurulmayıcağını və davam etdirilməcəyini vaxtında anlamamaları. Qılıncla fəth edilmiş olan yerlər, yalnız daima-ğla eldə edilə bilir. Dimağdan məqsədimiz yaxşı idarə deyildir. Ta XVII yüzlinin ortalarına qədər Osmanlı idarəsinin dünyadan en düzənli idarələrindən birisi olduğunu çekimdedən iddia edə bilerik. Fəqət məqsədimiz bu yaxşı idarə deyildir. Çeşidli millətlərin təşkil etdiyi bir dövləti yaxşı idarə etmək, zəbt edilmiş torpaqları qazanmaq deyildir. Olsa-olsa o yerlər üzərində asayışı və inzibati saxlamaqdan, ticarət və senayonu inkişaf etdirməkden ibarətdir. Fəqət qəlbəri, daimaşları qazanmış olmaq deyildir. Halbuki dövlət adamlarının en öndə gələn vezifəleri, bu qəlb və daimaşları qazanaraq, deyişik millətləri bir-birinə yaxınlaşdıraraq, onların qaynaşmasını saxlamaqdan ibarət olabilir. Əsl dövlət məsəlesi xalqın hisslerində, emellerində və isteklərinde birlilik meydana getirməkdir. Bu xüsusi əreb və əcem dövlət adamları, heç şübhə yoxdur ki, bizimkilerden dəha besirelli hərəkət etmişlər. Cox az bir zaman içinde əreblər fəth etdikləri yerlərin hamisində şəşiləcək bir birlilik meydana getirdilər. Osmanlı böyükleri isə, sanki qəsden təqib etdikləri üsul ilə millətlər arasındaki ayrılıqları davam etdirdilər. Xristi-

an camaatlarına bir terefdən özel imtiyazlar bağışlayaraq onların milli şəxsiyyetlerini bu suretlə qorumaş oldular. Digər terefdən de eyni camaatları dövlətin ümumi həyatına qatmayıraq, onlara İsləm camaati arasındaki anlaşılmazlığın sertleşməsinə, qatlaşmasına sebəb oldular. Eyni dövlətin təbəessi olan insanlar dövlət tərəfindən dəyişik müamilələr gördürlər. Xristianlar öz məktəb ve mədreselerində təbiyə edilərkən milli şəxsiyyetlərini gelişirdikləri halda, dövlət məktəbləri onlar üçün uzun zaman qapalı qaldı. Eyni camaatlar əsgərlik vəzifəsindən hökumət dairelərinde çalışdırılmaqdan azad edildilər. Bu suretlə dövlət vəzifələrinin tamamılık eksini yapmış oldu. Millətlər arasına adətə sadər qoyaraq, onları ayrı-ayrı tutdu; məktəb, mədrəsə, əsgərlik, dövlət memuriyyəti kimi, toplanma və birlilik vasitələrini eksine olaraq ayrılma və parçalanma vasitələri halına saxdu. Gerçəkde Osmanlı dövlət adamları sonradan bu böyük xətalarnı anlamış oldular. Tənzimatdan bəri onları təmire qalxışdırılar. Fəqət yazılıq ki, dövlətin teməli artıq sarsılmış, vücudu zəifləmişdi. Əvvəlcə asanlıqla edə biləcəyi bir işi, bu kərə edə bilmeyəcək bir hala gelmişdi. Eyni zamanda, vaxtile dövlətin bəş etmiş olduğu imtiyazlar sayesində, çeşidli camaatlar, milli şəxsiyyetlərini yalnız qorumaqla qalmamış, bir qat də qüvvətləndirmişdilər.

Yüz illərə davam edən anlaşılmazlıq və təzad bunlarda dərin köklər salmışdı. Milli vicdanları gelişmişdi. Bu səfər dişaridan da qüvvət alaraq asanlıqla dövlətin dileklərinə uymaz olmuşlardı.

Osmanlı dövlət adamlarının ikinci və daha böyük xətaları dövlətin qurucu ünsürünə dövlətdə özəl bir yer verməmələri idi; bir çox milletlərdən qurulan dövlətlərin hamisində daima iki çeşid qüvvət öz-özüne meydana gelir. Birisi mərkəze yönələn, o birisi mərkəzdən uzaqlaşan, birisi dövlətçi, o birisi dövlətçi olmayan. Osmanlı dövlətində mərkəze yönəlen ünsür türkdü, mərkəzdən uzaqlaşan ünsürler de digərləriydi. Bu halda Osmanlı böylükleri bu gerçəyi diqqətə alaraq ona görə hərəket etməliyidilər. Daima türk ünsürünü qüvvətləndirməyə çalışmalıydılar. Onun bilgisinin, fənninin, ekonomik durumunun

üstünlüğünü saxlamalıydılar. Çünkü dövlət təbiətə qüvvətini daima bundan alacaqdı. Zor zamanlarda daima buna baş vuracaqdı. Zaten türk dövlətçi və mərkəze yönəlmış olduğundan, dövlətin əsasını, təməlini təşkil edirdi və dövləti müşkül dumurlar soxmaqdan çəkinəcəkdi. Fəqət Osmanlı dövlət adamları Fatehden<sup>139</sup> sonra bu prinsipin tamamılık eksine hərəket etmiş oldular. Onların fəaliyyət merkezləri Anadoludur alacaqdı. Özəlliklə, Anadolunun gelişməsində çalışacaqları. Fəqət tamamılık eksini etdilər: İstanbul daima qüvvətini Anadoludan aldı, oraya dayandığı halda, Anadolunu tamamılık unutdu, ihməl etdi. Zətər çox az düşünülen şəhərçilik xüsusunda Anadolu əslə xatire gelmedi. Türk bol-bol canını dövlətə feda etdiyi kimi ekonomisini, bilgisini, irfanını, sənayesini de feda etdi. Bu suretlə dövlətin qurucusu olan irq getdikcə zayıflı və nəhayət, dövləti əski böyüklük və ehtişamı ilə ayaqda tutamayaq bir hala gəldi, dövlət çökəmeye başladı.

Anadolunun bu suretlə unudulmasının tek səbəbinin yene o dövlət anlayışında aramalıdır. Dövlətin hökməndən və sülalədən ibaret sayılırdı, bir yerde bu halın olması çox təbiidir. Çünkü hökməndən ibaret sayılan bir dövlətdə qurucu ünsürün dəyeri, özəlliyyi öz-özüne ortadan qalxmış olur. Bele bir dövlətdə qorunması gerekli olan tek şey hökməndər, sülalədir. Hökmədarlar və sülalə qorunduğu müddətdə, dövlət qorunmuş sayılır. Hökmədar və sülalə isə bele bir dövlətdə bütün təbəessi na eyni gözle baxar, onlara dileydiyi kimi davranır. İstadiyini iş başına götürür, istədiyini qəhr edir. İltifat qazanmaq, güven saxlamaq və dolayısıyla mövqə, iqbal, meqam sahibi ola bilmək üçün tek aranan sıfət bilgi, leyaqət, qüdret, təcrübə, sədaqət, namus deyil, hökmədərə sədaqət və itaətdir.

İran bu esasın uygulanmasında qəribə əsərlər icad etmişdir. Dövlət adamlarının sədaqət və bağlılıq derecelerini keşf üçün əcəyib yollar düşünmüşdür. Əmələrimdən birisi mənə bu xüsusda bir hekayə söyləmişdi, burada onu olduğu kimi yazmağı faydasız bilmirem.

Əmmim Qarabağda Araz nəhri üzerinde olan evinə gedir. Çayın o biri tərəfində oturan İran xanlarından birisi onu dəvət

edir. Bu arada o zaman veliehd ve sonradan şah olan Müzeffereddin<sup>140</sup> o tereflere ov üçün gelir. Tebietile bütün xanlar hürzuruna qosarlar. Əmimi dəvet eden xan da onu alır ve veliehdin hürzuruna gederler. Ovdan sonra bir yerde dincəlirken, veliehd durbinini üfüqə doğru çevirir ve həmən xanlardan birisini yanına çağıraraq; «Bu dağın başında bir bəyaz at var, atın üstündə çox gözəl bir xalı, gel bax» deyir.

Xan durbini alır, göstərilən yerdə doğru çevirir ve həmən: «Əvet, qurban olduğum, nə gözəl at və nə xalı!» – deyir. Daha sonra o biri xanlar da eyni suretlə dəvet edilir ve eyni sərtdə cavab verirlər. Nehayət, veliehd, özüne əvvəlcə teqdim olunan emimə xitab edərək: «Əli bəy, gəliniz siz de görünüz» – deyir. Əmim durbini alır, baxar, baxar, ne dağ görür, nə at və nə də xalı. Çasıır, durbini o terefə – bu terefə çevirir, yene bir şey görmez və nehayət «Qurbanı olduğum, mən bir şey görmürem», – deyir.

Veliəhd qızır, başını çevirir və emimə iltifat etməz. Bu olaydan pək üzülen əmimi dəvet edən zat, veliehd getdikdən sonra, emimə adəta, azarlayan bir səslə belə deyir: «Ah, Əli bəy doğru söyləmək üçün yermi bulduk? Zənn edirmişən ki, mən də, başqları da durbinle bir şey gördük? Biz görmədiyim kimi, zətn veliehd özü də heç bir şey görmürdü. O bizi imtahan edirdi. Özüne nə dərəcə bağlı olduğumuzu, onun gözü ilə gördüyüümüz, qulağı ilə eşitdiyimizi, qıscası özümüzdən keçərək «o» olub olmadığımızı imtahan edirdi».

Mən de Müzeffereddin şah Bakıdan Avropaya keçərkən meyiyyetindəki dövlət adamlarını gördüm. Bunlar arasında özellikle şahın tam güvenini qazanmış və bütün dövlətin tək emiri olmuş bir adam vardı. Tam cehaletinə, heç bir meziyyət sahibi olmamasına rəğmən, bu adam «əmir bahadır cəng» ünvanını daşıyır və şah onszuz bir tək addım atmayırdı. Belə bir adamın bu qədər nüfuz qazanmasına öncə çasdım. Fəqət sonra bilməcəni çözüdm. Bu adam şaha köpək kimi bağlı idi. Gecəleri şahın yataq odasının eşiyyi üzerinde serilir, sabaha qəder uyumaz. Şahı bəklər, şah ağa qara deyrise o da deyir, şahın adı keçdiyi zaman ayağa qalxır, salavat getirir, dualar oxuyurdur.

Bir gün Bakıda rus hərbi birleşmələrinə bir rəsmi keçid yapıldı. Şah rus əşgerlerindəki nizamı, intizamı görərək üzüntüsünü bildirirdi. Bu adam həmən irali atlılaraq, peyğəmbər hürzurunda kimi əyilərək, böyük bir cəsaretlə «Əmr ediniz o çarı Peterburqdan ta Tehrana sürüyə-sürüyə gətirim», – dedi. Şah gülməsi və memnun oldu.

Dövlətə deyil, hökmərdən şəxsinə bağlılıq, Şərq qövmərləri arasında daima bir fəzilət hesab edilmişdir. Daha iki il əvvəl pək bilgili sayılan oyan üzvlərindən birisi, əski dövlət adamlarının gözəl xüsusiyətlərindən yana-yaxıla bəhs edərkən, bir ibret dərsi olmaq üzrə aşağıdakı hekayəti anlatdı:

Sədrəzəmlərdən “İtburnu” ləqəbiyle məşhur Əhməd Paşa<sup>141</sup> hər nədənse padşahın gözündən düşür, qovulur. Sonra da arxasından celladlar göndərilərək tapıldığı yerde öldürülməsi əmr edilir. Celladlar Əhməd Paşanı namaz qılarkən tapırlar. Fəqət birisi ondan yaxşılıq gördüyündə qaçmasını təklif edir. Əhməd Paşa uzun saqqalını qaldıraraq: «Xeyr, xeyr padşahın emrinə itaət etməmək yolu məndən başlamasın, kəs!» – deyə boğazını uzatmış və təbii ki, boynu vurulmuşdu. İştir, heç düşünmedən sırif kef üzərinə bir zorba zalımlı vermiş olduğu hökmə uyma fəziləti! Sokrat<sup>142</sup> da öyrəncilərinin qaçmaq təkliflərinə qarşı:

«Qanuna itaət fəzilətsizliyə dəvet etmeyinizi», – demişdir. İki adam arasındaki fərqə baxınız! Birisi hökmərdən deyir, o biri qanun. Birisi şəxse itaətdən ilham alır, o biri dövlətə; birisi keyfətən qayğı gösterir, o biri qanuna.

Dövləti hökmərdən ibarət hesab edən bir çevrədən bu görüş tərzi çox tabiidir. Çünkü hər çeşid məziyyət yerine sərf şəxsi bağlılıq sayəsində hecdən ən yüksək mövqelərə yüksələ bilənlər təbii olaraq allahi padşahda görürlər. Padşahın iradəsi ni Allahın iradesi kimi sayırlar.

Fəqət iş bir kərə şəxsi bağlılıq alanına töküldümü, yalıtaqlanma, ikiyüzlülük, hıyle, yalan, intiriqə, xəyanət və cinayət dövlət adamları üçün məziyyət və fəzilət yerinə keçir. Rəqabət dövləti yaxşı idarə etməkdəki leyəqəti bilgi, ezm, metanət, namus sahəsindən çıxar. Şəxse bağlılıq alanındaki zillet və re-

zaletlere töküür. Gerçek ağıl, zeka ve fezilet yerine biçlik, hıyle firildaq keçer. Türk təbəti baxımından ağır başlı, mütevəkkil, soyuqqanlığı sevmez, ziya və dalkavukluğunu nəfsinə ağır görər, mərd, saf, hıyle və firildaqdan nifret edən, xeyanet və cinayətə tənzəzl etməyən bir varlıqdır. Zatət xalq arasında türk demək saf insan demək deyilmidir? Türkə anlamaz demələri də hıyləgörələr məxsus sıfətlərdən uzaq olduğu üçündür. İstə, bundan dolayı, tariximizde şəxse bağlılıq qaydası, dövlətə bağlılıq prinsipinə hakim olduğunu bəri türk idarə sahəsindən qovulmuşdur. Üç yüz ildən bəri iş başına keçmiş olan dövlət adamlarının siccilləri incelenirən aralarında yüzdə iyimisinin bele türk olmadığı anlaşıılır. Büyük bir qism oqlardır ki, dövləti qurmuş olan ünsürle ilgili olmayıb sərf padşahlar qarşı göstərdikleri rezilce bağlılıq sayəsində çəsidiçəsid hıylələr, ikiüzlülük, dalkavukluk və cinayətlərlə mövqə və məqam sahibi olmuşlar. Bunların böyük bir qismı ya dönmə və ya dönmə eşsili olanlardır. Bunlar heç bir zaman qanı ile, qəlibi ilə türkə bağlı olmamışlar. Türkü anlamamışlar. Türkün sevinclərinə qatılmamışlar və felakətli zamanlarda türk tərk edib getmişler ki, bu da çox təbiidir. Çünkü onları dövlətə bağlayan tek şey padşahın təveccühüdür. Bu təvəccüb hər hansı bir səbəblə və özəlliklə, bir felakətə qeyb oldumu, onları artıq dövlətə və millətə bağlayacaq bir amil qalmaz. Millətleri dövlətə qarşı үşyan etmiş və dövlətin təməlini yixmaga çalışan bir Aramyan Əfəndim<sup>143</sup>, bir Aristidi Paşanın<sup>144</sup> padşahdan qopardıqları nemətlərdən başqa dövlətə bir ilgileri olacağını təsəvvür etmək üçün axmaq olmalıdır. Ərəb Hadi Paşa<sup>145</sup> ilə Arnavut Rıza Tevfikin<sup>146</sup> Sevr müahidənaməsini<sup>147</sup> əlli titremədən türk namına imza etmələri çox təbiidir.

Onlar bir şey qeyb etmirlər ki! Əskine olaraq adları bu surətlə de olsa, tarixə keçir və zətən milletcə Türkə vermiş olduqları zərbəni bu kərə də şəxsi bir imza ilə tamamlayırlar.

Rıza Tevfik neçə kərə bu dövlət və millətdən ayrılmış olduğunu açıqca söyləmişdir, fəqət yene bu adam dövlətin on böhranlı zamanında başına keçir, idarəsinə qatılır, taleyi haqqında nüfuzlu bir fikir sahibi olur və nehayət, ölüm bəlgəsi

olan bir anlaşmanı Anadolunun, yeni türk vətəninin üşyanına rəğmən, yənə türk namına imza edir. Əmir Hüseyin<sup>148</sup> Ərəbstanda üşyan və ingilislərle iş birliyi quraraq, dövlətə en ağır zərbəni endirmiş olduğu halda, onun qardaşı Nasir Paşa hələ də dövlətin en yüksək müəssisəsi olan Ayan Məclisinin (Senatun) üzvü vezifəsini daşıyır, səltənet şurasında iştirak etdirilir. İstanbuldakı ingilis komandanı özüne təc sahibi bir kimse-nin qardaşı müaməlesini göstərdiyi halda, Anadolunu ingilislərə təslimdən başqa məna daşımayan bir muahidənamənin qəbulu haqqında yene fikri sorular. Bu kimi facieler, yalnız, bizim kimi özünü bilmeyen, dövləti padşahın mal sanan çevrelerdə ola bilir.

Üç yüz ildən bəri saraya girmək imkanını tapan nəsl-i-kökü bilinmeyen dövlətin qurucu ünsürü ilə maddi və mənəvi heç bir ilgisi olmayan neçə qadın və erkek, bu dövlətin başına nə qəder müdhiş felaketlər getirmişlər! Milli tariximizdə o qanlı və müdhiş şəkli verənlər, həmən yüzdə doxsanı, bu kimi Türk olmayanlardır. Bunların saray və saray çevrəsində etdikləri hıyle və firildaqlar, etdikləri xeyanetlər, işlədikləri ci-nayətlər və qanlı facielerdər ki, milli tariximizi qan lekeleri ilə kirletmişdir.

Bunlar arasında gerçəkdən xidmet edənlər de olmuşdur. Fəqət xidmetlərin həmən hamısı, yənə saraya, padşahın böyük-lüyüni, şanını yüksəltməyə yönəlmışdır. Yoxsa xalq düşünülməmişdir. Xalqın rifahi, şəhərərin abadlaşdırılması, dövlətin gerçəkdən yüksələməsi esla diqqətə alınmamışdır. Kəsin olaraq deyilə biler ki, Qanuni Sultan Süleyman<sup>149</sup> zamanından bəri şə-hər imarı, halqın maddi və mənəvi rifahının artırılması yolunda bir tek addım atılmışdır. Əksinə olaraq ister Səlcuqlar zamanında və ister Qanuniyə qəder edilmiş olan imarın hamısı dərəcə-dərəcə yox edilmiş və nehayət, türk o xaraba kulubəsi və bitkin vücuduna qalmışdır.

Barışından sonra, dövlətin əsl qurucusu olan türkler, An-karanın ətrafına toplanaraq ocaqlarını, din və milliyyətlərini son bir qeyrətə müdafiə edərək her tərefdən sarayın ətrafına toplaşmış olan dəyişik irqlərdən adamlar, düşmenlərlə işbirliyi

edərək Anadolu əleyhinə bir ordu çıxarmağa çalışırdılar. Gerçekde Türklerden qopmuş olmalarına rəğmən, yəni Türk nəmənə memlekəti düşmənə təslimde təreddüd etmirdilər.

İşte, dövlət qavramının yanlış anlaşılmasıının üzüntülü və fəci nəticələri.

Dövlət nə padşahdır və nə də hökumət. XIV Luisin<sup>150</sup> "dövlət mənəm" dediyi zamanlar çoxdan keçmişdir. O prinsip Fransaya böyük bir inqilab bahasına mal olduğu kimi, bizim üçün də müdhiş felakətlərə səbəb oldu. Dövlət milletdir, dövləti quran ünsürdür. Bütün hakimiyyət ona aid olduğu kimi bütün haqlar da onundur. Lokk<sup>151</sup>, J.J.Russo zamanından bəri bu prinsip, içində bulunduğumuz çevronin müqəddəs bir teməli olmuşdur. Biz də istər-istəməz Sədidiən ayrılaraq Russoya uymaq zorundayış. Bunu özümüz edərsək nə mutlu!. Bunu olaylar başımıza döye-döye felakətdən-felakətə sürükleyərək qəbul etdirirəsə ne korluq!. Dövlət adamı ilhamlarını, prinsiplərini saraydan, padşahdan deyil, millətdən; dövləti qurmuş olan ünsürlərdən alacaqdır. O yalnız o ünsürü, onun şəxsiyyətinin gelişməsini, onun maddi və mənəvi qüvvətlenməsini düşünməklə mükellefdir.

O ünsürün maddi və mənəvi ehtiyacları hər şeye hakim olacaq, hər şeyin üstündə tutulacaqdır. Belə düşünməyən, bu prinsipi qəbul etməyen kimse, dövlət idarəsinə qatla bilməz.

Yaşamaqda olduğumuz zamanın dövlət haqqındaki tələqqisi bundan ibarətdir. Bolşeviklər belə bu prinsipi var qüvvətləriyle uygulamaqdadırlar. Azerbaycan, Ukrayna, Gürçüstan, Ermənistan, Türküstan, qısacası, bütün rus olmayan ünsürlər esl ünsürün, yəni rusun ruhunu, şəxsiyyətini, idarə tərzini qəbul etmek məcburiyyətindədirler. Bu prinsipin saxlanması üçün özlərinə sadıq yerlileri işbaşına gətirməklə qalmayıb, hər tərəfdə idarə başında bir rus çögünlunu bulundurmağa çalışırlar.

## HÖKUMƏT

Hökumət qavramı bizdə çoxdan bəri o qavramın daşıdığı menadan sapmışdır. Hələ bu günkü çağdaş telakkisi yanaşma-mdır. Şərqdə, ümumiyyətə; hökumət hökmədarlardan ibarətdir. Hökmədarsa ta əskidən bütün Şərqiə üzərinə mənəvi təsirden geri qalmayan İranın telakkisine uyğun bir şəkilde belirtmişdir. Hökmədarlıq haqqında İranın görüş tərzdən yuxarıda, «Əxlaq» bölümündə bəhs etmişdir. İslamiyyətdən en aşağı min beş yüz il əvvəl, iranlılar daha sonra avropalıların «Droit Divin» dedikləri ilahi hüquq nəzəriyyələrini yayımlılar və Zərdüştün<sup>152</sup> müqəddəs kitabı Zenda Vestaya keçirmişlər. Bu nəzəriyyəyə görə, hökmədar qüdret və ixtiyarını doğrudan-doğruya yaradandan alır və səltənətə başladığı dəqiqədən etibarən, içine girmiş olan Şəhriyar namundakı bir tanrıları daşıyr və bütün ilhamları dilişim Şəhriyar şəklində keçmiş olan bu tanrıdan alır və bu sıfetle müqəddəs və sorumsuz olur. Əslı iranlı olan bu nəzəriyyələr, İranın həşəməti və böyüklüyü sayəsində, bütün digər Şərqi qövmələrinə də yayıldı. İslamiyyətdən önce Asiya dövlətlərinin hamisində, bu nəzəriyyələrin olduğu kimi qəbul edildiyini görürük. Fəqət İslamiyyət, məhiyyəti etibarı ilə bu nəzəriyyəyə yanaş a bilmezdi. Allahla insanlıq arasında doldurulmayacaq bir mesafe qoyan İslamiyyət, təbiətə hökmədar ilahi və kökden gelen bir əsle bağlaya bil-məzdi. Hətta peyğəmbərləri belə günah işləyə bilməkdən uzaq saymayan İslamiyyət təbiətə bir hökmədara məsumluq, sorumsuzluq kimi müdhiş bir mövqə verəmezdi.

İslamiyyət hökumətinin qaynaq və əsası çok ağıllıca və elmə uyğun olaraq Əcmaatda arayır. Hökmədar icməi-üməmetin (İctihad dövründə imamlarla fakihlərin də irəli gələnlərin din konulu bir işdə birləşmələri) iradesi ilə iş başına gelir. Hökmədarları idarə etdiyi cəmiyyət seçir və seçildikdən sonra iki növ

cavabdehlik olur; maddi olaraq cemiyet hüzurunda ve menevi olaraq Allah hüzurunda.

Feqət yaşlı ki, islamın bu anlayış terzi İslamiyyətdə belə çox uzun davam edə bilmədi. Həşəmet, cəbr, zülm və basqıya alışmış olan Şərqi, bu nezəriyyəye alışa bilmedi ve Müaviye zamanından bu güne qədər yene o eski İran nezəriyyəsi her tərəfdə hakim oldu. Yalnız bu kərə Ferri-Yəzdan (Allahın həşəmetinin timsali) Şəhriyarlar yerine Zillulahi-Azam (Allahın kölgəsi) Müəyyəd min Tarafullah (Allah tərefindən yardım gören), Kaim bi Əmrullah (Allahın əmri ilə hökm edən) sifətləri keçdi. Nə edirlərse etsinlər onlara itət Allaha, peyğəmbərə itət etməkdir, onların zülm və fəsadlarına, xəyanət və cinayətlərinə qarşı üşan, ayaqlanma, ixtilal kimi təşəbbüsler Allaha usyan kimi sayılıcacaqdır.

Bu surətlə istibdadın ən qaranlıq və müdhiş bir şəkli qurulmuş oldu. Padşahın iradəsi mütləq bir qüdret halını aldı. Və qəribəsi budur ki, ilahi iradəyə Allahın özü riayət etdiyi haldə, padşahlar iradələrinə belə sadıq qalmadılar. İstedikləri suretdə iradələrini pozmaqdə tərəddüd etmədilər. Belə ki, Allahın kölgəsi olan zat kölgəsi bulunduğu qüvvətə belə tabe olmadı, həvəslərinə uyaraq hərəket etməyi adət edindi. Padşahın böyük-lük dərcəsi, qüdret və həşəmeti də bu anı dəyişikliklər gözənləmeyən heybəti, qorxunc, keyfi hərəkətlərdə bəlli oldu. Padşah böyle olduğu üçün, bütün dövlət adamları komandalar da eyni yolu tutdular.

Bu əsul esli və ruhu baxımından anarxiyadır, qarışıldır. Çünkü bəlli və sağlam heç bir əsasa dayanmayırlar. Bizdəki istibdad ilə XIV Luisin, I Nikolayın<sup>153</sup> istibdadi müqayisə edilsə, həmən aradək fərq meydana çıxar. Onların istibdadi yene de qanuna dayanmaqdadır. Gərgi qanun orada da hökmərin iradəsindən ibarətdir, feqət hökmərdər belli əsul və mərasimə riayət edərək yeni bir irade yayınlamadıqca, bir əvvəlki iradəye tamamilə tabe olur ve bundan dolayı hər kes vergisini, vezifəsini, haqqlarını öncəden bilir. Bizdə öyle deyildir ki... Hər kes, hər an müdhiş bir təhlükə qarışısındadır. Həvəslərə qapılıqlaq dəyişikliyə uğrayan iradələr bir dəqiqə içinde başqa bir biçim

alır. Bir çox adamların başları uçar, evləri sönər, İranda həle kimse canından, malından, namusundan əmin deyildir. Nəsred-din şah<sup>154</sup> öldürən biçarənin qızlarının namusuna toxunulmuşdu. Tehrana şikayət etdiyi üçün oğullarının da namusuna toxunuldu, nəhayət, üzüntü və ümidişsizliyə düşmüş, həyatından bezmiş olan bu adam xəncərinə bas vurur və müdhiş bir intiqam alır. Zətən hevəslər, keyflərə qapılmaq qarşı tek iрili sürülek qüvvət ya xəncərdir və ya hiylə, intiqə və saray təribətləriyle saray cinayətləridir ki, bunların da əmsalı tariximizde bol-bol tapa bilərik.

Yüzillərce davam edən bu hal yaşlı ki, bizdə çox qəriba bir hüquqi zehniyyət yaratmışdır. Bu zehniyyəti, etdiyimiz siyasi inqilab, aldığımız məşrutiyət əsası da dəyişdirə bilmədi. Məşrutiyət zamanında bizim hökumət haqqındaki görüşümüz həmən-həmə eyni qaldı. Öz yapıdığımız qanunları ən evvel özümüz pozduq. Bu suretlə bizim məşrutiyətimiz də istibdadımız qədər anarxiya oldu. Gerçəkdə biz maddi olaraq istibdadı atlıqsa da, mənen atmadiq. Onun qəlbimizdəki, beynlərimizdəki köklərini qoparıb sökü bilmədik. Biz hər şeydən əvvəl, hüquqi zehniyyətimizi dəyişdirməyə çalışacaqdıq. Aldığımız əsasların ruhlarına varacaqdıq və yalnız o sayədə onların feziletlərini, bərkətlərini, nemətlərini görəcəkdik. Milli qüvvətlərin üçə (yürütme, yasama, adalet) bölnəməsi və bu qüvvətlərin bir çox qismlere ayrılması, məsələn, yasama qüvvətinin iki meclisden qurulması, məclislerden hər birinə aid hüqu dairesinin açıq bir surətdə bildirilmesi, yürütmə qüvvətinin çeşitli pillələrdən ibarət olması, bunların selahiyət və cavabdehlik dəreclərinin teyini, kənd, el və bələdiyyə təşkilatı, bu yarı bağımsız təşəkküllerin çalışmalarını adlı qüvvətin bağımsızlığı, bu bağımsızlığın dayandığı müəyyidələr, fərdlerin elindən alınmayacaq haqlar həmisi eyni nöqtəyə söykənməkdədir. Yeni yetkilərin və fealiyyətlərin bir-birinə qarışmaması, bir-birinə engel olmaması nöqtəsində dayanmaqdadır. Bu kimi vəsitələrle hazırlanmış çağdaş milletlərin hayatı yaxından incələnərsə, hökumətlərə aid vezifənin son derece sadeleşmiş olduğunu görünür. Ümumiyyətlə, bu vezife bağımsız, sərbəst müəs-

sələrin ahengli və düzenli bir şəkilde çalışmalarını kontrol etmək və asayıx xidmətini saxlamaqdan ibarətdir. Halbuki bizdə, işte, bu durum anlaşılmadı.

Bələdiyyə və el təşkilatına aid qanunlarımız incəlenərə, həmişə eyni ruhun hakim olduğunu görərsiniz. Bu təşkilatdan məqsəd bəlli bir ictimai müəsisiyə öz içinde çalışmaq üçün tam sərbəstlik verməkdən, mərkəzdəki hökumətin və ya məhəlli yürütmə qüvvətinin lüzumsüz, çox kərə zərərlə müdaxilələrinə meydan verməməkdən ibarətdir. Halbuki biz bu təşkilatı təqiq edərək bu məqsədi qeyb etdik.

Mərkəzi hökumətə ve valilərə o qədər selahiyət və müdaxilə haqqı verildi ki, şəhər və əller serbəstliyi tamamilə qeyb oldu. Yenə əksisi kimi və hətta daha ziyadə valiler və yürütmə qüvvəti her şeye hakim oldu. Bu kərə milli eyitim məmurlarının teyin və azilləri belə feli olaraq onlara verilmiş oldu. Nəticə nə oldu? Nə yerli xalq öz işinə baxdı, nə de valilər doğrudan-dogruya öz işləri ilə meşğul oldular. Şəhər və bələdiyyə məclisləri toplandılar, danışlırlar, fəqət, valinin arzusundan kənara bir şey edə bilmədilər. İstanbul şəhəri bu xüsusda ən fəcili bir örnəkdir. Bir milyona yaxın əhalisi olan və təbiətin comərdliklə süslediyi bu şəhər bu gün belə Avropanın dördüncü dərəcədəki şəhərlərinin seviyyesinə qalxmamışdır.

Şəhər və əller böyle baxımsız qalırıkan valilər də, şəhərlərdə küçə və teatr, əllerde yollar, körpüler düzəltməklə guya meşğul oldular. Halbuki yanıbaşlarında soyğunçular her tərefi usandırır, ixtılal komitəleri böyük şəbekələr qurur! Bunların xəberi belə yoxdur!

Hüquqi təşkilatımız daha bərbad. Çağdaş milletləri təqlid edərək ədliyyənin bağımsız olduğunu Qanunu-Əsasımıza (Anayasamıza) bir özel maddə ilə soxduq və hər kesin təbe olduğu məhkəmədən mühakime edilməyəcəyini elan etdik. Fəqət nə ədliyyənin bağımsızlığını saxlaya bildik və nə de mühakime prinsiplərinə riayyet etdik. Əsl fənaliq yürütmə qüvvətinin hakimlər haqqında görüşü idi. Hökumət ədliyyə məmurlarını da digər məmurlar kimi öz istək və keyfincə təbe sayır, onları istədiyi kimi işlətmek qənaətini bəsləyirdi. Nə

hökumət adamları, nə de ümumi əfkər ədliyyəni yürütmə qüvvəti dişində bağımsız və gərəkdiyi zaman yürütmə qüvvətinə qarşı da yalnız haqq və hüquq qorumaq üçün hərəkət edə bilir bir müəssə olaraq təsəvvür edə bilir. Həqiqi fənaliq bu zehniyyətdədir. Gerəklikdə təqiqidən etdiyimiz anayasalar və hüquqi təşkilat ədliyyənin bağımsız olmasının gerekdir. Fəqət kağızlar və kitab sehifələri üzərindəki yazılar yüz illərdən bəri süren və nesildən-nesle keçən bir görüş tərzini, zehniyyəti böyük inqilab hərəkətləri və ya derin zehni dəyişiklik olmadan sile bilməz. Bu xüsusda tənzimat dövründə başlayaraq ta son məşrutiyət dövrüne qədər hər eyni nöqtə ətrafında dolasdıq. Çünkü düşüncə tərz, zehniyyət dəyişməmişdir. Tənzimat dövrü bizi bir "məcəllə" buraxdı. Etiraf edirik! Məcəllə bir abidədir. Məcəlləni yapan əller ustad əlləridir. Hər əşid öyməyə la-yiqdir. Fəqət məcəllənin ruhu, əsası haradan alınımdır? Hansı gelənəye dayanır? Bu gələnekler çəgədə hüquq anlayışlarına uyurmu? İşte, esl məsələ! Fəqət bu məsələ məcəlləni yapanlar üçün yoxdur. Çünkü onlar məcəllənin dayandığı ruh və gələnəyin her zaman və məkanın ehtiyaclarını qarşılığa biliçəyi düşünsəndəyidilər. Temel xəta buradadır. Bu xəta eyni ilə məşrutiyət dövründə də təkarları. Bu dövr bir tərefdən çəg, çağın ruhuna uymaq ehtiyacını şiddetlə duyur. Fəqət digər tərefdən yene o gələneklərden ayrıla bilmir, yena onları mühafizəye çalışır. Ortaq, qarışqıb şəyələr yapmaq isteyir və təbii ki, bacara bilmir və heç zaman da bacara bilməz.

Cənubi qarşımıza çıxan məsələ qayət açıqdır: biz ya iflas etmiş olan o gələneklərə sadıq qalaraq təmamile yox olacaq və ya onlardan təmamile və keskin bir tərzdə ayrılaq heyatımızı yeni əsaslar üzərində quracaq. Yoxsa yüzlərce il əvvəl heyatın qayət besit elm və fənnin və əzeliliklə hüquq biliminin pek ibtidai olduğu bir zamanda olan əsaslardan bu gün yardım istəmək və o əsasların princip olaraq bu günün qayət qarışqı və zor olan heyatını düzənləmeye qalxışmaq, ölüldən can ummaq kimi bir şeydir.

Məcəllələri başdan ayağa oxuyun. Qoyduğu psinsiplər və o prinsiplərdən çıxardığı qaydalar bəlkə bir eşirət, bir bəde-

vi camaat üçün kafidir. Feqet çağdaş milletlerle onların mührülərini olduqları o mündhiş, siyasi, iqtisadi, ictimai, ticari, zirai və s. təşkilat ile rəqabet və mücadilə etmək məcburiyyətində olan bir cəmiyyət üçün qətiyyən yararlı deyildir. Yalnız yararsız deyil, o cəmiyyəti öldürmək üçün en təsirli bir amil olur.

Baxınız: biz çağdaş cəmiyyətləri təşkilat etibarı ile teqlid etdiyik. Ədliyyə sistemimizi deyişdik, fikhi məcallə şəklində kodifikasi etdik. Məşteriyət əsulunu qəbul etdik. Yasama məclisleri qurdıq. Feqet başları olduqmu? Qurdugumuz makinalar vezifələrini haqqıyla yapa bildilərmi? Yasama məclisleri qanun yapma işində özlerini sərbəst hiss etdilərmi? Nə zaman önemli bir məsələ əle alındı isə, "əfəndilər geleneye toxunuşu" – deyə qorxuc bir səs önmüüzə çıxdı və hamımızı hərəkətsiz buraxdı. Ədliyyəmiz bir-birini davamlı olaraq pozan iki qismə ayrılmışdır;

Nə bù biri, doğrudan-doğruya yeni yolu teqib ede bildi, nə o biri açıqdan-açıqa əski yola davam ede bildi. İçindən çıxılmaz bir qarşılıq doğdu. Nəticəde bir dövlətin en önemli, en esaslı vezifəsi olan ədalet dağıtıımı işləməz oldu.

Bu şərtlər içinde bir mühitdə, bir cəmiyyətdə hüquqi zehniyyət qurula bilirmi? Haqq eşqi, duyğusu gelişə bilirmi?

İşte, bunun üçündür ki, bütün teqlidimizə, bütün yeni təşkilatımıza rəğmən, sərf çağdaş ruha doğrudan-doğruya və acıqdan-acıqa yaşa bilmədiyimiz üçün yene əski geleneyimiz olan zorbalar idarəesindən heç bir zaman qurtula bilmədik, Gələnəklerimiz nə bilinməyen iki mezlumin müdafiəsini sərf haqq və hüquq eşqi ilə üzərinə almış olan Volterləri və nə yəhudü Dreyfusu<sup>155</sup> bütün Fransa hökümətinə qarşı müdafiə edərək illerə mücadilə edən Zolyalari qeyd etmişdir. Əksinə olaraq, türkülüyə əbədi suretdə utandıracaq, Türkün tarixi üzerinde silinməz bir lekə təşkil edəcək olaylar bol-bol keçdi. «Hürriyət və İtilaf» partiyası zamanında bir divani-herb başqanı, esli olmayan bir maddeye dayanaraq sekkiz yüz kişisinin işini iyirmi dörd saatda bitirir. Onan sonra gələn Nazim Paşa<sup>156</sup> məhkəməsi sərf saraydan və Babialidən aldığı əmr üzərində, bir mesunu dar ağacına gönderir və yaşılanmış, beli bükülmüş bu mille-

ti elmi əsərləri ile faydalandırmış Şeyxülislamu edama məhkəmədir. İnsan bu edam hökmərinə aid ittihadnaməleri oxuyurken insanlıq namına utanır, qızarır. Çünkü eyni ittihad ilə küçədən her hansı bir adam alımb asılı bilir. Gerçekdə bunlar məhkəmə deyil, qessabxanalardır. Başqa millətlərde keçən olaylarla bu fenaliqlar qarşılaşdırıldıq zaman, insan yaşamasından beş nifret edir. İstanbul hökməməsi sərf ingilislərə və ermənilərə xoş görünmek üçün küçələrde islamları cil yavruları kimi teqib və əla keçirdiklərini edam etdirdiyi zaman ingilis hakimləri toplanaraq ingilis hökümətinin, alman imperatorun Londona getirilməsi və orada ingilis hakimləri tərefindən mühakimə olunması qərarına şiddetlə etiraz edirlər. Alman hökmədarını mühakimə etmək üçün əldə heç bir qanun və qayda olmadığını və ingilis hökümətinin ingilis məhkəməsini intiqam hissini təmin etmək üçün alet edəməyəcəyini və hökümətinin bu arzusuya uyacaq bir tek namuslu hakim tapa bilməyəcəyini elan edirlər. Londonda ingilis şərefini yüksəldən bu qərar verilərkən İstanbulda Vəhdəddin<sup>157</sup> ilə sədrəzəm Ferid, daxiliyyə naziri Əli Kamal vətən əvladından yetmiş beş adamı mühakimə etmeden düşmən əline teslim edirlər. Həmən eyni günlərdə üç milyon nüfuzu olan Hollanda höküməti və milleti özüne sığınmış olan alman imperatorunu teslim etməməyə qərar verir və bu qərarını hətta mühərabəni göze alaraq elan edir.

Yenə eyni Sultan Vəhdəddin höküməti ingilis miralayı Maksvelin<sup>158</sup> emri ilə ermənilərə hər İslam və türk evine gire-rək şübhəli gördükleri qızları ala bilmək üçün bir senəd verdiyi və bu üzden bir çox İslam qızlarının din və bəkaretlərinə təcavüz olunduğu halda, alman milleti və höküməti yüzlərce milyard təzminatı, bütün hərb və ticaret donanmasının yox edilmesini və digər mündhiş şərtlərin qəbul edilməsinə rəğmən, əvladından bir tek adımlı düşmenlərə teslimine razı olmur. Qıscasısı, bu kimi üzümüzü qızardacaq yüzlərce misal göstərilə bilər. Bizde haqq və hüquq endişəsindən əsər beşə görilməyir. Əskisi kimi, zorbalar hökm sürməkdə və xalq da ona təhəmmüllü eylemkədir. Bu gündü çağdaş millətlərde çağdaş hüquq anlayışı ilə mücəhhəz olan cəmiyyətlərde bu rəzaletlərin

milyonda birisinin olması ehtimalı bele yoxdur. Bütün bu rəzalətlərin qaynağı, hökumət haqqındaki görüş terzimiz ve hüquqi zəhniyyetimiz və bu zəhniyyətin ilham aldığı əsaslardır.

Bir zamanlar bu hala qarşı çare olaraq məhkəmələrin birləşdirilməsi düşünlürdü. Bu iş esas etibarı ilə çox gereklidir. Fəqət məhiyyəti etibarı ilə mexaniki olduğundan, əsil dərəcə çarə ola bilmez. Yara daha derin, daha tehlükəlidir. Daha kəskin, daha əsası çarclara baş vurmaq məcburiyyəti vardır. İster hökumət və ister hüquq haqqındaki zəhniyyətimiz tək kökünden deyişməlidir. Bu da təqlide məcbur olduğumuz mədəni zümrənin anlayış terzilərini, zəhniyyətimi açıqdan-açıqça və olduğu kimi qəbul etməkle ola bilir.

Hökumət şəkli məsəlesi də bizdə qeribe bir haldadır. Hökumətimizin şəkli nədir? Məşrutiyət elanına qədər heç şübhə yoxdur ki, hökumətimiz bir dini səltənetdi. Bu xüsusda aid ne deyilirse-deyilsin hanki səfəsətə ilə təvil edilməye çalışılırsa-çalışılsın, Osmanlı səltəneti dini bir səltənet mahiyyətinə deydi. Xəlifə olan sultan şərieti, şeri hökmələri qorumaqla mükellefdir. Şəriətə və şeri hökmələrə uymayan bir hərəkətə bulunmazdı və bulunmasına müsaidə edəməzdə. Hətta məşrutiyətin elanından sonra qəbul edilən Qanunu-Əsası (O zamanlı anayasa) belə bu cəhəte toxunmaqdən və hökumət şəklini açıqca belirtrəmkəndən çəkinmişdir. Gerçekdən bu Qanunu-Əsasının üç maddəsində bu xüsusda belə deyilməkdədir.

Maddə 3. Uca Osmanlı səltənetini və islamıyyətin böyük xilafatını haiz olan Osmanoğulları sülaesi, eski üsul üzərə, em böyük oğlu aiddir. Padşah taxta çıxdığı zaman ümumi meclisde və meclis toplantı halında deyilsə, ilk toplantısında şerit hökmərinə və Qanuni-Əsasi hökmərinə riayet və vətən və milletə sədəqət edəcəyinə yemin edər.

**Madde 4. Padşah xəlifə olduğu üçün islam dininin qoruyucusudur.**

**Madde 5. Padşahın vezifeleri sayılarken şerit və qanun hökmərinin qorunması vezifəsi de qeyd edilməkdir.**

Altını çizdiğimiz cümlələrdən açıqca anlaşılır ki, bizdə məşrutiyət din işləriyle sınırlandırılmışdır. Başqa bir deyimle

milli iradə qanun yapmaq və hökmər qoymaqda sərbəst deyildir. Bu cəhət yeni heyatımızın en açıq və en önemli çalışmalardan biridir. Məşrutiyət ya vardır, ya yoxdur. Varsa, milli iradənin hər işlə ilgili olması və özəlliklə hökmər qoynək və qanun verərən bağımsız olması gerekdir. Yoxsa, anayalar fazladır. Bir tərefdən məşrutiyət elan etmek, yasama meclisleri təşkil etmek və digər tərefdən de bu meclislerin əsil vezifeleri olan qanun vermək səlahiyyətini verməmək, kəlmə ilə oynamadaqdan başqa bir şey hesab oluna bilmez. Diq-qət olunsun; başqa milletlərin anayasalarında yazılmış kimi, "Padşah dini qorumaqla mükellefdir" deyilməmişdir. "Şerit hökmərinə riayet və bunları qorumaqla vezifəlidir" deyilmişdir. Başqa bir deyimlə yasama meclisleri şerietin qoymuş olduğu hökmər və qəbul eyləmiş olduğu qaydaları – deyidir – bilməz və padşah onları mühafizə və müdafiə etməklə mükellefdir. O halda, yasama meclislerinin vezifələri neden ibarət olacaqdır? Şerit bütün heyat və dünya məsələlərini ele almışdır. Meselen, nigah, miras, alım-satım, kire, müqavilələr və saireni belli əsaslar üzərində hell etmişdir. Maddi heyat isə, bütünlükle bu mövzuların dairesi içinde dolaşır. Yasama meclisleri davamlı olaraq onların deyişik surət və şəkillərini düzənlemek və bu yolda "qanun yapmaqla" məşğuldur. Fəqət Qanuni-Əsasımız belə bizdə bu maddələrə toxunmağı yasaqlayır. O halda, məşrutiyətdən, yasama meclislerinin vezifələrindən ne qalır? Gerçekdən bu meclislerimiz heyatın ciddi əsaslarına – islah və düzəltməyə ne qədər möhtac olsalar da – yanaşmadı. Çünkü onlara yanaşmayacağını biliirdi. İşte, bunun üçündür ki, on bir illik məşrutiyət heyatımız sırasında, heç bir ciddi iş, ciddi bir yenilik edilmədi. Böyle kelimələrlə, müəssisələrlə uzun-uzun oynana bilmez. Bu təzadlara nehayət vermek zamanı geldi. Yene tekrar edirik: bu dəveni, ya bu diyarada güdecəyiz və ya bu diyarı tərk edəcəyiz. Ya çağ'a uyaraq müəssisələrinin olduğu kimi, qəlibləri və ruhları ilə qəbul edib uyğulayacağız və ya bunu edə bilməyək məhv olmağa razı olacağız.



mücadilə – mübarizə	pək – çox, daha	şümüllü – əhatəli, geniş	tür – növ, cins
mücəhhəz – hazırlanmış	pəkala – çox yaxşı	takım – dəstə, surə, qrup,	tüzik – nizamnamə, əsasnamə
müəssir – 1) əsər sahibi, müel-	propoqanda – təbliğat	bölüm	uğraşmaq – məşğul olmaq, çä-
if; 2) təsmiri, acınacaqlı	sakat – şikəst, əlil	tarım – əkinçilik, kənd təsər-	ışmaq
müəyyidə – cəza, nəzarət	sakınmaq – çəkinmək, qorxmaq	rüfatı	ulaşdırma – çatdırma
müəzzzin – azançı	salamlıq – evin və ya sarayın	təcəlli – zahir olma, üzə çıxma	uyğulamaq – həyata keçirmək,
mühəkkək – mütləq, şübhəsiz	kişilən yaşayın bölümü	təcəssüs – axtarış, aşdırma	reallaşdırmaq
mükəddər – kədərlı, qüssəli	saldırqanlıq – təcavüz, hücum	təharət – təmizlik, paklıq;	ülkü – ideal, məfkurə
mükəlləf – məcbur olan, vəzifəli	çekmə	su ilə təmizlənme	ümmət – 1) millət, xalq;
müsaid – uyğun, əlverişli, sərfəli	saygı – diqqət, hörmət	təhəkkük – hökm sürmə,	2) dindəş
mütərəkə – müqavilə, saziş,	sədrəzəm – hökumət başçısı,	hakim kəsilmə	vəlayət – nüfuz, səlahiyyət
andlaşma	baş nazir	təhəmməd – sebr, dözüm	vəzəz – dini qanunları, ehkamlara
mütəəsib – təəssübkeş	səfsətə – boş, mənasız	təlakki – evin və sarayın	rı təbliğ etmə
mütəvvəkkil – inanan, Allaha	sınır – sərhəd	kişilən yaşayın bölümü	yasama – qanun, qayda; qanun-
ümid bağlayan	sicil – rəsmi sənəd	təpki – təzyiq, təsir	verici
nam – ad, isim	softa – 1) mədrəsə tələbəsi;	təsərrüf – 1) sərf etmə; 2) sa-	yeltənmək – hərəs göstərmək,
nitekim – həqiqətən, necə ki	2) təəssübkeş	hib	meyl etmək, can atmaq
nüzül – enmə, düşmə	sorum – məsuliyyət, cavabdehlik	olma, yiyələnmə	yetki – səlahiyyət, ixtiyar,
oda – otaq	sui-istimal – sui-istifadə	tesəvvüf – sufilik, zahidlik	haqq
olay – hadisə, əhvalat	süflü – 1) alçaq, aşağı;	tesvib – bəyənmə, xoşa gəlmə,	yorumlamaq – şərh etmək,
örf – adət, ənənə	2) hörmətsiz, etibarsız	təqdir etmə	təfsir etmək, yozmaq
ötəki – o biri, digəri	sünnet – adət, ənənə, qayda	təvəccüb – yaxınlıq, meyl	zətən – əslində, əsasən,
özətləmək – xülasə etmək,	şəşirmaq – təəccüblənmək,	təvil – izah, şərh	doğrusu, düzüne qalsa
yeşkullaşdırmaq	heyretlənmək	tüccar – tacirlər, sövdəgerlər	zina – nikahsız cinsi əlaqə
pəçə – rüband	şükran – minnətdarılıq,	tühaf – təəccübüllü, mezelili,	ziyadə – artıq, çox, daha çox
	teşəkkür etmə	mənasız	

## SƏRHLƏR

1. **ƏLİ BƏY HÜSEYNZADƏ** (1864-1940) – Türkçülük və turançılıq məfkurəsinin fəal təbliğatçısı. «İttihad və Tərəqqi» təşkilatının yaradıcılarından biri, «Həyat» (Əhməd Ağaoğlu ilə birlikdə) və «Füyuzat» dərgisinin redaktoru olmuşdur.
2. **ƏLİMƏRDAN BƏY TOPÇUBAŞI** (1862-1934) – Azərbaycan iştirakçı mübarizəsinin liderlərindən biri. Rusiyada müsəlman hərəkatının ideoloqlarından, AXC dövründə (1918-1920) parlamentin sədri olmuşdur.
3. **İSMAYIL BƏY QASPIRALI** (1851-1914) – «Tərcümən» qəzetiinin redaktoru. Əslən Krim tatarlarından. Bütün ömrü boyu ortaq türk dilinin yaradılması uğrunda mübarizə aparmışdır.
4. «İTTİHAD VƏ TƏRƏQQİ» – gənc türkərin siyasi təşkilati. 1893-cü ildə əsası qoyulmuşdur. 1908-ci il inqilabını «İttihad və Tərəqqi» partiyası hazırlayıb həyata keçirmişdir. Azərbaycan siyasi xadimlərindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə bu partiyanın Mərkəzi Komitəsinin üzvü olmuşdur.
5. **ZİYA GÖYALP** (1876-1924) – Türkçülüq hərəkatının fəal ideoloqlarından biri.
6. **MEHMET EMIN YURDAQUL** (1869-1944) – məşhur türk şairi. Türkiyədə millətçilik hərəkatının inkişafında mühüm xidmətləri olmuşdur.
7. **HƏMDÜLLAH SÜBHİ TANRİÖVƏR** (1886-1966) – görkəmlı yazıçı və türkçülüq hərəkatının önderlərindən biri.
8. **XALIDƏ ƏDİB ADIVAR** (1884-1964) – türk yazıçısı. 1912-ci ildə çap olunmuş «Yeni Turan» adlı romanı ilə türkçülüq hərəkatının inkişafına ciddi

9. **Təsir** göstərmisdir. 1950-1954-cü illərdə Türkiye Büyük Millət Məclisinin üzvü olmuşdur.
10. **YUSİF AKÇURA** (1879-1935) – görkəmlı içtimai-siyasi xadim. «Türk yurdı» və «Türk ocağı»nın yaradıcılarından. Atatürkün təşəbbüsü ilə yaradılan Türk Tarix Qurumunun ilk sadri olmuşdur. «Üç tərzi-siyasət», «Türkçülük» və başqa əsərlərin müəllifidir.
11. **CƏLAL SAHIR EROZAN** (1866-1935) – türk yazarı. «İttihad və Tərəqqi» partiyasının tanınmış nümayəndələrindən olmuşdur.
12. **«TÜRK YURDU» DƏRGİSİ** – 1911-ci ilin sonlarında İstanbulda nəşrə başlayan mətbuat orqanı. Dərginin ilk redaktoru Yusif Akçura (1879-1935) olmuşdur. «Türk yurdı» cəmiyyətinin təşəbbüsü ilə çap olunmuşdur. Hazırda nəşrini davam etdirməkdədir.
13. **«TÜRK OCAĞI»** – ədəbi-kulturoloji cəmiyyət. 1912-ci ilin mart ayının 12-də İstanbulda əsası qoyulmuşdur. Əhməd Ağaoğlu, Mehmed Emin bəy, Əhməd Fərid bəy, Fuad Sabit bəy onun əsas təsisçiləri olmuşdur. Hazırda «Türk ocağı» fəaliyyətini davam etdirməkdədir.
14. **MÜTARƏKƏ** – müqavilə, saziş. Burada 1918-ci ilin oktyabr ayının 30-da Türkiyə ilə Böyük Britaniya arasında bağlanmış Mondros müqaviləsi nəzərdə tutulur.
15. **ŞEYX SƏDİ** (1184-1291) – fars ədibi. «Gülüstan» və «Bustan» əsərlərinin müəllifi.
16. **QAZİ MUSTAFA KAMAL PAŞA ATATÜRK** (1881-1938) – İstiqlal Savaşının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu.
17. **İSMƏT İNÖNÜ** (1884-1973) – görkəmlı hərbi və siyasi xadim. 1938-1950-ci illərdə Türkiyənin prezidenti olmuşdur.
18. **İBN SINĀ** (980-1037) – görkəmlı filosof və təbabət alimi.

18. İBN SABA (1055-1124) – İsmaililər dövlətinin banisi və ilk hökmdarı (hakimiyyət illəri: 1090-1124) Həsən ibn əs Sabbah.
19. HARUN ƏR RƏŞİD – Abbasilər sülaləsinin xəlifəsi. Onun hakimiyyət illəri (786-809) ərəb xilafətinin ən qüdrətli dövrlərindən birinə təsadüf edir. Ərəblərin «Min bir gecə» nağıllarında onun obrası yaradılmışdır.
20. MƏMUN (786-833) – Abbasi xəlifəsi. Bütöv adı Əbul-Abbas Abdullaş əl-Məmundur.
21. MAHMUD QƏZNƏVİ (998-1030) – Qəznəvilər dövlətinin hökməarı. İslam dinini Hindistana oğttirmiştir.
22. MƏLİKŞAH Cəlaləddin ibn Arslan (1055-1092) – Səlcuqlar sülaləsinin hökmədarlarından biri.
23. HÜLAKÜ (1217-1265) – Elxani hökməarı.
24. ƏMİR TEYMUR (1336-1405) – böyük türk şəhəri.
25. HAFİZ ŞIRAZİ (1325-1389) – təqənimmiş fars şairi.
26. ÖMƏR XƏYYAM (1048-1152) – məşhur fars şairi.
27. MÖVLANA CƏLALƏDDİN RUMİ (1207-1273) – məşhur türk şairi.
28. ƏKBƏR ŞAH (1542-1605) – Babil hökməarı və yazarı.
29. ƏBÜL-ÜLA MƏƏRRİ (973-1058) – görkəmlı ərab şairi.
30. MONTEN MİŞEL (1533-1592) – fransız filosofu və yazıçısı. Ə. Ağaoğlu müəllifin adını fransızca olduğu kimi (Montaigne) işlətmüşdür.
31. DANTE ALİGYERİ (1265-1321) – məşhur italyan ədəbi. «İlahi komediya»si ilə bütün dünyada tanınmaqdır. İtalyan ədəbi dilinin təşəkkülü onun adı ilə bağlıdır.
32. LÜTER MARTİN (1483-1546) – Almaniyada protestantizmin (lüteranlıq) banişı. Lüter kilsənin xalqı istismar etməsinə qarşı mübarizə aparmış, onun allahla insan arasında vasitəçi missiyasına qarşı çıxmış, eyni zamanda bir mədəniyyət xadımı kimi ümumalman ədəbi dilinin inkişafında mühüm rol oynamışdır.
33. TOLSTOY L.N. (1828-1910) – Məşhur rus yazıçısı. «Herb və sülh», «Anna Karenina», «Bazar günü» və başqa əsərlərin müəllifi.
34. VAQNER R. (1813-1883) – alman bəstəkarı.
35. DARVIN ÇARLZ (1809-1882) – İngilis təbiətşünası. O, «Təbii seçmə ilə növlerin əmələ gəlməsi» (1859), «İnsanın əmələ gəlməsi və cinsə əsaslanan seçmə» (1871) kimi məşhur əsərlərin müəllifidir. Təbii seçmə qanunu ilə bütün dünyada şöhrət qazanmışdır.
36. RUSSO JAN JAK (1712-1778) – Fransanın məşhur yazıçı, filosof və maarifçisi.
37. QUSTAV LEBON (1841-1931) – fransız filosofu. «Sosializm psixologiyası», «Kütlə psixologiyası» və başqa əsərlərin müəllifidir.
38. DAMGA – Bir şeyin kimə və hansı dövrə mənsub olduğunu bildirən elamət.
39. DURKHEIM EMİL (1858-1917) – fransız sosioloqu və filosofu. Pozitivizm ananalarının davamçılarından biridir. Dürkheim təbiətin qanunlarının sosiologiyaya da tətbiq edilməsinin tərəfdarı olmuşdur.
40. BERQSON ANRİ (1859-1941) – Fransız filosofu. «Materiya və yaddaş», «Yaradıcı təkamül» və başqa məşhur əsərlərin müəllifidir. 1927-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Berqsonun fəlsəfəsində müddət ideyası və intuisiya ilə bağlı məqamlar böyük mübahisələrə və müzakirələrə səbəb olmuşdur.
41. GENERAL SMIT (1858-?) – İngilis generalı Smit Dorrien nəzərdə tutulur.
42. Hz. İSA – Xristianlığın banişı.
43. Hz.MƏHƏMMƏD – İslam dininin banişı, son peyğəmbər.
44. IV HENRİ (1050-1106) – Roma imperatoru.

45. **PAPA HILDEBRAND** – Dini islahatları ile məşhur olan Roma papası.
46. **DANTENİN «CƏHƏNNƏM»İ** – italiyan şairi Dante Aligyerinin (1265-1321) «İlahi komediya»sındaki «Cəhənnəm» nəzərdə tutulur. Məlum olduğu kimi, bu əsər «Cəhənnəm», «Əraf» və «Cənənə» kimi üç hissədən ibarətdir.
47. **JAN HUSS** (1369-1415) – görkəmlı çex siyasi xadimi Yan Qus nəzərdə tutulur. Praqa universitetinin professoru olan Yan Qus kilsəni və ruhaniləri kəskin tənqid edirdi. Onun tələblərindən biri bu idi ki, kilsə Roma papasına deyil, çex kralına tabe olmalıdır.
48. **BRUNO CORDANO** (1548-1600) – italiyan filosofu və şairi. Katolisizmin, sxolastika və dini cəhalətin barişmaz düşməni, panteizm tərəfdarı olmuşdur. Əqidəsinə görə diri-dirisi tonqaldala yandırılmışdır.
49. **QALILEO QALILEY** (1564-1642) – italiyan astronomu.
50. **KALVİN JAN** (1509-1564) – fransız islahatçısı, kalvinizm dini cərəyanının banisi. Kalvinizmə görə, katolik kilsəsinin ierarxiya prinsipləri və ehhamları rədd edilir, allaha ibadət yalnız dini kitabları mütləqə etməklə məhdudlaşdırıldı. O, dünyəvi asketizmin bəqrərər olması uğrunda bir sira reformasiyalar həyata keçirmişdir.
51. **ROTTERDAMLI ERAZM** (1466-1536) – Niderland yazıçısı və ilahiyyatçısı.
52. **MELANXTON FILIPP** (1497-1560) – alman ilahiyyatçısı və reformatoru.
53. **VƏZƏT** – came və məscidlərdə aparılan dini səhbətlər, din xadimlərinin minbərdən söylədiyi nitqlər və öyüd-nəsihatlər.
54. **SAVONAROLA CIROLAMO** (1452-1498) – Florensiyada dominikan monastrının rohbəri. Papa hakimiyyətinə qarşı çıxmış, dini asketizmi təbliğ etmişdir. Mediçilərin zülmünə qarşı mübarizə aparmışdır. Mediçi sülaləsinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Florensiyada respublika idarə-üsulunun yaradılmasında (1494) mühüm rol oynamışdır. 1497-ci ildə kilsədən uzaqlaşdırılmış, daha sonra edam olunmuşdur.
55. **IQNATI LÖYOLA** (1491-1566) – din xadimi, yezuitlər ordeninin banisi. «Mənəvi tomrınlər» əsərində yezuit tərbiyəsi sisteminin əsasını qoymuşdur.
56. **LİBERALİZM** (lat. *Liberalis* – azad deməkdir) – Monarxın hüquqlarını parlamentdə məhdudlaşdırmaqla, konstitusiyalı quruluş yaradılmasını, demokratik islahatların aparılmasını, siyasi qüvvələr arasında barışlıq yaradılmasını tələb edən siyasi məfkuru.
57. **KLERİKALİZM** (lat. *Clericalisme*) – Kilsənin dünya işlərinə qarışmasını doğru hesab edən, dini təşkilatların cəmiyyətin içtimai-siyasi həyatında rolunu möhkəmləndirməyə çalışan cərəyan.
58. **ARİSTO** (e.a.384-322) – qədim yunan filosofu Aristotel nəzərdə tutulur.
59. **ƏFLATUN** – yunan filosofu Platona (e.a.429-347) Sörqdə verilən ad.
60. **Hz. MƏRYƏM** – İsa peyğəmbərin anası.
61. **STENDAL A.B.** (1783-1842) – fransız yəzici. «Qırımızı və qara», «Vanina vaninin» kimi məşhur romanların müəllifidir.
62. **«DEKAMERON»** – İtalya yəzici Covanni Bokacçonun romanı.
63. **İMAMI-SÜYUTİNİN «ƏSBABI-NÜZUL»U** – Məşhur din alimi İmam Süyutinin (1445-1565) yazdığı «Əsbabi-nüzul» əsəri islam tarixinin məşhur abidələrindən biridir. Bu əsərə beş yüzdan artıq sərh yazılmışdır.
64. **SPENCER HERBERT** (1920-1903) – İngilis filosofu və sosioloq. «Sintetik fəlsəfə sistemi» adı ilə 1862-1896-ci illərdə on cilddə nəşr olunmuş əsərlər kütülliyyatı ona dönya səhərəti gətirmiştir. O, pis-

- ləri yaxşıların hesabına yaşatdığı, üçün kollektivizm prinsiplerini bioloji fəlakət kimi qiymətləndirirdi.
65. **ƏBU YUSİF** (731-798) – Əbu Hənifənin tələbələrindən biri, din hüquqcüsü.
66. **ƏBU DAVİD ƏS SICİSTANİ** (817-889) – «Əs-Sünon», «Əl-Mərasil», «Kitabüz-Zühd», «Kitabül-qədər» və başqa dini əsərlərin müəllifi.
67. «EHKAMİ-SULTANIYYƏ» – fakih Mavərdinin (7-1058) əsəridir. Əsərin bütöv adı «Əl ehkamüs-Sultaniyyə vəl-vilayətüd-diniiyyə»dir. Təxminən 1030-cu ildə yazılışı bildirilir.
68. «ƏXLAQI-NASIRİYYƏ» – Nəsrəddin Tusinin (1236-1274) «Əxlaqi-nasiri» əsəri nəzərdə tutulur.
69. **RİKARDO DAVİD** (1772-1823) – ingilis iqtisadçısı.
70. **ADAM SMIT** (1723-1790) – ingilis iqtisadçısı.
71. **NİZAMÜDDÖVLƏ** – Ehtimal ki, burada Səlcuqların vəziri Nizamül-mülk (1018-1092) nəzərdə tutulur.
72. **NASİRİ TUSİLƏR** – Azərbaycan filosofu və mütəfəkkiri Nəsrəddin Tusi (1201-1274) nəzərdə tutulur.
73. Hz. ÖMƏR – Əbubekrdən sonra hakimiyyətə gəlmış (634-644) ikinci xəlifa.
74. **MÜƏYYİDƏ** – cəza, qanunlara və əxlaqi dəyərlərə riayət olunmasını təmin edən güc.
75. **ƏLİ KAMAL** (1869-1921) – türk yazarı və dövlət xadimi. 1919-1920-ci illərdə Türkiyə hökumətində daxili işlər naziri vəzifəsini tutmuşdur. O, sultan hakimiyyətinin tərəfdarı olmuş, Mustafa Kamal Atatürkün başçılığı ilə gedən Qurtuluş Savaşına qarşı çıxmışdır. 1921-ci ildə İzmirdə qətlə yetirilmişdir.
76. **CƏLAL NURİ İLERİ** (1882-1936) – II məşrutiyət və Cümhuriyyət dövrünün tanınmış jurnalisti, fikir və siyaset adamı.

77. «**İTİLAF VƏ HÜRRİYYƏT**» – iyirminci yüzilin başlangıcında Türkiyədə fəaliyyət göstərən siyasi partiya. 1911-ci ildə İstanbulda yaranmış bu partiyanın qurucuları İsmayıllı Haqqı paşa, Dr. Daqavaryan, Mustafa-Səbri, Əbdülhəmid Zəhravi, Müşir Fuad paşa, Damad Fərid paşa, Ferid Süleyman paşa, Volçentrinli Həsən, Miralay Sadiq, Dr. Rza Nur, Tahir Xeyrəddin olmuşdur. Partiya yaranlığından dövrən «İttihad və tərəqqiyə» qarşı müxalifətdə olmuşdur. 1918-ci ildə hakimiyyətə gəlmışdır.
78. **DAMAD FƏRID** (1853-1923) – Osmanlı dövlətinin sədrəzəmi (1919-1920-ci illərdə). Sultan II Əbdülhəmidin dul bacısı Mediha Sultanla evləndiyinə görə «damad» adını daşımışdır.
79. **MONDROS MÜQAVİLƏSİ** – 1918-ci ilin oktyabr ayının 30-da Türkiye ilə Böyük Britaniya arasında Mondros limanında bağlanmış müqavilə. Bu müqavilənin şərtlərinə görə, Türkiye İran, Kilikiya, Dağıstan və Zaqafqaziyadan qoşunlarını çıxarmalı, Antanta hərbi gəmilərinin Qara dənizdə sərbəst hərəkəti tamın olunmalı idi. Həmçinin müqavilədə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin Böyük Britaniyanın nüfuz dairəsinə daxil edilməsi nəzərdə tutulur.
80. **İLK DÖRD XƏLİFƏ** – Məhəmməd peyğəmbərdən sonra hakimiyyətdə olmuş Əbubəkr (632-634), Ömər (634-644), Osman (644-656) və Əli (656-661) nəzərdə tutulur.
81. **ŞEYX ƏBDUH** – Din xadimi Şeyx Məhəmməd Əbduh nəzərdə tutulur. Bir müddət Avropana yasamış, 1884-cü ildə Parisdə Şeyx Cəmaləddin Əfqanı ilə birlikdə əreb dilində məşhur «Urvatül-vüsqa» («Məhkəmə tellər») adlı dörgü naşr etmişdir. Şeyx Əbduhun adı əsərin 1972-ci il nəşrində yanlış olaraq «Şeyx Abd» şəklində getmişdir.
82. **ŞEYX CƏMALƏDDİN ƏFQANI** (1836-1897) – Böyük Azərbaycan mütəfəkkiri. Əvvəlcə Şərqi

- xilasının islam birliyinde olduğunu düşünmüştür, islam dünyasını gazdikden sonra bu fıkrdan daşınmış, dövlətin milli təmələ söykənərək qurulması qənaətinə gəlmışdır.
83. **MUSA CARULLAH BIGİYEV** (1875-1949) – tatar maarifçisi. Rusiya müsəlmanları arasında dinin islahat hərəkatının öndərlərindən olmuşdur. 1922-ci ilin baharında M.Ə.Rəsulzadə onun yardım ilə sovet dövlətini tərk edərək Finlandiyaya keçmişdir.
84. **PASKAL BLEZ** (1623-1662) – fransız riyaziyyatçısı ve filosofu. «Əyalət adamına məktub», «Xristian dininin tarifi», «Düşüncələr» və başqa əsərlərin müəllifidir. Paskala görə, yalnız kainat sirlərlə örtülməmişdir, insanın varlığı da sirlər mənbəyidir. O, insanın yeganə təsəlliisinin dində olduğu qənaətinə tapınmışdır.
85. **LEYBNİTS QOTFRİD** (1646-1716) – alman filosofu. «Teologiya sistemi» əsərində elmlə dini barişdarmağa çağırıyan ideyalar irəli sürülmüşdür. Bir müddət Berlin Elmlər Akademiyasının prezidenti olmuşdur. Əksər elmlərə dair kiçik həcmli traktatların müəllifidir.
86. **EZOP** (e.e. VI əsr) – qədim yunan təmsilçisi. «Ezop dili» ifadəsi onun adı ilə bağlıdır.
87. **LAFONTEN** (1621-1695) – fransız təmsilçisi.
88. **KRİLOV İVAN ANDREYEVIÇ** (1769-1844) – rus təmsil şairi.
89. **«KƏLİLƏ VƏ DİMİNƏ»** – Qədim Şərqdə məşhur olan hind didaktik abidəsi.
90. **MONTESKYE ŞARL LUİ** (1689-1755) – fransız yazıçısı və sosioloqu. «İran məktubları», «Roma-nın əzəmati və onun süqutunun səbəbləri haqqında düşüncələr», «Qanunların hökmü» və başqa əsərlərin müəllifidir. Monteskye yə gərə, hər bir xalqın xarakteri onun yaşadığı coğrafi şəraitin rühunu əks etdirir. Onun fıkrları, xalqın taleyini

- onun həyatında cərəyan edən daxili səbəblər müəyyən edir.
91. **KARL MARKS** (1818-1883) – alman filosofu, elmi kommunizmin banisi.
92. **MOLLA CAMİ** – Gökəmli Şərqi mütəfəkkiri Əbdürəhman Cami (1414-1492) nəzərdə tutulur. Ə.Cami klassik farslılı poeziyanın son nümayandəsidir. Nizami Gəncəvinin «Xəmsə»sinə nazirə olaraq «Həft ovrəng» («Yeddi arş») əsərinin müəllifidir.
93. **RENESANS** – intibah, yüksəliş, dirçəliş. XIV-XVI əsrlərdə Avropa mədəniyyəti tarixində möhrəldir. Renesans mədəniyyətinin başlıca xüsusiyyəti antiq ənənələrin dirçəldilməsi, humanizm təbliği, bəşəri dəyərlərə diqqətin artırılması ilə sərtlənir.
94. **KSENEFON** (e.e. 570-480) – qədim yunan filosofu.
95. **PETRARKA FRANÇESKO** (1304-1374) – italyan şairi.
96. **SİSERON** (e.e. 106-43) – Roma siyasi xadimi və filosofu. «Qocalıq haqqında», «Dostluq haqqında», «Borc haqqında», «Allahların təbiəti», «Tale» və başqa traktatların müəllifidir. Məşhur natiq olan Siseronun nitqləri sonradan «Filippiklər» adı ilə nəşr olunmuşdur. O, Roma imperiyasının tarixində ciddi rol oynamış, respublika quruluşunu müdafiə edərək senatın rolini qoruyub saxlamağa çalışmışdır.
97. **FURYE ŞARL** (1772-1837) – fransız utopik sosialisti. Furye (Fourier) Fransa burjuva cəmiyyətinin tədqiqini aparmış, böyük Fransa inqilabı ideoloqlarının ideyaları ilə gerçəklilik arasında mövcud olan ziddiyyətləri açıb göstərmişdir.
98. **PRUDON PYER JOZEF** (1809-1865) – fransız filosofu və sosioloqu.
99. **II SULTAN SÖLİM** – Osmanlı sultani. 1556-1574-cü illərdə hakimiyətdə olmuşdur. Kiprin

100. fəth olunması onun hakimiyyəti dövrünə təsadüf edir.
- MİRABO ONORE QABRIEL RİKETİ** (1749-1791) – Fransanın inqilabi xadimi.
101. **ROBESPYER M.** (1758-1794) – Fransa burjuva inqilabının rəhbəri.
102. **ŞARLOTTA KORDA** (1768-1793) – Fransa inqilabının qəhrəmanlarından biri. O, Jan Paul Maratın qatili olmuşdur.
103. **MADAM ROLLAND** (1734-1793) – Fransanın inqilabi xadimi.
104. **VOLTER** (1694-1778) – fransız ictimai-siyasi xadimi.
105. **DİDRO DENİ** (1713-1784) – fransız yazarı ve mütəfakkiri.
106. **GİRONDİNLER, MONTAQNARDLAR** – fransız inqilabi dövrünün məclis nümayəndələri. Böyük Fransa inqilabi dövründə Gironda departamentindən olan deputatlar Qanunverici məclisə tədrisindən daha çox nüfuz qazanırdılar. Onları girondinlər (jirondistlər) adlandırdılar. Girondinlər inqilabdan əvvəl varlanmış ticarət və sənaye burjuaziyasının mənafeyini qoruyur, onları 1791-ci il konstitusiyası təmin etmirdi. Onların böyük əksəriyyəti burjuva respublikası qurulması tərəfdarı idi. Milli Konventdə (məclisə) ən ardıcıl respublikacı, inqilabi və demokratik məvqə tutan yakobinçilər qrupu iss montaqnardlar («dağçılar») adını almışdı. Onlar iclas salonunda yuxarı oturacaqlarda əyləşdiklərinə görə belə adlanırdılar. Montaqnardlar qrupunun başında J.Danton, M.Robespypər və J.P.Marat dururdu. Onlar Konventdə azlıqla olmalarına baxmayaraq böyük nüfuzu məlik idilər. Məhz yakobinçilərin iradəsi ilə kral Konventin mühakiməsinə verilərək 1793-cü ilin yanvarında edam olunmuşdur.

107. **MARAT JAN PAUL** (1743-1793) – fransız inqilabının lideri. Şarlotta Korda tərəfindən öldürüləmişdir.
108. **KANT İMMANÜİL** (1724-1804) – alman filosofu. «Əməli idrakın tənqid», «Təmiz idrakın tənqid» və «İdrakin gücünün tənqid» adlı monumental fəlsəfi tədqiqatların müəllifidir. Kantın transental idealist fəlsəfəsinə görə, səma, zaman, səbəb və təbiət qanunları təbiətin mahiyyətini eks etdirmir, bunlar başlıca olaraq insanın dərkətmə qabiliyyətinin təzahürleridir.
109. **SELLİNQ F.V.** (1775-1854) – alman filosofu.
110. **HEGEL GEORQ VILHELM** (1770-1831) – alman filosofu. «Fəlsəfə elmləri ensiklopediyası», «Məntiq elmi», «Hüququn fəlsəfəsi», «Ruhun fəlsəfəsi», «Estetika», «Dinin fəlsəfəsi» və başqa əsərləri ilə bütün dünyada şöhrət tapmışdır. Hegel fəlsəfəsində idealizm mütləqəsləndirilərək varlığın əsası hesab olunmuş, varlıq isə mütləq ideyanın təzahür kimi şərh edilmişdir.
111. **TOLSTOYİZM** – tolstoyçuluq ideyası. Rus yazarı L.N.Tolstoynın ideya görüşlərini ifadə edən termin kimi işlənməkdədir. Bu ideyanın arxasında zülüm məqavimət göstərməmək, sınıfı sülh, nicasın möhəbbətdə olması qanadı dayanırdı.
112. **TƏNZİMƏT DÖVRÜ** – 1839-1876-cı illər. 1839-cu il noyabr ayının 3-də Sultan Əbdülmacidin fərmanı ilə Osmanlı dövlətində idarəetməni yaxşılaşdırmaq məqsədilə aparılan İslahatlar dövrü nəzərdə tutulur.
113. **BÖYÜK PETRO** (1672-1725) – Rus hökmərdarı və sərkərdəsi I Pyotr. İslahatçılığı və Avropa dəyərlərini Rusiyada yayması ilə məşhurdur. Onun dövründə Peterburq şəhəri tikilmiş və Rusiya imperiyasının paytaxtı oraya köçürülmüşdür.
114. **LOMONOSOV M.Y.** (1711-1765) – ilk rus təbiətşünas alimi, fiziki kimyianın yaradıcılarından biri, şair, müasir rus ədəbi dilinin banisi.

115. PUŞKIN A.S. (1799-1837) – məşhur rus şairi.  
 116. LERMONTOV M.Y. (1814-1842) – rus şairi.  
 117. TURGENEV İVAN SERGEYEVİC (1818-1883) – rus yazarı.  
 118. DOSTOYEVSKI F.M. (1821-1881) – Məşhur rus yazarı. «Karamazov qardaşları», «Cinayat və cəza», «Alçaldılmış və təhqir edilmiş insanlar», «İdiot» və başqa romanların müəllifi.  
 119. HÜQUQÇU MARTİN – rus hüquqsunesi və diplomatı Fridrix Martıqold Martens (1845-1909) nəzərdə tutulur. F.F.Martens 1885-ci ildə Avropa Beynəlxalq Münasibətlər İnstitutunun vitse-prezidenti seçilmişdir. Bir sıra ölkələrdə, o cümlədən Haaqada keçirilən (1893, 1894 və 1906) beynəlxalq konfranslarda Rusiyani təmsil etmişdir.  
 120. MENDELEYEV D.I. (1834-1907) – rus kimyaçısı, kimyəvi elementlərin dövri qanununun müəllifi.  
 121. MAKSIM QORKİ (1868-1932) – rus yazarı, dramaturqu və icimai xadimi.  
 122. NAMIQ KAMAL (1840-1888) – məşhur türk yazarı, şairi və dramaturqu.  
 123. FIRDOVSİ ƏBÜLKASIM (940-1020) – fars şairi. Sultan Mahmudun xahişi ilə «Şahname» əsərini yazmışdır. Lakin fars hökmətlərini övdüyü üçün Sultan Mahmud poemanın hər beysi üçün ona vəd etdiyi qızılı ödəməkdən imtiyətmişdir.  
 124. HƏRƏM – Sərqi ölkələrində evin və sarayın qadınlara aid olan bolumü.  
 125. TATYANALAR, LİZALAR – Tatyana A.S.Puşkinin (1799-1837) «Yevgeni Onegin» poemasının, Liza isə İ.S.Turgenevin (1818-1883) «Artıq adamın gündəliyi» povestinin qəhrəmanıdır.  
 126. LENİN V.I. (1870-1924) – sovet dövlətinin yaradıcısı.  
 127. «NOTRE DAME DE PARIS» – məşhur fransız yazarı Viktor Hüqonun (1802-1881) «Paris Notrdam kilsəsi» romanı nəzərdə tutulur.
128. «VENTE DE PARIS» – naturalist fransız yazarı Emil Zolyanın (1840-1902) «Paris-küləyi» əsəri nəzərdə tutulur.  
 129. HÖTE İOHANN VOLFQANQ (1749-1832) – alman şairi və dramaturqu.  
 130. NEDİM (1681-1730) – Türkiyənin məşhur divan şairi.  
 131. MEHMET AKİF ƏRSOY (1873-1936) – məşhur türk şairi. Azadlıq marşının müəllifidir. Ərəb, fars və fransız dillərini mükəmməl bilmiş, universitetlərdə ədəbiyyatdan dərs demişdir. Burdurdan millet vəkili seçilmişdir. 1925-1936-ci illərdə Qahirə universitetində türk ədəbiyyatından mühazirələr oxumuşdur.  
 132. RƏŞAD NURİ GÜNTƏKİN (1889-1956) – məşhur türk yazarı və dramaturqu. «Çalı quşu», «Dodaqdan qəlbə», «Damğa», «Yarpaq tökümü», «Dəyirman» və başqa romanların müəllifi.  
 133. ÇAYKOVSKI PYOTR İLİÇ (1840-1893) – rus bəstəkarı.  
 134. «HERNANI» – fransız yazarı Viktor Hüqonun 1829-cu ildə yazmış olduğu məşhur pyes nəzərdə tutulur.  
 135. YÖRÜK ƏLİ (1896-1953) – İstiqlal Savaşının qəhrəmanlarından biri. Malkoç səmtində yunan ordusuna qarşı vuruşmada uğurlar qazanmışdır. Məşhur xalq qəhrəmanı kimi haqqında çoxlu mahnılar qosulmuş, filmlər çəkilmişdir.  
 136. POLKA VƏ MAZURKA – Poljak milli rəqsleri  
 137. *Biz ol nəslü kərimi dudeyi Osmanyanız kim,  
 Cahangiranə bir dövlət çıxardıq bir əşirətdən.* – Şəir Namiq Kamalı (1840-1888) məşhur «Hüriyyət» qəsidiyəsindəndir.  
 138. İ NAPALEON BONAPART (1769-1821) – məşhur fransız sərkərdəsi.  
 139. FATEH SULTAN MEHMET (1432-1481) – Osmanlı sultanı. 1444-1446 və 1451-1481-ci illərdə hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti döv-

- ründə Balkan yarmadası türk dövlətinə qatılmış, Qara dəniz türk dənizinə çevrilmiş, Çanaqqala və İstanbul boğazları ələ keçirilmişdir.
- 140. MÜZƏFFƏRƏDDİN ŞAH** – 1896-1907-ci illərdə İran şahı. Qacarlar sülaləsindən Nəsrəddin şahın ikinci oğludur.
- 141. ƏHMƏD PAŞA (1490-1557)** – Osmanlı dövlətinin sədrəzəmi olmuşdur. Sultan Süleyman Qanuninin əmriyle ölümü möhkum edilmişdir.
- 142. SOKRAT** (e.ə 469-399) – qədim Yunan filosofu. Heç bir əsər yazmamasına baxmayaraq Yunan fəlsəfəsi tarixində dönüs nöqtəsi sayılmalıdır. Fikir və mülahizələri əsas etibarı ilə Platон və Ksenofontun əsərləri vasitəsilə biza gəlib çatmışdır.
- 143. ARAMİAN ƏFƏNDİ** – Müəllif yaniş. Ehtimal ki, miliyyatçı erməni, Damad Fərid iqtidarı dövründə Ayan Məclisi rəis vəkili olmuşdur.
- 144. ARƏSTİDİ PAŞA** – Milliyyətçə yunandır. Damad Fərid iqtidarı dövründə Ayan Məclisi rəis vəkili olmuşdur.
- 145. HADİ PAŞA** – Osmanlı dövlət xadimi. Sevr andlaşması (10 avqust 1920) üçün Parisə gedən Türkiyə nümayəndə heyəti üzvlərinindəndir. Bir müddət Maarif naziri vəzifəsinə tutmuşdur.
- 146. RZA TOFIQ BÖLKÜBAŞI** (1869-1949) – İctimai-siyasi xadim, «İttihad və Tərəqqi» təşkilatının faal üzvlərinindən biri. Daha sonra «Hürriyət və itilaf» fırqəsinin qurucuları arasında yer almışdır. 1919-cu ildə Maarif nazirliyi və Şurayı-dövlət rəisliyinə göstərilmişdir. Sevr andlaşmasını (10 avqust 1920) imzalamışdır. Elə bu sabəbdən da vətənə xayanət-də suçlanaraq yurd dışına çıxarılmış, bir müddət qurbanlıda yaşamağa məcbur olmuşdur.
- 147. SEVR MÜAHİDƏNAMƏSİ** – Antanta ilə Türkiyə arasında 10 avqust 1920-ci ildə imzalanan müqavilə. Müqavilənin şartlarına görə, Türkiye Suriya, Livan və Kiprda İngiltərənin, Mərakeşdə Fransanın hüquqlarını tanır, donanma yaratmaq hüququndan məhrum edilir, Qara dəniz boğazları bütünlükə tərəsilə olunurdu.
- 148. ƏMİR HÜSEYN** – Məkkə əmiri. I dünya savaşı döñəmində Osmanlı imperatorluğuna qarşı üşyan etdiyi üçün «İttihad və Tərəqqi» hökuməti onu vəzifəsindən kanarlaştırmış, yerinə Əli Heydər paşa-nı əmir təyin etmişdir. Lakin onun Məkkədə nüfuzu güclü olduğundan Əli Heydər paşa ora gedə bilməmiş, Mədinədə qərarlaşmışdır.
- 149. SULTAN SÜLEYMAN QANUNI** (1495-1566) – Osmanlı sülaləsinin onuncu hökməndər. Yavuz Selimin oğludur. 1520-1566-ci illərdə hakimiyyətdə olmuşdur. Onun səltənəti dövründə Osmanlı İmperiyası dünayının aparıcı dövlətlərinindən birinə çevrilmişdir. «Mühəbbi» taxəllüsü ilə yazdığı şerləri XIX əsrə çap olunmuşdur.
- 150. XIV LUİS** (1638-1715) – Fransa kralı
- 151. LOKK CON** (1632-1704) – ingilis maarifçisi və filosofu. «İnsan zəkası haqqında təcrübə» əsərinin müəllifidir. Lokka görə, hissələrdə olmayan şeylər fikirdə ola bilməz, ən mötəbər biliklər hissi biliklərdir.
- 152. ZƏRDÜŞT** (e.ə. VI yüzil) – zərdüştliyün banisi və «Avesta»nın müəllifi.
- 153. İNİKOLAY** (1796-1855) – Rusiya imperatoru.
- 154. NƏSRƏDDİN ŞAH** (1831-1896) – Qacarlar sülaləsindən İran hökməndər.
- 155. DREYFUS ALFRED** (1859-?) – fransız hərbçisi.
- 156. NAZİM PAŞA** (?-1913) – Osmanlı dövlət xadimi. II məşrutiyətdən sonra 2-ci Ordu komandanı olmuşdur. Balkan savaşında Hərbiyyə naziri vəzifəsini daşımış və bu savaşının məğlubiyətə uğramasında günahlandırılmışdır. «İttihad və Tərəqqi»nin Babiliyə basımın zamanı Yaqub Cəmil bəy tərəfindən vurularaq öldürilmişdir.
- 157. SULTAN VƏHDƏDDİN** – Osmanlı İmperiyasıının sonuncu sultani. 1918-ci ildə VI Mehmet adı

## KİTABIN İÇİNDƏKİLƏR

<i>Əhməd Ağaoğlu fenomeni (V. Sultanlı) .....</i>	3
<i>Ön söz (T.Taşkiran) .....</i>	15
<i>Yazarın ön sözü .....</i>	19
<i>Üç mədəniyyət .....</i>	24
<i>Din .....</i>	37
<i>Əxlaq .....</i>	56
<i>Fərd .....</i>	84
<i>Ailə .....</i>	93
<i>Cəmiyyət .....</i>	101
<i>Dövlət .....</i>	117
<i>Hökumət .....</i>	129
<i>Lügət..</i>	139
<i>Sərhər .....</i>	142

ile hakimiyyətə gelmiş, sultanlıq təqviyyəti edildikdən sonra (1922-ci ildə) İtaliyaya mühacirat etmişdir. O, 1929-cu ildə vəfat etmiş, Suriyanın Dəməşq şəhərində, Sultan Səlim türbəsinin bağçasında dəfn olunmuşdur.

**MAKSVEL CON QRANFEL** (1859-1929) – ingilis general-polkovniki. Süveyş kanalı hərəkatı zamanı Osmanlılara qarşı vuruşan Misir qüvvələrinin komandanı olmuşdur.

Düzəliş

*Əhməd Ağaoğlu*

**Üç mədəniyyət**

Bakı – Mütərcim – 2006

	Getmədir:	Oxumahıdır:
səh. 20	müəssisə	müəssisə
səh. 139	əzəmətli	əzəmətli
səh. 140	təsirli	təsirli
səh. 140	kİŞİLƏN YAŞAYAN BÖLÜMÜ	KİŞİLƏN YAŞAYAN BÖLÜMÜ
səh. 141	təlakkı – evin və sarayın KİŞİLƏN YAŞAYAN BÖLÜMÜ	telakkı – 1) anlays, görüş 2) qəbul etmə, sayma
səh. 141	hərəs göstərmək	hərəs göstərmək

Nəşriyyat redaktoru: Əliş Ağamirzəyev

Kompyuter tərtibatı: Aynur Sadıqova

Korrektor: Günay Sultanlı

Çapa imzalanıb: 06.04.2006.

Format 84x108 1/32. Qarnitur Times. Ofset cap. Ofset kağızı.

Hecmi 10 ç.v. Tiraj: 600. Sifariş № 26.

Qiyməti müqavilə ilə.

---

«Mütərcim» Nəşriyyat-Poliqraflıya Mərkəzi

Bakı, Resul Rza küç., 125

tel./faks: 499 21 44

e-mail: [mutarjim@mail.ru](mailto:mutarjim@mail.ru)

AAS 238127